




## Cəmилə Çiçək

Cəmилə İsbəndiyarova Kəlbəcər rayonunda anadan olub. AYB və AJB-nin üzvü, "Qızıl qələm" mükafatı laureatıdır. Kiçik yaşlarından poeziyaya maraq göstərib. Dövri mətbuatda ədəbi, vətənpərvər ruhlu yazıları, yurd həsrətləri şeirləri və elmi məqalələri ilə tanınır. "Ədalət", "Şərq", "Respublika" qəzetlərində işləyib, "Təhsil" jurnalı, "Ədəbiyyat qəzeti", "525-ci qəzet", "Vətən səsi" qəzeti ilə əməkdaşlıq edib. 2007-ci ildən "Möcüzə yaradan əllər" jurnalının redaktoru, "Milli Zəka" beynəlxalq elmi, ictimai-siyasi, hüquqi jurnalının təsisçisi və baş redaktoru, "Kəlbəcərin saz qalası", "Ari çiçəyə gəlib", "Sən dağlardan ayrılmadın", "Sazımız ağlayır dağlar başında" adlı elmi-publisistik kitabların müəllifi, AMEA Folklor İnstitutunun doktorantıdır.

## SƏMƏD VURĞUN – ASIQ SƏMSİR DASTANI



# SƏMƏD VURĞUN – ASIQ SƏMSİR DASTANI



Cəmilə ÇIÇƏK

AŞIQ ŞƏMSİRİN  
ANADAN OLMASININ  
120 İLLİYİNƏ ƏRƏMƏĞAN

SƏMƏD VURĞUN-AŞIQ ŞƏMSİR DASTANI



“YAZICI”  
BAKİ – 2014

**AMEA Folklor İnstitutu Elmi Şurasının  
qərarı ilə çap olunur**

**Məsləhətçi:**

**Qənbər SƏMŞİROĞLU**  
*sair-publisist, ictimai xadim*

**Toplayanı və işləyəni:**

**Cəmilə ÇİÇƏK**  
*filoloq-publisist*

**Ön sözün müəllifi:**

**İsa HƏBİBBƏYLİ**  
*akademik*

**Elmi redaktor:**

**Füzuli BAYAT**  
*filologiya elmləri doktoru,  
professor*

**Rəyçilər:**

**Kamal ABDULLA**  
*akademik*

**ANAR**  
*Xalq yazıçısı*

**Cəmilə Çiçək. Səməd Vurğun–Aşıq Şəmşir dastanı.**  
**Bakı, “YAZIÇI”, 2014, 208 səh. Qrifli nəşr.**

“Səməd Vurğun–Aşıq Şəmşir dastanı” 60 ilə yaxındır ki, el arasında dolaşan, əfsanələşən Səməd Vurğun–Aşıq Şəmşir görüşünün poetik cövhəridir. Bu el məhəbbətinin, el sevgisinin iki – Səməd Vurğun və Aşıq Şəmşir qütbü var. Hansı qütbə üz tutsan, orada əbədi, əzəli işiq, sevgi görəcəksən.

C **5204000297 - (047)**  
M - 656 - 2014

© “YAZIÇI”  
© Cəmilə Çiçək  
E-mail: [c.cicek@mail.ru](mailto:c.cicek@mail.ru)

**ISBN 978-9952-826-22-7**

**İsa HƏBİBBƏYLİ**  
*AMEA Ədəbiyyat İnstitutunun direktoru,*  
*akademik*

**DƏDƏ ŞƏMŞİR SƏNƏTİİNİN VÜSƏTİ**

**Ö**lkəmiz müstəqillik qazandıqdan sonrakı dövrdə cəmiyyətimizdə sürətlə milliləşmə prosesi getməyə başladı. Xalqın milli özünüdərki, özünəqayıdışı əksər sahələrdə qabarlıq hiss olunmaqdadır. Bu sahələrdən biri də aşiq sənətidir. Saza-sözə xüsusi önəm verildiyi çağdaş dövrümüzdə ulu ozanlarımızdan tutmuş müasir aşıqlarımıza qədər hər bir sənətkarın təbliği, yada salınması, yubiley-lərinin, yaradıcılıq gecələrinin keçirilməsi, haqqında mətbuatda yazılarının çap edilməsi, kitablarının nəşr olunması, fikrimizcə, bütövlükdə Azərbaycan mədəniyyətinə və incəsənətinə xidmətdir. Bu ənənə daim davam etdirilməlidir.

Dədə Qorquddan üzü bu yana ulu ozanlarımızdan Dirili Qurbani, Miskin Abdal, Xəstə Qasım, Şıx Alı, Dədə Ələsgər və adlarını çək-



*Səməd Vurğunun İstisu səfəri:  
“Unutma! bu oba, bu mahal məni”... 8 avqust 1955*

mədiyimiz onlarla, bəlkə də yüzlərlə digər haqq vergili, fitri istedad sahibi olan ustاد aşıqlar cərgəsində Aşıq Şəmşirin də özünəməxsus yeri, dəst-xətti var. Aşıq Şəmşirin yaradıcılığının əsas, mükəmməl dövrü XX əsrin ikinci yarısına düşsə də, onu da tam olaraq klassik sənətkarlarımızdan biri adlandırmaq olar. Yaradıcılığının çoxşaxəliyi, şeirlərinin yüksək poetikası və mükəmməlliyi Aşıq Şəmşirə bu haqqı verir. Yaratdığı ustadnamələr, təcnislər, xüsusilə də qoşma, gəraylı, divani və müxəmməslər ustada ölməzlik qazandıraraq xalqın ürəyində, yaddaşında əbədilik yaşaya-

caqdır. Çünkü Aşıq Şəmşir ulularından yadigar qalan bu müqəddəs sənəti ləyaqətlə davam və inkişaf etdirməklə XX əsr aşiq sənətində özü-nəməxsus yeni bir məktəb yaratmışdır. Və bu məktəbin Aşıq Şəmşirin sağlığında yaşayıb-yaratmış, hazırda fəaliyyət göstərən neçə-neçə yetirməsi, davamçısı vardır. Nə idi Dədə Şəmşiri, eləcə də XX əsrin digər görkəmli ustad aşıqlarını, məsələn, XIX əsrin aşıqlarından fərqləndirən? Burada bir neçə cəhəti diqqət mərkəzinə çəkmək lazımdır. Əvvəla, XX əsrin, əsasən, ikinci yarısının ustad aşıqları, o cümlədən Dədə Şəmşir ali təhsil almasalar da, yazüb-oxumaq bacarırlılar. Coxlu mütaliə edirdilər. Şeirlərini yazıya alaraq sistemli şəkildə toplayırdılar. Hətta kitabları da nəşr olunurdu. Digər tərəfdənsə, XIX əsrin aşıqları xalqın həyatına, XX əsrin xüsusən ikinci yarısının aşıqları isə cəmiyyət həyatına çox güclü nüfuz eləyə bilirdilər, six əlaqəli idilər. Stalinizm dövrü başa çatdıqdan sonra aşıqlar da öz sözlərini müəyyən qədər açıq demək, ictimai-siyasi proseslərə, hadisələrə müdaxilə edib onları öz yaradıcılıqlarında xeyli sərbəst şəkildə işıqlandırmaq imkanları qazanmışdılar. Məsələn, Aşıq Şəmşirin

şeirlərində ötən əsrin ikinci yarısında baş verən əksər ictimai-siyasi, tarixi proseslərə, hadisələrə münasibət var. Bu, təkcə təsvir, tərənnüm deyil, həmçinin müəllifin öz mövqeyinin də ifadəsidir ki, bu da onu XX əsrin birinci yarısının aşıqlarından fərqləndirən cəhətdir.

Aşıq yaradıcılığında, aşıqlıq sənətində XX əsrin ikinci yarısında baş verən əsaslı dönüş mərhələsi, ən əlamətdar cəhətlərdən biri isə odur ki, bu dövrdə artıq aşıq yaradıcılığı, aşıq ədəbiyyatı ilə yazılı ədəbiyyatın sıx əlaqələri yaranmağa başlamışdı. Bunun ən bariz nümunələrindən biri Aşıq Şəmşirlə Səməd Vurğunun görüşməsi və onların məşhur deyişməsidir. Həmin görüşü xüsusi qiymətləndirmək lazımdır. Çünkü bu, aşıq sənəti tarixində nadir hadisələrdəndir və çox böyük əhəmiyyət kəsb edir. Demək, XX əsrin 50-ci illərində artıq yazılı poeziya ilə aşıq ədəbiyyatımız qovuşur. Səməd Vurğunun şeirlərinin aşıqlar tərəfindən ifa olunması, Aşıq Şəmşirin kitablarının işıq üzü görməsi, görkəmli şairlərlə görüşməsi, şeirləşməsi, şeirlərinin mətbuatda vaxtaşırı dərc edilməsi həmin qovuşmanın, yaxınlaşmanın, doğmalaşmanın, qaynayıb-qarış-

manın bariz göstəricisidir. Elə ustad aşığın Səməd Vurğunla görüşünü şərtləndirən səbəblərdən biri də onun şeirlərindəki poetika, bədii mükəmməllik idi ki, necə deyərlər, böyük sənətkarı sorağa salmışdı. Bu mükəmməlliyyin, Aşıq Şəmşir şeirlərinin forma, məzmun və bədii gözəlliyyinin əsas səbəbi müəllifin haqq vergisi, fitri istedadıyla yanaşı, eyni zamanda güclü mütaliəsi, savadı, zəkası, yazılı ədəbiyyatımıza da yaxından bələdliyi idi. Ötən əsrin ikinci yarısının aşıqları, o cümlədən Dədə Şəmşir yazılı ədəbiyyatı, böyük şairlərin şeirlərini çox oxuyur, öz ustadları ilə yanaşı, onlardan, yəni yazılı ədəbiyyatın klassik və çağdaş nümayəndlərindən də çox şeylər öyrənir, əxz edirdilər. Odur ki, Aşıq Şəmşirin hər hansı bir qoşmasını, gəraylışını imzasını bilmədən götürüb oxusaq, həmin şeirlərin Osman Sarıvəllinin, İslam Səfərlinin, Hüseyn Arifin, yaxud hər hansı digər bir tanınmış şairin ola biləcəyini asanlıqla ehtimal etmək mümkündür. Yəni Aşıq Şəmşir şeiri o qədər mükəmməldir, yazılı poeziyaya o səviyyədə yaxındır ki, onun şeirlərini böyük ədəbiyyatın klassik nümunələri ilə yanaşı qoymaq mümkündür. Elə bu səbəbdən

də Səməd Vurğun kimi dünyaşöhrətli bir xalq şairi Dədə Şəmşirin şeirlərini bəyənmiş, yüksək qiymətləndirərək Kəlbəcərə – İstisuya gedərkən onu soraqlamışdı. Və beləliklə, həmin möhtəşəm görüş dastanlaşaraq dillərə düşmüştür. Aşıq Şəmşirlə Səməd Vurğunun deyişmələri, şeirləşməsi, o dağlarda, yaylaqlarda birgə keçirdikləri sazlı-sözlü məclislərin təəssüratları sözün həqiqi mənasında gözəl, mükəmməl, bitkin bir dastandır. Burada klassik dastançılıq ənənələri qorunub saxlanılır. Məlum olduğu kimi, dastan nəsrlə şeirin növbələşməsi ilə müşayiət olunur. Bu görüşdə də eyni cürdür. Aşıq Şəmşirlə Səməd Vurğunun söhbətləri, səmimi dərdləşmələri, bir-birini qiymətləndirmələri nəsrlə şeirin növbələşməsi ilə davam edir. Doğrudur, xalq şairi Səməd Vurğunun Aşıq Şəmşirlə deyişməsinin nəsr hissəsi yazıya alınmamışdır. Lakin bu böyük sənətkarların görüşü yaxın dövr tariximizin hadisəsi olduğu üçün dillərə düşmüş, aşıqlar tərəfindən qoşulub düzülmüş, yaddaşlarda yaşıdalılmışdır. Kitablarda Səməd Vurğunla Aşıq Şəmşirin deyişməsinin yalnız şeirləşmə-nəzm hissəsinin verilməsinə baxmayaraq, aşiq məclislərində bu

deyişmə görüşün təfərrüatları ilə birlikdə təqdim olunur. Beləliklə, hər aşiq ona öz əlavəsini edib, daha da zənginləşdirir. Bu tarixi görüş nəsildən-nəslə keçərək yaddaşlarda o qədər möhkəmlənmişdir ki, deyişmə-dastanın nəşr hissəsi yazılmada, hər kəs tərəfindən aydın şəkildə təsəvvür olunur. Fikrimcə, bu hal ədəbiyyat tariximizdə hadisə adlandırılmağa layiqdir. Özü də bu dastan dastan-deyişmə formasında qələmə alınmışdır. Təəssüf ki, Səməd Vurğun–Dədə Şəmşir dastanı indiyə qədər bütöv halda yazıya köçürülüb nəşr olunmayıb. Burada çatışmayan cəhət nədir? Sadəcə, həmin hadisələri, söhbətləri, baş verən əhvalatları, deyişmələri, böyük sənətkarların bir-birinə ünvanlaşdırıcıları neçə-neçə şeir, aralarındaki son dərəcə səmimi ünsiyyətin bütün təfərrüatlarını pərakəndə xatırəldən toplayaraq sistemləşdirmək, qoşub-düzərək janrin tələblərinə uyğunlaşdırmaq lazımdır. Bu işi kim görsə, ədəbiyyatımız, mədəniyyətimiz, folklorumuz, hətta tariximiz, xüsusən də ədəbiyyat tariximiz üçün olduqca əhəmiyyətli bir xidmət görmüş olacaqdır. Çünkü həmin dastanda çox vacib məqamlar ortaya çıxır. Belə ki, hər iki qüdrətli sənətkarın görüşlərində baş verən əhva-

latlardan, aralarındaki söhbətlərdən və şeirləşmələrdən həmin illərin ab-havası ilə bağlı xeyli informasiya almaq mümkündür. Məsələn, Səməd Vurğun aşağı müraciətlə deyir:

Hay vurub, qıy vurub səs sal dağlara,  
Gözəllər oylağı göy yaylaqlara.  
Mənim də dərdimi de oylaqlara,  
Sinəmdən oxladı bir maral məni.

Yəni burada o qədər səmimiyyət var, doğmaliq var, mehr-ülfət var ki, şair heç kəsə, heç bir dostuna, tanışına, hətta dağa-daşa deyə bilmədiyi dərdini, könlünün ən gizli duyğularını Dədə Şəmşirə deyir, onunla bölüşür. Burada, bir növ, zəmanədən, taledən şikayət elementləri var, narazılıq çalarları da açıq-aşkar duyulur.

Həqiqətən də Səməd Vurğunla Aşıq Şəmşirin görüşünün baş verdiyi dövrdə görkəmli şairə qarşı müəyyən təzyiqlər mövcud idi.

Bu görüşün baş tutduğu 1955-ci il ərəfəsində artıq Səməd Vurğun haqqında mətbuatda bəzi tənqidçi qeydlər də gözə dəyməkdə idi. Deyişmələrdəki şikayət notlarından görünür ki, həmin

vaxta təsadüf edən görüşü zamanı böyük sənətkar həyatının çətinliklərini Aşıq Şəmşirlə bölüşmüdüdür. Bundan başqa, məlum olduğu kimi, Səməd Vurğunun həyatının bu dövrünün görünməyən ağrıları daha çox yaşıdığı cəmiyyətin dərinliklərindən gəlirdi. Ona görə də Səməd Vurğun—Aşıq Şəmşir deyişmələrində zamanla bağlı çətinliklərin ifadəsi öz əksini tapmışdır. Sənətkar və dövran münasibətlərini bu deyişmədən görmək mümkündür. Zaman-a-dövrana, çərxi-fələyə münasibət, eyni zamanda, dastan üçün də səciyyəvidir. Bu mənada Səməd Vurğun—dövran münasibətləri deyişmədə az yer tutsa da, örtülü şəkildə ifadə olunsa da, həm xalq şairinin tərcümeyi-halı, həm də dastan yaradıcılığı baxımından özünəməxsus əhəmiyyətə malikdir.

Eyni zamanda, Səməd Vurğun—Aşıq Şəmşir deyişməsində şikayətnamə elementləri ilə yanaşı, əlamətləri də vardır. “Hay vurub, qıy vurub səs sal dağlara” misrası Aşıq Şəmşir səsinin şaqraqlığına, onun sənətinin qüdrətinə işarədir, yaxşı mənada tərifnamədir. Bu da Səməd Vurğunun son dərəcə böyük sənətkar, geniş ürəkli, böyük istedada malik bir sənətkar olmasından xəbər verir.

Aşıq Şəmşirə ən yüksək, ən obyektiv, layiq olduğu qiyməti ilk verən məhz xalq şairi Səməd Vurğun olmuşdur. Və bu qiymət həmin möhtəşəm tarixi görüşdən sonra zaman-zaman özünü layiqcə doğruldaraq ümumən cəmiyyətin fikrinə, mövqeyinə çevrilə bilmışdır. Bu da, eyni zamanda, Səməd Vurğun uzaqgörənliyinin, böyüklüğünün, şairin geniş dünyagörüşünün təntənəsi idi.

Yaxud, Dədə Şəmşirin xalq şairi Səməd Vurğuna müraciətlə söylədiyi aşağıdakı misralarda da el sənətkarının böyük şairə verdiyi qiymət öz əksini tapmışdır:

Qoşqarla yanaşı duran başın var,  
Bizim el tanıyor uca dağ səni.  
Yanır yolumuzda sənət çirağın,  
Bilirik şeirdə bir mayak səni.


Bu da Aşıq Şəmşir böyüklüğünün bariz göstəricilərindəndir. O, şeirin, ədəbiyyatın, sənətin, sənətkarlığın nə olduğunu gözəl bilirdi və Səməd Vurğunun mövqeyini, yerini ədəbiyyatda aydın şəkildə təsəvvür edirdi. Demək, Dədə Şəmşir sadəcə sıradan bir aşiq olmayıb. O, eyni za-

manda həm müasiri olan şairlərə bənzəyən şeirləri, həm də Səməd Vurğun kimi bir sənətkara obyektiv qiymət vermək bacarığı ilə yazılı ədəbiyyatın nümayəndəsi sayıla bilər. Düzdür, Səməd Vurğun haqqında onlarla monoqrafiya, elmi əsər oxumuşuq. İçində son dərəcə yüksək səviyyədə yazılanları da çoxdur. Lakin Dədə Şəmşirin böyük şairə verdiyi yüksək qiymət öz obyektivliyi ilə yanaşı, daha yaddaqlan və daha ümumiləşmiş bir münasibəti ifadə edir. Ustad aşığın xalq şairinə həsr etdiyi şeirlərdə Səməd Vurğun dühası daha parlaq və hərtərəfli səviyyədə diqqətə çatdırılmışdır. Dədə Şəmşirin xalq şairi Səməd Vurğun haqqındakı fikirləri bütövlükdə xalqın böyük sənətkara bəslədiyi ümumxalq məhəbbətini dolğun şəkildə ifadə edir. Bu da onu göstərir ki, Aşıq Şəmşir istedadla yanaşı, həm də ictimai təfəkkürü olan görkəmli bir sənətkardır. Bu cür qüdrətli sənətkarlar xalqın, millətin yaddaşında və qəlbində əbədi yaşamaq haqqına malikdirlər.

Füzuli BAYAT  
Filologiya elmləri doktoru, professor

## SÖZLÜ DASTANDAN YAZILI DASTANA

**XVI** yüzildən Azərbaycan və Anadolu sahəsində qu-rumsallaşan aşiq sənətinin XVIII əsr də yetkinləşib məktəblər yaratması, XIX yüzildə zirvəyə ulaşması tarixi gerçəkliyin məntiqi nəticəsi idi. Dörd əsrlik aşiq sənəti sonrakı XX və XXI yüzillərə də təsirsiz qalmamışdır. Ancaq Azərbaycanda siyasi çaxantıların yaşadığı XX yüzildə, xüsusən də 30-cu illərdən sonra aşiq sənəti geriləmə yaşamış, ənənədən az da olsa uzaqlaşmış, ideolojik bir görünüm almış, süni şeirlər yazılmış və aşıqlar da kommunist partiyasının nəzarəti altında fəaliyyət göstərmişlər. Buna baxmayaraq, aşiq sənətinin bəzi nümayəndələri əskidən gələn ənənəni yaşatmış, hətta dini-irfanı şeirləri qismən də olsa qoruyub saxlaya bilmışlardır. Belə aşıqlardan biri də Aşıq Şəmşirdir. Saz ilə sözü, ənənə ilə yeniliyi bir yerdə tuta bilən Aşıq Şəmşir XX yüzilə damgasını vurmuş sənətkarlardandır.



Azərbaycan folklor elmində aşiq dedikdə, hecanın, əsasən, onbirliyində, ondördlüyündə, səkkizliyində şeir deyənlər, son zamanlarda isə yazarlar nəzərdə tutulur. Aşıq ən azı beş yüz illik bir ənənəni yaşıdan, dastanlarımızı məclislərdə icra edən, dini-təsəvvüfi dünyagörüşümüzü formalasdırıran, xalq sufizminin daşıyıcısı olan, qoçaqlamaları, gözəlləmələri, qıfılbəndləri, deyişmələri, ustadnamələri, vücudnamələri, təcnisləri və digərlərini usta-şagird əlaqəsi vasitəsilə sonrakı aşiq nəslinə ötürən bilicidir. Aşığın biliçiliyi bir dediyi qoşmalarla, bir çaldığı saz ha-

vacatları ilə, bir oxuduğu mahnilarla bəlirlənməz. Onun biliciliyi önce ənənədə yetişməsi, aşılığın ədəb-ərkanından tutmuş dastanlarına, qoşmalarından tutmuş ifa tərzinə qədər kompleks halda götürüldükə məlum olur. Bızsə bu sənətkarın sazından, musiqisindən, ifa tərzindən, aşılıq sənətindən çox şeirləri ilə məşğul olmuşuq və onu bilicilikdən adı şairə endirmişik. Təbii ki, söz əsasdır, söz bu sənətin ən mühüm göstəricisidir, ancaq sənətin tamamı deyildir. Həm də aşılıqda söz musiqisiz mövcud deyidir, musiqi icrada, ifada anlamlıdır. Aşıq sazla sözün vəhdətini anlayan sənətkardır.

Son dövrlərdə aşiq sənətindən araşdırmaçıdan çox maraqlılar, alimdən çox publisistlər yazımağa başlamışlar. Bu meylin aşiq ədəbiyyatının yaygınlaşmasında müsbət rolu olduğu kimi, bəzi zərərli və qüsurlu tərəfləri də vardır. Nədənsə aşıqdan, aşiq yaradıcılığından yazarkən məqalələrin, monoqrafiyaların, kitabların üslubu da dəyişir. Soyuq, obyektiv elmi üslub yarıbədii-yarıpublisistik üsluba çevrilir, faktların, sitatların yerini bəsit yozumlar, təxminlər, xəyalı izahlar tutur. Bir sözlə, elmin kriteriyaları ucuz bədiiliyin boyasında yox olub gedir. Telekanallarda çox-

saylı aşiq verilişləri də bu sənət haqqında təsəvvürləri dərinləşdirmək yerinə daha da dayazlaşdırır.

XVIII yüzildən klassik ədəbiyyatımızda aparıcı mövqeyə çıxan xalq şeiri dediyimiz heca vəznli poeziya zamanla aşiq ədəbiyyatı ilə o qədər yaxınlaşdı ki, hətta aşiq ədəbiyyatının bir çox tədqiqatçıları da aşiq şeirinin yazılı ədəbiyyatdan fərqlənməməsini böyük uğur kimi təqdim etməyə başladılar. Aşığın və haqqında çox yazılan Aşıq Şəmşirin böyüklüyü divan şairləri və ya müasir hecaçı şairlərlə müqayisədə üzə çıxmır, ənənəyə bağlılığında, ənənəni yaşatmasında, aşıqlığın qayda-qanunlarını bilməsində, məclis aparmasında, dastan söyləməsində və s. özünü göstərir. Görünür, yazılı ədəbiyyatda dörd yüzilə yaxın davam edən heca vəzninin hökmranlığına son qoyulmayıncı və poeziya yeni formaları aparıcı mövqeyə çıxarmayıncı aşıqlarla şairləri, folklorla ədəbiyyatı fərqləndirmək asan olmayacağına. Bu təmayül, çox təəssüf ki, yarım-yapalaq hazırlığı olan maraqlıların qələmindən çıxan aşiq sənəti ilə bağlı yazılar üçün artıq xarakterik olmağa başlayır.

Yaradıcılığının əsas hissəsi XX yüzulin 30-cu illərindən sonraya düşən XX yüzil aşiq sənə-

tinin tanınmış nümayəndələrindən biri olan Aşıq Şəmşirin böyüklüyü, əgər deyilənlərə inansaq, qırxdan çox şagird yetişdirməsi, çox sayda dastan ifa etməsində, yeni dastan yaratmasında, aşiq şeirində özünəməxsus yol aça bilməsindədir. Aşıq Şəmşir həm şəxsiyyəti, həm də mənəvi-əxlaqi cəhətləri ilə mükəmməl bir aşiq, söz və saz bilicisi kimi Qurbanidən, Aşıq Abbasdan, Aşıq Valehdən, Xəstə Qasımdan, Aşıq Ruhsatidən, Aşıq Alıdan, Aşıq Şenlikdən, Aşıq Ələsgərdən, Aşıq Sümanidən, Aşıq Hüseyn Bozalqanlıdan sonra aşiq sənətinin zirvələrindən sayılmağı haqq etmişdir.

Folklorumuz, aşiq sənətimiz üçün bir böyük problem də fakelor məsələsidir<sup>1</sup>. Nə qədər ki folkloru fakelordan, süni dastanı təbiidən fərqləndirə bilmirik, dastan “yaratmaq ənənəsi” davam edəcək. Ancaq bu meyil mənfi tərəfləri ilə bərabər müsbət özəlliyə də sahibdir. Sadəcə, meyil xəstəliyə dönüşdükdə qorxulu olur. “Səməd Vurğun–Aşıq Şəmşir dastanı” ənənəvi dastanlarımıza uyğunlaşdırılmağa çalışılsısa da,

---

<sup>1</sup> Bax: Bayat F. “Fakelor-folklor qarşidurması və fakelorçuluq haqqında”, Dədə Qorqud. 2008/2, s.71-80

əslində, iki sənətkarın müxtəlif vaxtlarda yazdıqları şeirləri əsasında qurulmuş deyişmə-dastan, başqa sözlə, fakelordur. Bu dastan fakelor hadisəsi olsa da, XX yüzilin son böyük aşıqlarından Aşıq Şəmşirlə, yenə də XX yüzilin son böyük şairlərindən biri olan Səməd Vurğunun oxucuya, hətta araşdırıcıya məlum olmayan məqamlarını üzə çıxarmaqdə və ən əsası da deyişmə-dastan növünün gözəl örnəyi olması baxımından dəyərlidir. Belə olduqda, bu kiçik həcmli deyişmə-dastan ənənədən kənara çıxmamaqla dastan yaradıcılığımızın yeni bir mərhələyə daxil olmasından xəbər verir.

Bu mərhələ aşiq sənətində var olan, sözə və saza dayanan ənənəvi motivlər, ənənəvi klişelər, ənənəvi dastan arxitektonikası üzərində yüzillərlə formalaşan dastanlardan XX yüzildə yazılın dastanlara keçidlə xarakterizə edilir. Təbii ki, burada xalq düşüncəsinə tərs düşən, geniş kütlə tərəfindən bəyənilməyən, hətta aşiq mühitində yayılmayan inqilabi dastanları nəzərdə tutmuruq. Məsələ Səməd Vurğun—Aşıq Şəmşir kimi yazılı dastanlardan gedir. Bir çox aşıqların son dönlərde yazdıqları, milli duyğularımızın tərcümanına çevrilən yazılı dastanlar fakelor hadisəsi olsa da,

aşıq sənətinin, dastan anlayışının yeniləndiyindən, texnoloji çağ'a ayaq uydurduğundan xəbər verir. Yazılı dastan ənənəsi, belə demək mümkünsə, aşıqlar və el şairləri arasında geniş yayılmışdır. Bunlar mövzuca macəra, səyahət, eşq, tarix, dini və s. sahələri əhatə edir. Burada yeni mərhələdə yaranan nağıl-dastanları, deyişmə-dastanları, sual-cavab dastanlarını da xatırlatmaqdə yarar vardır. Bir müəllif tərəfindən yazılsa da, bu dastanlar ənənə üzərində şəkillənməsi baxımından şifahi ədəbiyyatın məhsuludur. Hər halda, aşiq yaradıcılığında sözdən yazıya keçid ayrıca öyrənilməyə ehtiyac duyulan mövzulardan biridir.

Bir zamanlar sovet rejiminin ən fəal ruporuna çevrilən, kommunizmi, partiya işçilərini, kolxozu tərifləyən şeirlər yazan, sifarişlə süni inqilabçı dastanları yaradan, müstəqillikdən sonra isə tixanıb qalan aşiq sənətinə, dastan ənənəsinə yeni hava, yeni çalar gətirən Səməd Vurğun—Aşıq Şəmşir deyişmə-dastanının nəşri Şəmşirin digər dastanlarında olduğu kimi, dar mühitdən çıxaraq geniş oxucu kütləsinə ulaşacaq və məşhurlaşacaqdır.

Son olaraq tərtibçiyə və əməyi keçən hər kəsə təşəkkür etməyi özümə borc bilirəm.

## Cəmilə ÇİÇƏK

### AŞIQ SAZLA SÖZÜN VƏHDƏTİNİ ANLAYAN SƏNƏTKARDIR

*Aşıqlıqda söz musiqisiz mövcud deyidir, musiqi icrada, ifada anlamlıdır. Aşıq sazla sözün vəhdətini anlayan sənətkardır.*

*F. Bayat*

**A**zərbaycan şifahi xalq ədəbiyyatının uzun illər boyu özünəməxsus funksiyasını qoruyub saxlayan aparıcı janrlarından biri də dastanlardır. Bu janrin ən gözəl nümunələri şifahi şəkildə maraqlı, duzlu-məzəli, qeyri-adi hadisələrlə zəngin əhvalatlar əsasında ustاد aşıqlar tərəfindən yaradılaraq, məclislərdə danışılır, dinləyicilərin ruhunu oxşayıb, onlara zövq verir; həyəcanlandırır, sevindirir, kədərləndirir, düşündürür, güldürür, hətta bəzən ağladır. Qeyd edək ki, “Azərbaycan aşiq ədəbiyyatının janr çevrəsinə daxil olan müstəqil bədii fenomen kimi dastan, terminoloji işarəsindən asılı olmayaraq, əski türk xalq ədəbiyyatına bağlanır və ondan qaynaqlanır”<sup>2</sup>.

---

<sup>2</sup> “Göyçə dastanları və aşiq rəvayətləri”. Toplayanı, tərtib edəni, ön sözün, qeyd və izahların müəllifi f.e.d. H.İsmayılov. Bakı: Səda, 2001, səh. 3

Dastan üçün ən xarakterik cəhətlərdən biri bu janrda şeirlə nəsrin növbələşməsidir. Yəni dastan süjet xətti boyunca mövzudan kənara çıxmadan şeirlə nəsrin növbələşməsi əsasında qurulur. Həm də burada təhkiyənin son dərəcə emosional, təsirli və bədii olması əsas şərtlərdən biridir. Çünkü aşığın danışdığı əhvalatlar hisslərə güclü təsir eləyib dinləyicini ağuşuna ala bilməsə, yorucu və cansızıcı olar, heç kəs onu dinləmək istəməz.

Bunlardan əlavə, dastanın dil məsələsi də vacib amillərdəndir. İlk növbədə dilin şirinliyi və yüyrəkliyi gözlənilməlidir. El arasında “aşıq dili yüyrək olar” deyiminin yaranması da məhz bu qaynaqdan bəhrələnir. Burada ustad aşıqdan istedad və məharət tələb olunur ki, hadisələri son dərəcə çevikliklə əlaqələndirə, mətləbdən-mətləbə incəliklə adlayaraq auditoriyanın diqqətini bir an belə özündən yayındırmaya bilsin. Söz və ifadələrin zərgər dəqiqliyi ilə seçilməsi, zərif, mədəni ironiyalılıq, canlı xalq danışığı dilinin, ədəbi və bədii dilin elementlərindən ən münasib şəkildə sintez halında istifadə etmək başlıca şərtlərdəndir.

Dastanda öncə bir-birinin ardınca ustad üç ustadnamə söyləyir və nəhayət, mətləbə keçir. Bu ustadnamələrin özündə də mətləbə işarənin

olması vacibdir. Belə ki, söhbətin nədən gedəcəyini, hansı xarakterli hadisələrdən söz açıla-cağını, dastanda insanların hansı müsbət cəhətlərinin təbliğ, hansı mənfi cəhətlərinin tənqid ediləcəyini ustad aşiq söylədiyi ustadnamələrdə incə nüanslarla auditoriyaya hiss etdirir. Bununla da dinləyi-cilərini, necə deyərlər, başlayacağı dastanın mövzusuna uyğun, bir növ, kökləmiş olur ki, onların diqqəti sonacan bu kökdən çıxıb, başqa səmtə yayına bilməsin. Hətta “ustad sözündən ibarət ustadnamələr dastanın mövzusu ilə bağlı olmasa da, onun ruhundan dastanın necə bitəcəyini təxmin etmək olur”<sup>3</sup>.

Dilimizin olduqca zəngin, geniş imkanlarından bəhrələnərək atmacalardan, atalar sözü və məsəllərdən, incə yumorlu deyimlərdən, ikibaşlı söz, ifadə və cümlələrdən yerli-yerində istifadə eləmək bacarığı da aşığın bu məqsədə müvəffəq ola bilməsinə xidmət edir.

Dastan yaradıcılığında və ifaçılığında aşıqdan qeyri-adi hafızə, enerji və hövsələ tələb olunur. Aşıqlığın, əsasən də dastan yaradıcılığının, ifaçılığının məsuliyyəti, tələbləri daha çoxdur.

---

<sup>3</sup> Bayat F. “Folklor dərsləri”, Bakı: Elm və təhsil, 2012, səh.302

Tutaq ki, şair daha poetik, daha dərin məzmunlu şeirlər yazar və daha böyük fikirlər, ide-yalar ifadə edir, poetik kəşflər ortaya qoyur. Yaxud dramaturq böyük-böyük dram əsərləri yaradır və səhnədən tamaşaçıya həyatın bir parçasını daha canlı şəkildə göstərə bilir. Ya da ki, yazıçı irihəcmli romanlarıyla ən incə həyat detalları ilə zəngin dolğun obrazlar canlandırır. Lakin nə şairdən, nə dramaturqdan, nə də nasirdən yazıb-yaratdıqlarını yaddaşında, hafızəsində saxlamaq tələb olunur. Aşağınsa məsuliyyəti bu mənada son dərəcə böyükdür. O həm yazdığı şeirlərin, yaratdığı dastanların hamısını hafızəsində, həm də digər ustad aşıqların, klassik sənətkarların yaratdıqları şeir və dastanların əksəriyyətini daim yadda saxlamağa və məclislərdə təkrar-təkrar oxumağa, danışmağa məcburdur. Əks halda aşiq xalq arasında, sənət meydanında, ağsaqqal-qarasaqqa yanında öz nüfuzunu qoruyub saxlaya bilməz.

Bütün bu qeyd etdiyimiz cəhətlər yaradıcılığının əsas məhsuldar dövrü XX əsrin ortalarına və ikinci yarısına təsadüf edən ustad Aşıq Şəmsiyrin yaratdığı dastanlarda da özünü göstərir. Yeri

gəlmişkən qeyd edək ki, atası Ağdabanlı Qurban Məşədi Məmmədalı oğlu dövrünün kamil el şairlərindən biri olmuşdur. Şair Qurbanın atası Şəmşəddin elindən köçüb Gədəbəy rayonunun Böyük Qarabulaq kəndinə, sonra isə Cavanşir qəzasının Dəmirçidam kəndinə gəlib, orada yaşayib. Şair Qurban Güneypəyə kəndindən olan Səlmi aldı bir qızı aşiq olaraq, onunla evlənib və bu evlilikdən Şəmşir Qurban oğlu Qocayev 1893-cü il mart ayının 16-da Kəlbəcər rayonunun Dəmirçidam kəndində dünyaya göz açıb. Onun doğum gününün bəzi mənbələrdə yanlış olaraq martın 14-ü və ya 15-nə təsadüf etdiyi göstərilsə də, aşığın doğum gününün, əslində, mart ayının 16-sı olduğunu aydınlaşdırmışıq<sup>4</sup>.

Aşıq Şəmşir 1907-1908-ci illərdən şeir yazmağa, saz çalmağa başlayaraq sənətin ilk sırlarını də atası şair Qurbandan öyrənmişdir. Şair Qurban oğlunun qeyri-adi istedada malik olduğunu görüb ona hansı ustadlardan nəyi və necə öyrənməyin yollarını göstərmişdi. Söz var,

---

<sup>4</sup> “Azərbaycan dastanları”, V cild, Bakı: Çıraq, 2005, səh.209

deyirlər, ustad oğlundan şeyird olmaz. Bu mənada şair Qurbanın ocağına yiğişan, onun evinə gələn və sazımızın, sözümüzün beşiyi başında duran Dədə Ələsgər kimi sənətkarlar Aşıq Şəmşirin sonrakı həyatı üçün təkan rolunu oynadılar. Şəmşir öz xatirələrində dönə-dönə vurğulayır ki, Aşıq Ələsgərlə Qurban ocağının xüsusi yaxınlığı, dostluq əlaqələri olub. Onların saz-söz məclislərində boy-a-başa çatan, sonralar özü də ustad kimi yetişib, ulu sənətin incə məqamlarını, sırlarını sinəsinə yiğib, Goyçə-Kəlbəcər mühitinin deyim, ifaçılıq keyfiyyətlərini mənimsəyib. 1915-ci ildən etibarən müstəqil aşıqlıq eləməyə, məclislər yola salmağa başlayıb. Məclisdən-məclisə, toydan-toya püxtələşib, gənclik çağlarında isə öz elində-obasında tanınıb, sevilib. Bu zamandan o, artıq klassik dastanlarımızın, eləcə də yeni yaranıb formalaşmaqdə olan müasir dastanların çoxunu bilir, məclislərdə, el-oba yığnaqlarında danışaraq, dini-ləyicilərin rəğbətini, sevgisini qazanır<sup>5</sup>.

---

<sup>5</sup> Məmmədli İ. “Kəlbəcərin söz sərvəti”, Bakı: Sabah, 2005, səh. 29

1957-ci ildə yazılışların plenumu Aşıq Şəmşiri yekdilliliklə Azərbaycan Yazıçılar İttifaqına üzvlüyə qəbul etdi. Elə həmin il Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə ona “Əməkdar incəsənət xadimi” fəxri adı verildi.

Bundan başqa, ustad aşiq anadan olmasının 80 illiyi ilə əlaqədar 14 mart 1973-cü ildə “Şərəf nişanı” ordeni ilə təltif olunmuşdur. 1978-ci ildə isə 85 illik yubileyinin keçirilməsi barədə qərar verilmiş, Kəlbəcər Rayon Mədəniyyət Evi onun adı ilə adlandırılmışdı. Heydər Əliyev yenidən hakimiyyətə qayıdanın sonra Aşıq Şəmşir sənətinin layiqli qiyməti yenidən verilmişdir. Lakin 1993-cü ildə Kəlbəcərin işğalı Aşıq Şəmşirin 100 illik yubileyini qeyd etməyə imkan vermədi. 2002-ci ilin iyun ayında verilmiş sərəncama əsasən onun anadan olmasının 110 illiyi ilə əlaqədar 2003-cü ildə respublikamızın bir çox bölgəsində aşığındakı yubiley mərasimləri qeyd olunmuş, Göygöl şəhərindəki musiqi məktəbinə onun adı verilmiş, parkda büstü qoyulmuşdur. 2004-cü ildə isə Bakıda – Heydər Əliyev Sarayında yubiley rəsmi səviyyədə yekunlaşdırıldı.

2007-ci ildə ölkə Prezidenti İlham Əliyev Aşıq Şəmşirin 115 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzaladı və tədbir 2008-ci ildə Rəşid Behbudov adına Mahni Teatrında təntənəli şəkildə qeyd olundu.

Aşıq Şəmşir aşiq şeirinin müxtəlif poetik formalarında zəngin nümunələr yaratmışdır. Kəlbəcər ədəbi mühitini gözəl bilən Dədə Şəmşir şifahi və yazılı ədəbiyyatımızın nadir bilicilərindən biri kimi öz fərdi yaradıcılıq məktəbini yaratmışdır. Aşıq Xalıqverdi, Aşıq Allahverdi Qəmkeş, Aşıq Qardaşxan, Aşıq Sakit Köçəri kimi 40-dan çox saz-söz sənətkarının yetişməsində, kamilləşməsində, püxtələşməsində ustadın böyük rolü olmuşdur.

Lakin Aşıq Şəmşirin bütün Azərbaycana və saz-söz aləminə qanad açması, şübhəsiz ki, Səməd Vurğunun Kəlbəcər ziyarəti ilə bağlıdır. Aşıq Şəmşir aşıqların II, III və V qurultaylarının nümayəndəsi olmuşdur. Qənbər müəllim yazır ki, “hələ Səməd Vurğunla görüşməmişdən əvvəl, 1938-ci ildə Azərbaycan aşıqlarının II qurultayında iştirak edən dədəmin səsini eşidən rəhmətlik Bülbül ona demişdi ki, Aşıq Şəmşir,

yaxşı səsin var, özümüz də eloğluyuq, gəl Bakıda operada işlə, mənə kömək elə. Lakin dədəm ona “A Bülbül, qadan alım, incimə, mən əlimə qaval götürüb “aman-amam” deyə bilmərəm, mənimki o dağların qoynunda aşıqlıq etməkdi”, – cavabını vermişdi.

Nəhayət, məlum olduğu kimi, 1955-ci ildə dədəm xalq şairi Səməd Vurğunla görüşdü və onunla möhkəm dost oldu. Büyük şair atamın yaradıcılığını yüksək qiymətləndirərək, şeirlər kitabını nəşr etdirəcəyinə söz verdi.

Çox təəssüf ki, bu arzu Səməd Vurğunun sağlığında gerçəkləşmədi. Amansız ölüm bu böyük insanı sıralarımızdan vaxtsız apardı”.

Böyük şairimiz Səməd Vurğunun tapşırığı ilə Süleyman Rəhimov və xalq şairi Osman Sarıvəllinin qayğısı ilə 1959-cu ildə Azərbaycan Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəşriyyatında aşağıdən “Şeirlər” kitabı çap olundu. Sonra bədxahların ucbatından onun şeirlərinin və kitablarının nəşri dayandırıldı. Düz 10 il fasilədən sonra “Qosmalar” kitabı (Azərnəşr, 1971), “Seçilmiş əsərləri” (Azərnəşr, 1973), “Dağ havası” (“Gənclik”,

1978), “Şeirlər” (“Yazıcı”, 1980), “Öyüdlər” (“Ozan”, 1996) və başqa kitabları işıq üzü gördü.

Bundan əlavə, Aşıq Şəmşirin həyat və yaradıcılığından bəhs edən Osman Sarıvəllinin “Aşıq ürəkli şair, şair ürəkli Aşıq Şəmşir” (“Elm”, 1973), Məmməd Aslanın “Saxla izimi, dünya” (“İşıq”, 1989), “Dədə Şəmşir yaradıcılığında” (toplayıb tərtib edəni Qənbər Şəmşiroğlu), “Dədə Şəmşir yaddaşlarda” (toplayıb tərtib edəni Qənbər Şəmşiroğlu, “Gənclik”, 2000), “O Kürün, Arazın Tərtəriyəm mən” (toplayıb tərtib edəni Qənbər Şəmşiroğlu, “Orxan”, 2004) və s. kitablar çap olunmuşdur<sup>6</sup>.

“1958-ci ilin fevral-mart aylarında gözəl insan, istedadlı musiqişünas Əminə Eldarova dədəmi dəvət edib evində 20 gün qonaq saxladı və konservatoriyanın səsyazma studiyasında onun ifasında 75-80 aşiq havasını lentə köçürüdü. Sözsüz ki, bu işlərdə mən birbaşa iştirakçı idim. Çox gözəl yadımdadır ki, dədəm arada 75-ci havanı – “Çoban bayatısı”nı çox məharətlə oxudu.

---

<sup>6</sup> Ciçək C. “Kəlbəcərin saz qalası” (I kitab), Bakı: Azərnəşr, 2013, səh. 11

Əminə xanım təxminən belə bir ifadə işlətdi ki, Şəmşir 75 saz havasını oxudu getdi. O, sonralar yazdığı monoqrafiyasının bir bölməsini Aşıq Şəmşirə və onun musiqi yaradıcılığına həsr eləmiş və nəşr etdirib bir nüsxəsini də bizə göndərmişdi”<sup>7</sup>.

Kəlbəcərə yolu düşən elə bir qələm adamı yox idi ki, Aşıq Şəmşir ocağını ziyarət etməsin. Ustad sənətkarın yaşayıb-yaratdığı Ağdaban kəndi sanki şairlərin, aşıqların ilham qaynağı idi. Aşıq Şəmşir urbanizasiyaya məruz qalmış, az qala cavanlarının ayda, ildə bir dəfə gəldiyi kəndi indi müqəddəs bir məkana çevirmişdi:

Tanış ol ustadin əslİ-soyundan,  
Yol çəkilib yeddi dağlı boyundan.  
“Qurban bulağı”nın içib suyundan  
Bəlkə elə bu dərmana gəlibsən.

Durmuşam əhdimdə düz ilqarınan,  
Təmiz vicdanınan, namus-arınan.  
Qış günü görüşə sənətkarınan  
Qərq olubsan qar-borana, gəlibson.

---

<sup>7</sup> Şəmşiroğlu Q. “Axtarib Şəmşiri görmək istəsən”,  
Bakı: Adiloglu, 2004, səh. 42

Aşıq Şəmşir elə bil onunla görüşə gələnlərə təzə-tər “ilham iksiri” bəxş edirdi. Onun tənəsi, təhnizi, əslində, ağsaqqal, ustad ərki, qınağı idi. Bu, ildə bir yol belə dədə-baba ocagini ayağı dəyməyən şairlər üçün əsl “soyuq duş” idi.

Aşıq Şəmşirin and yeri üz tutduğu Kəlbəcər torpağıydı. Azərbaycanın “qızıl külçəsi”, gözəlliklər diyarı Kəlbəcər onun ilk və son nəgməsi idi. Səksən yeddi illik ömrünü bu qayalar, dağlar, çiçəklər, bulaqlar, şəlalələr səltənetində keçirən qoca qartalı heç kəs bu torpaqdan qopara bilmədi. Hətta dünyalar qədər sevdiyi istəkli oğlu Qənbər müəllim belə. Şəhərə köçmək istəyən Qənbər müəllim Aşıq Şəmşiri də özüylə aparmaq istəyirdi. Dədə qətiyyətlə bundan imtina edir. Görkəmlı şairimiz Məmməd Aslan bu anı çox gözəl təsvir edib. Bu, ocağa, yurda sevginin ən unudulmaz, parlaq nümunəsidir: “Oğlum, məndən əvvəl gərək, odehy, Murovun Yeddiqardaş silsiləsinin Çayqovuşanda qanın hər an açılında gözüümüzə görünən o zirvəsini köçürüb, bundan sonra da məni binəlgən olacaq o yerə aparasan. Anan vəsiyyətimi sənə deməyibmi? Güllüyə tapşırmışam: məni orda – “Uşaq qəbiristan-

lığı”nın qonşuluğunda dəfn edərsiniz. Vəsiyyətimi pozsanız, haqqımı sizə halal etmərəm”<sup>8</sup>.

Şair Qurbanın, Dədə Ələsgərin hənirini, nəfəsini yaşıdan, aşiq sənətində nəhənglərdən olan Aşıq Şəmşir illər uzunu dağların qoynunda tək-tənha, çiçəklərlə, bulaqlarla piçildaşa-piçıldışa, ot biçə-biçə bu gözəllik səltənətinə, bu genişliyə meydən oxudu və 1980-ci il fevralın 10-da 87 yaşında sevə-sevə vəsf elədiyi bu dünyaya “əlvida” dedi.

Nizami Cəfərov yazır: “Aşıq Şəmşir haqqında deyilən, yazılın çoxlu fikirlərin içərisində xüsusilə bir məqam diqqət çəkir ki, XIX-XX əsrlərdə yaşayan aşıqlar içərisində Aşıq Ələsgərdən başqa heç kimə “dədə” deyilməyib. Yalnız Aşıq Şəmşirə Dədə Şəmşir deyiblər. Bu da onun yaradıcılığının həm əxlaqi, həm də mənəvi-mütəfəkkir tərəfləri, yaradıcılığının intellekti ilə bağlı olan məsələdir.

Aşıq sənətində dədə olmağın əsas şərtlərindən biri əgər böyük sənətkarlıq məharətidirsə, söz demək eşqidirsə, ikinci çox mühüm cəhət

---

<sup>8</sup> Çiçək C. “Kəlbəcərin saz qalası” (I kitab), Bakı: Azərnəşr, 2012, səh. 13

mənəvi mükəmməllik və müdriklikdir ki, bu da Aşıq Şəmşirdə vardı. Odur ki, Aşıq Şəmşir bu gün də sevilə-sevilə oxunur, ondan yadigar qalan nə varsa, xalqımızın milli sərvəti kimi nəsildən-nəslə ötürürülür”<sup>9</sup>.

Özündən sonra zəngin irs qoyub getmiş Aşıq Şəmşir yaradıcılığını öyrənmək üçün, bəlkə də, bir ömür bəs eləməz. Ustad sənətkarın ən böyük xidməti isə ləyaqətlə varislik ənənəsini qoruyub saxlaması, sonrakı nəsillərə ötürülməsi oldu. Müasirlərindən Azərbaycan söz sənətinin azmanları – Süleyman Rəhimov, Əli Vəliyev, Adil Babayev, İskəndər Coşqun, Məmməd Arif, Həmid Arası, Mirzağa Quluzadə və başqaları Aşıq Şəmşirlə dost-doğma münasibətdə olmuş, onun sənətini yüksək qiymətləndirmişdilər. Osman Sarıvəlli, Mirzə İbrahimov, Məmmədhüseyn Təhmasib, Qulu Xəlilov, Hüseyn Arif, Mürsəl Həkimov və başqaları elmi-publisistik məqalələr yazaraq tam aydın və bitkin təəssürat yaratdılar. Onun şeirləri iki istiqamətdə – birinci klassik aşiq poeziyası – Qurbanı, Aşıq Ali, Aşıq Ələsgər

---

<sup>9</sup> Yenə orada, səh.59

yaradıcılığı, ikinci xalq şeiri üslubunda yazan Vaqif, Vidadı, Səməd Vurğun yaradıcılığı istiqamətindədir.

Təkcə elə Kəlbəcər ədəbi mühitinə Aşıq Şəmşirin göstərdiyi təsiri yada salsaq, onun şəxsiyyətinin böyüklüyünü, əzəmətini, yaradıcılığının miqyasını təsəvvür etmiş olarıq.

Nəsimi, Firdovsi, Xaqani, Cami,  
Nizami, Füzuli – tanırı hamı.  
Coşanda, daşanda şair ilhamı  
Sözlərdən qeyri bir nişanə varmı?

Keçilməz qala olan Kəlbəcərin işgal edilməsi, 1992-ci il aprelin 8-də Ağdaban faciəsi Dədə Şəmşir ocağına da sağalmaz yaralar vurdu. Kəlbəcərin ilk şəhidi “qaragöz balam” deyə boyunu oxşadığı Çimnaz balası oldu. Ata yurdu Ağdaban odlara qalandı. Aşıq Şəmşirin, şair Qurbanın qızıldan qiymətli, əski əlifba ilə yazılmış, hələ çap olunmamış əlyazmaları yanıb kül oldu. 40 mindən artıq eksponatı olan bu zəngin ev-muzey erməni vəhşiliyinin qurbanı oldu. Bundan başqa, Dədə Şəmşirin yaxın

qohumlarından 14 nəfər erməni qaniçənlərinin qəfil gülləsinə tuş gəldi. Aşıq Şəmşirin iki nəvəsi – mayor rütbəsi ilə istefaya çıxmış Vüqar və polis polkovniki Şəhriyar Qarabağ uğrunda gedən qanlı döyüşlərin iştirakçısıdır və hər ikisi Qarabağ müharibəsi veteranıdır. Şəmşir ocağından iki nəfər – Şahlar Əvəz oğlu Şükürov və Sərdar Mədət oğlu Səfərov Milli qəhrəmanlardır.

Ustad aşığın oğlu, görkəmli ziyanlı və el ağsaqqalı Qənbər Qurbanovun bildirdiyinə görə, Aşıq Şəmşirin özünün yaratdığı “Şəmşir və Sənubər”, eləcə də “Şəmşir və Ayna” (1930-1935), “Misir və Sənəm” (1940), “Cəlil və Minayə” (1955-56), “Fərhad və Güləndən” (1960) adlı dastanlar və 1944-cü ildə yazdığı “Polad” adlı dram əsəri olmuşdur. Onu da qeyd edək ki, adıçəkilən əsərlərin yaranma tarixi kimi göstərilən illər dəqiqdır. Növbəti tədqiqatlarda bunlardan etibarlı mənbə kimi istifadə oluna bilər<sup>10</sup>.

---

<sup>10</sup> Çiçək C. “Sən dağlardan ayrılmadın”  
(III kitab), Bakı: Azərnəşr, 2013, səh. 314

Dədə Şəmşirin yaratdığı və yazıya alınaraq 1972-ci ildə “Elm” nəşriyyatında çap edilmiş beşcildlik “Azərbaycan dastanları”nın beşinci cildinə daxil edilmiş “Şəmşir və Sənubər” dastanı avtobioqrafik səciyyə daşıyır. Ümumiyyətlə, son dövrlərin dastan ədəbiyyatında, dastan yaradıcılığında əksər hallarda dastanın əsas qəhrəmanı həmin dastanı yaradan ustad aşığın özü və onun sevgilisi olur. Belə dastanlar folklorşunaslıqda müəllifi bəlli olan məhəbbət dastanları adlandırılır. Burada müəllif başına gələn əhvalatlardan, qeyri-adi maraqlı hadisələrdən şirin bir dillə söz açaraq, bir sıra şeirlərinin yaranma tarixçəsindən, deyişmələrindən, sevgisindən, sevgilisindən, onun gözəlliyyindən, aşiq və məşuqun başlarına gələn bəlalardan, vüsala gedən yollarda yaşıdlıqları əzab-əziyyətlərdən, məşəqqətlərdən, ayrılıq iztirablarından, sevgilərinə son dərəcə sadıqliklərindən, sevgilisinin namus, həya, abır və ismətindən, dəyanətindən, mərdanəliyindən və s. danışır. Üzləşdikləri haqsızlıqlara, ədalətsizliklərə necə səbirlə, təmkinlə, daim namuslu, döyümlü və ləyaqətli olmalarıyla qalib gəlməklərindən bəhs eləyib, insanlarda bu cür müsbət

keyfiyyətlər formalaşdırmağa çalışmaq, ilahi qüvvənin varlığına, həmişə son anda haqqın, ədalətin qalib gəlməsinin labüdlüyünə inam yaratmaq dastançılığın əsas ümdə məqsədlərin-dəndir. Xalq arasında sevilən, böyük nüfuza malik olan aşığın bütün bu keyfiyyətləri öz timsalında nümayiş etdirməsi də təsadüfi deyil. Dastanların bəzilərinin bu cür fəxriyyəvari şəkil-də qurulmasının özü belə nəticə etibarilə məq-sədə çatmağı xeyli asanlaşdırır, effekti, təsir gücünü yüksəldən cəhətlərdəndir. Belə ki, hər hansı uydurma, yaxud həyatdan götürülmüş, lakin dinləyicilərə bir o qədər də yaxından tanış olmayan, onların, təbii ki, çox sevmədikləri obrazı hələ onlara sevdirib nümunə göstərməkdənsə elə aşığın özü hazırca xalqın sevimlisidir. O özünü nümunə göstərərək təvazökarlıqdan xüsusi bir incəliklə kənara çıxsa da, dinləyicisini yaxşı işlərə, xeyir əməllərə – düzlüyə, təmizliyə, paklığa, sevgiyə, sədaqətə daha asanlıqla, daha efektiv şəkildə yönləndirə bilmiş olur. “Şəmşir və Sənubər” dastanı da bu sıraya daxildir.

Aşiq Şəmşirin öz ailəsinə, xüsusilə həyat yoldaşı Güllü nənəyə olan münasibəti ibrətamız

bir örnəkdir. Aşıq Şəmşirin ömür-gün yoldaşına sədaqəti, həyatının sonunacan ona gözəl şeirlər həsr etməsi diqqətçəkən bir məqamdır. Onun Məmməd Aslanla “Görəydim” – “Görəydin” qoşma rədifli uzun bir deyişməsini aşıqlar məclislərdə qabaq-qabağa oxuyaraq əhvalat halına gətiriblər.

### **Məmməd Aslan:**

Savaşın olurmu Güllü nənəynən?  
Mən ölüm, necəsən naznan-hənəynən?  
Get-gəlin qalıbmı köhnə binəynən,  
İtirdimmi etibarı, görəydim?!

### **Aşıq Şəmşir:**

Güllünün altmış il keçib yaşından,  
Yenə əl götürmür naz savaşından.  
Öpəndə gözündən, qələm qasından  
Tutaşırıq gecə yarı, görəydin”<sup>11</sup>.

Dastan yaradıcılığında, adətən, ustad aşıqlar ustadnamələrlə dinləyiciyə vətənə, dosta, yoldaşa

---

<sup>11</sup> “O Kürün, Arazın Tərtəriyəm mən”, toplayıb tərtib edəni Qənbər Şəmşiroğlu, Bakı: Orxan, 2004, səh. 487-488

sədaqətli olmayı, yurdunu sevməyi, bəd əməl-lərdən uzaq olmayı tövsiyə edirlər. Sanki müdrik bir el ağsaqqalı səni doğru yola çağırır.

Aşıq Şəmşir yaradıcılığı ustادnamələrdə nəsihət verməyi, görüb-eşitdiklərini oxucuya çatdırmağı özünə borc bilir:

Qüdrətli sırrindən Kanı-Kərəmin,  
Nə nökər baş tapmaz, nə ağa bilməz.  
Onun əlindədir hər nə buyursa,  
Hökmünə, əmrinə qadağa bilməz.

Haqqı, ədaləti həmişə müdafiə edən, insanları doğru yola səsləyən, onları pis əməllərdən uzaq durmağa çağıran Aşıq Şəmşir Böyük Yaradana şükür eləməyi, yaşadığımız hər saat, hər gün üçün ona borclu olduğumuzu unutmamağı tövsiyə edir.

Bir qrup dastanlarda isə əsas qəhrəman dastanı yaradan ustad aşiq deyil, xalqın içindən çıxmış görkəmlı şəxsiyyətlər, xalq qəhrəmanları olur ki, onlar da cəmiyyətdə böyük nüfuz və sevgi qazanmış simalardır. Buna misal olaraq “Şah İsmayıл və Güлzər”, “Koroğlu”, “Qaçaq Nəbi”, “Dəli Ali” kimi dastanları göstərmək olar. Bunların əksəriyyəti folklorşunaslıqda qəhrəman-

lıq dastanları adlandırılır. Lakin “Şah İsmayıł və Gülzər” dastanı xaraktercə məhəbbət dastanlarına daha yaxındır. Belə ki, burada da aşiqə buta verilir. O öz sevgilisini axtarmağa çıxır və bu yolda aşiqin qarşısına çıxan maneələri öz şücaəti, fiziki gücü, döyük qabiliyyəti ilə aradan qaldırması “Şah İsmayıł və Gülzər” dastanını digər məhəbbət dastanlarından xeyli fərqləndirir.

Nəşrə hazırladığımız, pərakəndə xatirələr formasından təzəcə toplanıb sistemləşdirilərək yazıya alınmış “Səməd Vurğun–Aşıq Şəmşir dastanı” isə xeyli fərqli xarakter daşıyır. Lakin burada da ənənəvilik qorunub saxlanılmışdır.

Yeri gəlmışkən qeyd edək ki, “Səməd Vurğun–Aşıq Şəmşir dastanı” ifadəsini biz şərti olaraq işlətmışik. Belə ki, klassik dastan dedikdə, hadisələrin məlum süjet xətti boyunca cərəyan edərək kulminasiya nöqtəsinə çatması və çözülməsi nəzərdə tutulduğu halda, burada belə bir süjet xətti ilə qarşılaşmırıq. Bu, sadəcə, iki böyük sənətkarın qarşılıqlı deyişməsi olub, bəzi dastan elementləri ilə müşahidə edilməkdədir.

Onu da diqqətə çatdırıq ki, belə bir dastanın toplanıb sistemləşdirilərək nəşrə hazırlanması

ideyası millət vəkili, görkəmli alim, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstитutunun direktoru akademik İsa Həbibbəyli tərəfindən irəli sürülmüşdür. Belə ki, 16 mart 2013-cü ildə Aşıq Şəmşirin anadan olmasının 120 illiyinə ərməğan etdiyim üç kitabdan ona da hədiyyə etmişdim. İsa müəllim kitablarla tanış olduğunu və bu dastanı sistemləşdirilmiş şəkildə məhz mənim hazırlamağımı istədiyini bildirdikdə böyük sevinc hissi ilə dastanı 10 gün müddətinə qələmə alıb görkəmli alimin kitaba ön söz yazmasını xahiş etdim. Mən də hörmətli akademikimizin bu ideyasını reallaşdırıb həyata keçirmək məsuliyyətini öz üzərimizə götürməkdən qürur duyduğumuzu dəyərli oxucularımızın diqqətinə çatdırmaq istəyirəm.

Qeyd edək ki, Azərbaycan ədəbiyyatının böyük klassiki, xalqımızın böyük şairi Səməd Vurğunla Aşıq Şəmşirin məşhur görüşü, üzbeüz dayanıb şeirləşmələri, deyişmələri, bir-birinə dərd ortağı olaraq dostlaşmaları, sonrakı isti, səmimi münasibətləri, Vurğunun vəfatından sonra Aşıq Şəmşirin ağır sarsıntılar keçirməsi, böyük xeyirxahını, söz-sənət həmdəmini bir an belə unuda

bilməməsi, onun ruhuna neçə-neçə şeir həsr etməsi və s., doğrudan da, real həyat səhnəsində öz-özünə yaranan gözəl, təsirli bir dastandır. Əslində, dastanların əksəriyyəti, fikrimizcə, elə bu cür yaranır.

Deyilənə görə, ömrünün ahıl çağlarında övladlarından biri Dədə Ələsgərdən soruşur: “Dədə, ustad aşıqların hamısı özləri dastanlar yaradır. Bəs sən də görkəmli, ustad aşiqsan, məclislərdə başa çəkilirsən. Saysız-hesabsız şeirlər yaratıbsan. Ustadların yaratdıqları dastanların əksəriyyətini sinədən söyləyirsən. Bu qədər vaxtda bəs özün niyə heç dastan yaratmadın?” Onda Ələsgər cavab verir ki, oğlum, mənim də elə həyatımda baş verən hadisələrin, səfərlərimin və s. hərəsi bir gecəlik dastandır. Sadəcə, bir adam lazımdır ki, onları bir-bir danışım, kağıza köçürsün. Düzü, mən məclislərdə özümdən danışmağı xoşlamıram. Qoy mənim dastanlarımı da gələcək ustad aşıqlar məclislərdə danışıb, ruhumu şad etsinlər. Beləliklə, zamanindhə Dədə Ələsgərin neçə-neçə dastanı yaranır.

Həmin bu qeyd etdiyimiz Dədə Ələsgər təvazökarlığı Aşıq Şəmşirdə də özünü göstərdiyi

üçün o da daha çox ustadlardan danışmağa, ustadlardan oxumağa üstünlük vermişdi. Əgər belə olmasaydı, Aşıq Şəmşir də öz həyatında, taleyində yaşadığı neçə-neçə qəribə, bir-birindən maraqlı qeyri-adi hadisələrdən, o cümlədən, Səməd Vurğunla görüşməsindən dastanlar düzəldib məclislərdə söyləyərdi.

Yeri gəlmışkən deyək ki, ehtimala görə, ustadların çoxunun həyatı, taleyi ilə bağlı (məsələn, “Abbas və Gülgəz”, “Aşıq Qərib” və s.) dastanların da əksəriyyətini onların özlərindən sonra yaşayıb-yaratmış ustad aşıqlar sistemləşdirərək dastan halına salıb məclislərdə danışaraq, ustadlarına borclarını qaytarmağa çalışmışlar.

Bunları söyləməkdə məqsədimiz odur bildirək ki, fikrimizcə, Dədə Şəmşirlə bağlı hələ bundan sonra neçə-neçə dastan formalaşdırıla bilər. Cənki o, yaxın keçmişdə yaşayıb və haqq dünyasına qovuşmasından elə də uzun müddət keçməyib. Bizimsə əlimizdən gələn hələlik “Səməd Vurğun–Aşıq Şəmşir dastanı”nı hazırlayıb nəşr etdirməkdir.

Bu dastanda da klassik dastanlarımızdakı ənənə qorunub saxlanılır.

İlk növbədə xüsusi qeyd edilməlidir ki, Səməd Vurğun böyük bir xalq şairi kimi yazılı ədəbiyyatın nümayəndəsi olmaqla yanaşı, eyni zamanda, şifahi xalq ədəbiyyatına, folklor'a, aşiq yaradıcılığına da son dərəcə yaxın, qəlbən, ruhən doğma bir söz adamı idi. O, aşığı, sazı, folklorumu canıyla, qanıyla ürəkdən sevirdi. Şeirlərinin də böyük bir qismi xalq ruhunda, aşiq şeiri üslubunda yazılmışdı. Bu üzdən böyük sənətkarın dəfələrlə haqsız tənqidlərə, təqiblərə də məruz qaldığı vaxtlar çox olurdu. Lakin o, bu ədalətsizliklərin heç birinə məhəl qoymayan, “balıq okeanda böyüyər” söyləyərək şəhərin qaynar ədəbi mühitini təqdir etsə də, mahiyət etibarilə əsl kənd adamı, xalq, el-oba adamı olan bir ədəbi şəxsiyyət idi. Bu səbəbdən də xalq arasında, eləcə də bütün dünyada hədsiz dərəcədə şöhrət qazanıb sevilə bildi. Odur ki, Səməd Vurğun şəxsiyyəti, Səməd Vurğun sənəti aşiq poeziyasında, dastan ədəbiyyatında dərin iz buraxmadan ötüşə bilməzdi. Onun canında-qanında şairliklə yanaşı, bir aşıqlıq da var idi. Bu mənəvi ehtiyac nəhəng şairi daim el-oba məclislərinə, kənd dünyasına, dağ-a-daşa, meşələrə, yay-

laqlara, ana təbiətin azad qoynuna səsləyirdi. “Dağlar” rədifli bir məşhur gəraylısında da “İlhamını sizdən aldı mənim sazım, sözüm, dağlar” söyləməsi qətiyyən təsadüfi deyildi. Bu, böyük bir həqiqət idi. Digər tərəfdən, Sovet hakimiyətinin qurulması, xalqların, mədəniyyətlərin bir-birinə qat-qarış edilməsi nəticəsində sazımızın, aşiq sənətinin, ustادlığın, dədəliyin sıxışdırılıb arxa plana keçirilməsi, zatiqırıq şeirin, zatiqırıq ədəbiyyatın yaradılmasının təbliği və tələb olunması bir vətənpərvər ziyanı, xalqının təəssübünü çəkən böyük şair olaraq Səməd Vurğunun çox ağrıdırdı. O daim yaxşı xalq sənətkarının, kamil, ustad aşığın sorağında idi. XX əsrin Tufarqanlı Abbasına, Xəstə Qasımına, Yunis Əmrəsinə, Şix Alısına, Miskin Abdalına, Dədə Ələsgərinə və b. ehtiyac duyurdu. Yaxşı, gözəl, poetik aşiq şeirlərinin yenə yaranmasını arzulayırdı. Bu cür istedadlı xalq sənətkarlarının axtarılıb, tapılıb üzə çıxarılmasına, təbliğ edilməsinə, himayə olunmasına çalışırdı. Amma mükəmməl, təsirli, poetik, qüsursuz aşiq şeirlərinə yaşadığı dövrdə çox az-az rast gəldiyi üçün təəssüflənirdi, ürəyi ağrıydı.

Nəhayət, günlərin birində belə bir şeirlə tanış oldu:

Səni qarı gördüm, bağrimon qan oldu  
Mənim saqqalımın çal vədəsində.  
Qəlbimə dəydiyin yadıma düşdü,  
Çox dedim könlümü al vədəsində.

Quvarlandın əldə var olan vaxtı,  
Bağçanız bəzənib bar olan vaxtı.  
Qoynunda xəstəyə nar olan vaxtı  
Bir dənə qıymadın bol vədəsində.

O gündən həmin misraların sorağına düşdü Səməd Vurğun. Öyrəndi ki, bu şeirin müəllifi Kəlbəcərdə yaşıyır. Vaxt-vədə gəlib-dolandı. Bir gün Kəlbəcərdə ailəsi ilə birlikdə istirahət edən yaxın dostu, xalq yazıçısı Süleyman Rəhimovun dəvətiylə Bakıdan Kəlbəcərə – “İstisu” sanatoriyasına dincəlməyə getmək qərarına gəldi. Düşündü ki, həm “İstisu”da müalicə olunaram, xəstəliyim, bəlkə, şəfa tapar, həm də o gözəl şeirin müəllifi ilə tanış olaram...

Beləliklə, Səməd Vurğun Şuşada dincələn ailəsini götürüb Kəlbəcərə – “İstisu” sanatoriyasına gedir. Kəlbəcər Rayon Partiya Komitəsinin birinci katibi Səfər Verdiyevə zəng çalır. Birinci katib cəld özünü sanatoriyaya yetirir. Orada böyük şair “Vədəsində” rədifli çox bəyəndiyi gözəl şeirin müəllifini soruşaraq onunla görüşmək istədiyini bildirir. Boyaqlı kəndinin aşağıdakı Turşsu bulağının üstündə Səməd Vurğunun şərəfinə məclis qurulur. Katib dərhal Aşıq Şəmşiri Vurğunun görünüşünə gətirdir. İndi artıq gözəl, mükəmməl bir dastana çevrilən həmin görüş bax bu cür baş verir, o gözəl, unudulmaz xatirələr belə yaranır.

“Səməd Vurğun–Aşıq Şəmşir dastanı”nın bir sıra məziyyətlərini xüsusi qeyd etmək istərdik. Əvvəla, “dialektdə danışmaq böyük mədəniyyətdir, dialektdə yazmaqsa böyük mədəniyyətsizlik” əqidəsində olan Səməd Vurğun rəsmi yığıncaqlarda, iclaslarda və elmi konfranslarda ədəbi dildə danışsa da, əslində, onun xarakterik danışığı, şifahi nitqi, məclislərdəki söhbətləri həmişə sadə, canlı xalq dilində, dastan dilində olarmış. Elə bu dastanın özündə də tez-tez rast gəldiyimiz “ayə”, “ağrin alem”, “qadan alem”, “ba-

şına dönüm”, “a qıvlasız” və s. kimi ifadələr böyük şairin nitqinə xüsusi bir gözəllik qatmaqla yanaşı, həm də onu xalqa, el-obaya, aşiq sənətinə, dastan üslubuna daha da yaxınlaşdırır, doğmalaşdırırıdı. Bu cür danışiq tərzi və bu danışığın həmin məclisdə tez-tez şeirlə, saz havaları üstündə oxunan misralarla növbələşməsi özlüyündə təbii şəkildə yaranan dastan idi. İki böyük sənətkarın ən adı, sadə görünən söhbətləri, sual-cavabları, dərdləşmələri, bir-birləri haqqında yüksək fikirlərini ifadə etmələri əsl dastan təhkiyəsi yaradırdı. Bu hal, aşıqla şairin üzbüüz görüşüb söhbətləşmələri, şeirləşmələri, deyişmələri o dövrdə ədəbiyyat tariximizdə də nadir hadisələrdən biri idi.

Digər tərəfdənsə, iki mənəvi qohum, ürəyi, fikri, əqidəsi bir olan sənətkar bu görüşdə bir-birinə qovuşmuşdu. Fikir versək görərik ki, onların hər ikisinin bir-birinin sayəsində həmin görüşdə, həmin günlərdə eyinləri nə qədər açılmışdı, ilhamları necə cuşa gəlmışdı. Deyirlər, ürək süfrə deyil, hər yetənə açasan. Lakin o görüşdə Səməd Vurğun da, Dədə Şəmsir də sanki ürəklərini süfrə kimi açıb bir-birinin qarşısına sərmışdilər.

Hər iki sənətkarın ahıl yaşlarıydı. Nəhəng Səməd Vurğunun olduqca qısa fiziki ömrünün

(onun mənəvi ömrü əbədidir!) sonuna cəmi bircə il qalmış, ya qalmamışdı. Dağları, Kəlbəcərin təbiət gözəlliklərini, sazlı-sözlü məclisləri, sonsuz el-oba sevgisini görəndə könlü qubar eləmişdi, gözləri yaşarmışdı. Bəlkə də, ürəyinə dammışdı ki, bir də bu yerləri, bu gözəllikləri görə bilmə-yəcək. Barmaqları arasında tüstülənən “Kazbek”i damağına qoyub, qələm götürərək elə həmin “Kazbek” qutusunun üstünəcə yazmışdı ki:

Aşıq Şəmşir, Dəlidağdan keçəndə  
Kəklikli daşlardan xəbər al məni.  
Ceyran bulağından qızlar içəndə  
Saz tutub, söz qoşub, yada sal məni.

Hay vurub, qıy vurub səs sal dağlara,  
Gözəllər oylağı göy yaylaqlara.  
Mənim də dərdimi de oylaqlara,  
Sinəmdən oxladı bir maral məni.

Səməd Vurğunu belə dərdli, kədərli, nisgilli görən Aşıq Şəmşirin ürəyi dözmür, ona dərdlərini unutduraraq təsəlli verməyə, könlünü şad etməyə çalışır. Sədəfli sazi sinəsinə basıb deyir:

Qoşqarla yanaşı duran başın var,  
Bizim el tanıyor uca dağ səni.  
Yanır yolumuzda sənət çırığın,  
Bilirik şeirdə bir mayak səni.

Axı niyə kədərlənirsən, niyə ömrün o ağrı-acılarla dolu günlərini yada salıb kövrəlirsən? Bu qədər xalq sevgisi, qazandığın dünya şöhrəti, ad-sən səni sevindirməyə, könlünü açmağa yetmirmi?<sup>12</sup>

Bəli, bu dərdləşmə, şairin könlünün ən gizli dəndlərini ifadə etməsi onun Aşıq Şəmşirin sazını-sözünü, şeirini-sənətini, şəxsiyyətini bəyənib sevməsindən, ona ən yaxın bir həmdəm kimi ürək qızdırmasından, tez bir zamanda aralarında yaranmış mehr-ülfətdən irəli gəlirdi. Eləcə də Aşıq Şəmşir başqalarına deyə bilmədiyi dəndlərini böyük şairlə bölüşməkdən, onunla mehriban həmsöhbət olmaqdan son dərəcə məmnun idi. Bu məmnunluq onun ilhamının vəcdə gəlməsindən, bir-birinin ardınca bir neçə gün ərzində neçə-neçə qoşma qoşmasından və həmin şeirlərin poetik ovqatından hiss olunur. Təkcə “Gələndə” rədifli qoşmanı diqqət mərkəzinə çəkmək fikrimizin nə dərəcədə həqiqətə uyğunluğunu isbat eləyər, yəqin ki:

---

<sup>12</sup> Şəmşiroğlu Q. “Axtarış Şəmşiri görmək istəsən...”, Bakı: Adiloglu, 2004, səh. 27-31

Kəlbəcər mahalı tamam bəzəndi,  
Yaxın dostu, mehribanı gələndə.  
Bayram etdi bütün ellər, obalar,  
Şeirin şirin süxəndanı gələndə.

Bütün Kəlbəcər mahalının – el-obaların bayram etməsindən, bəzənməsindən bəhs eləyən bu sətirlər ilk növbədə Aşıq Şəmşirin ovqatının, sevinçinin, fəxarətinin ifadəsi idi. Bəzənib-düzənən, hər şeydən önce, el sənətkarlarının öz könül dünyası olmuşdu. Qoşmanın ikinci bəndində müəllif özü bunu səmimiyyətlə etiraf eləyir:

Etmiş bu yerlərdə laçın şikarı,  
Düşüb bu dağlara onun güzəri.  
Mənim, görən kimi, Vurguna sarı  
Qaynadı qəlbimin qanı, gələndə.

“Günlər keçdi. Aşıq Şəmşir şairin tapşırığına əməl edib 1955-ci il sentyabrın 28-də bir taxta bavul şeirlərini yığışdırıb oğlu Qənbər müəllimlə Bakıya gətirdi. Növbəti gün AMEA-nın binasının ikinci mərtəbəsində Səməd Vurğun onu böyük mehribanlıqla qarşılıdı”.

Qənbər Şəmşiroğlunun söylədiklərindən: “Mən bavulu uzun qabaq stolunun yanına gətirib açdım və əlyazmalarından çox hissəsini stolun

üstünə qoydum. Şair ayaq üstə xeyli vərəqlədi (Dədəm bütün yazdıqlarını ərəb əlifbası ilə yazıbdi). Mənə dedi: “Yığışdır, oğul. Bu işlərdə gərək özün də bizə yaxından kömək edəsən”.

“Baş üstə!” Dedim. Dədəm özü durub kənddə səliqə ilə fanerdan arı pətəyi üçün düzəldilmiş və içərisinə bir neçə pətək qoyulmuş çantanı stolun üstünə qoyub: “Şair, bu da Kəlbəcər balıdı”, – deyəndə o, bərkdən: “Ay aşiq qardaş, ayə, çox sağ ol, nə zəhmət çəkmisən!?” – dedi. Səməd Vurğun mənə: “Ayə, aç görüm, bu aşiq qardaş nə gətirib”, – dedi. Mən çantanı açıb, bir ədəd ağ şanda bal pətəyi çıxardım. Səməd Vurğun özü biçaqla balı səliqə ilə kiçik dilimlərlə kəsərək ucadan: “Ayə, siz belə şeyləri tanımirsiniz, bu, dərmandı, alın bir dadına baxın”, – deyib hamiya payladı. Xoşu gələn də, gəlməyən də bəh-bəhlə daddılar. O, katibə qızı çağırıb: “Bunu burdan götür, yoxsa lələlərim qoymayacaq qala”, – dedi. Sonra otağa çağırıldığı dostlarından Məmməd Arif, Mirzağa Quluzadə, Osman Sarıvəlli, Cəfər Xəndana dədəmi bir daha yüksək səviyyədə təqdim edərək onun şeirlərindən Akademiya nəşriyyatında nəşr etmələrini tapşırıdı”.<sup>13</sup>

---

<sup>13</sup> Şəmşiroğlu Q. “Axtarış Şəmşiri görmək istəsən...” Bakı: Adiloglu, 2004, səh.35-36

Sonra özünəməxsus tərzdə zarafatla Aşıq Şəmşirə dedi: “Aşıq, sən mənə dağları göstərdin, indi isə növbə mənimdi. Gedək, Bakının görməli yerlərini mən sənə göstərəcəm”, – deyib aşağı “ZİM” maşınında şəhəri gəzdirdib axşam öz qohumlarıgilə gətirdi. Üzünü aşağı tutub dedi: “Aşıq qardaş, sabah xaricə gedirəm. Sən Osman Sarıvəlli ilə daim əlaqə saxla, bir neçə həftə xaricdə müalicə olunub qayıtdıqdan sonra kitabının çapı ilə, söz verirəm ki, şəxsən mən özüm məşğul olacam. Kəlbəcərdən qayıdan kimi də Yaziçılar İttifaqının sədri Süleyman Rəhimovdan xahiş edib müqavilə bağlatmışam ki, respublikanın qəzet-jurnallarında sənin əsərlərini çap elətdirsin, həm də səni İttifaqa üzv etsin”.

Aşıq Şəmşir Kəlbəcərə qayıtdı. Səməd Vurğun isə Koreyaya səfəri olduğu üçün Moskvaya yola düşdü.

Səməd Vurğunun ikinci bir tapşırığına görə yenidən Bakıya gəldikdə isə, şairin sorağını Moskva xəstəxanasından alan Aşıq Şəmşir bu həsrətə dözməyib Moskvaya bir məktub yazdı:

Çəkir həsrətini bizim Kəlbəcər,  
Böyük şair, bu daqlara bir də gəl!

Dedin: “Vurğun, demə, gəldi-gedərdi...”  
Verdiyin o düz ilqara bir də gel.

Bir də ki, Səməd Vurğun onu o qədər yüksək qiymətləndirib, sevib, dəyər vermişdi ki, daha da ərköyünlər olmuşdu. O illərdə quş kimi qanad açıb uçurdu sanki”.

Bəli, bu qanın qaynaması qarşılıqlı idi. İlahi bir doğmaliqdan yoğrulmuşdu həmin görüşün, mehr-ülfətin mayası. Odur ki, Səməd Vurğunun 1956-cı il may ayının 27-də vaxtsız vəfat etməsindən sonra da o mehr-ülfət, o etibar, o sədaqət Dədə Şəmsir şəxsiyyətində – varlığında, ruhunda-ilhamında daim yaşadıldı, uca tutuldu, əzizləndi. Son nəticədə də gözəl, təsirli, ibrətamız bir dastana çevrilərək folklor xəzinəmizə daxil olmaq statusu qazandı. Beləliklə, “Səməd Vurğun—Aşıq Şəmsir dastanı” oxucuların ixtiyarına, aşıqların repertuarına qədəm qoymaqdadır.

Xalq şairi Səməd Vurğunun vaxtsız vəfati bütün Azərbaycan xalqını sarsılmışdı. Ölməz sənətkarı həmin illərdə ah çəkib kövrəlmədən xatırlayana rast gəlmək mümkün deyildi. Xüsusən də ziyalılar, şairlər, yazıçılar, o cümlədən, sevimliyi olan aşıqlar öz kədər və qüssələrini kağız üzərinə köçürür, şeirə, ədəbiyyata gətirirdilər. Bu sırada Aşıq Şəmsir ən

öncül yerlərdən birini tuturdu. Səməd Vurğunun vaxtsız ölümünü, bəlkə də, ustad aşiq qədər təəssüflənən, sarsıntı keçirən, yanib-qovrulan ikinci bir insan tapmaq mümkün deyildi<sup>14</sup>.

Buradansa ulu söz ustadlarımız olan Nizami və Xaqani dostluğunun qoxusu gəlir. Büyük Nizami də deyir ki, arzulayırdım mən öləndə Xaqani mənə mərsiyə yazar, heyif ki, mən ona mərsiyə yazası oldum. “Bəli, bax beləcə, Nizami–Xaqani dostluğunun davamı olan Səməd Vurğun–Dədə Şəmşir dostluğundan bəhs eləyən söhbətimiz də bu yerdə sona çatır.

Gərək dil açaydın, Ceyran bulağı,  
Aşığa sualın-sorğun olaydı.  
Gərək soruşaydın Vurğunu məndən,  
Təsəllidən bircə sarğın olaydı.

---

<sup>14</sup> Çiçək C. “Ari çıçəyə gəlib”, (II kitab),  
Bakı: Azərnəşr, 2013, səh. 107-115



# SƏMƏD VURĞUN – AŞIQ ŞƏMSİR DASTANI





Hamı öz xeyrində, kəsbi-kardadı,  
Dünyada nə qədər millət yaranıb.  
Qoy var olsun qədirbilən – hardadı,  
Qayğıkeşdi, onda qeyrət yaranıb.

Xəbis böhtan deyib aralıq qatar,  
Doğru olanlara yüz yalan satar.  
Bicin hər günahı anasında var,  
Atası neyləsin, xəlvət yaranıb.

İnsan bu dünyada qulmu, nökərmi?  
Arif adam ismətini tökərmi?  
İblisə uylaşan xeyir çekərmi?  
Şeytanın adına lənət yaranıb.

Yaxşı ol, yaman ol – ixtiyarın var,  
Naəlaca imdad elə, varın var.  
Yoxsullara arxa durar yaxşılар,  
Onlarda məhəbbət, mürvət yaranıb.

Şəmşir qoymaz haqqı gözdən yayına,  
Şükür-səna eylər Haqqın payına.  
Cəhənnəm xəlq olub alçaq-xayına,  
Müqəddəs insana cənnət yaranıb.

Ustadlar ustadnaməni bir deməzlər, iki deyərlər. Biz də deyək, iki olsun, sözümüzdə çəki olsun:

Çox gəzdim elləri cavanlığında,  
Qız-gelinə dedim ana-bacı mən.  
Haramlıq olmadı əl-ayağında,  
Kimsə üçün söz demədim acı mən.

Lənət dedim, şər-şeytanı unutdum,  
Başımı saxladım, günüm ovutdum;  
Yaxışlara kömək durdum, əl tutdum,  
Əlsizlərə göstərmədim gücü mən.

Bir xas şüşə kimi ləkə tutmadım,  
Namərdə boynumu bükə tutmadım.  
Özümü kimsədən yekə tutmadım,  
Uca aldım səadətdən tacı mən.

Görən arif bəli dedi rayıma,  
Taleyim səy etdi haqqı-sayıma.  
Hər nə tapdım, şükr elədim payıma,  
Olmadım “nainsaf varlı hacı” mən.

Yerimədim İblis salmış izinən,  
Ülfət tutdum üzü nurlu üzünən,  
Şəmşirəm, həmraham qəlbi düzünən,  
Xoşlamadım qulduru mən, bici mən.

Ustadlar ustadnaməni iki deməzlər, üç deyərlər. Biz də deyək, üç olsun, namərdin ömrü puç olsun:

Lütfü təmiz, əсли, zatı pak olan  
Nə dosta kəm baxar, nə üzdən keçər.  
Misri qılinc olar xalis poladdan,  
Qulovu qayıtmaz, filizdən keçər.

Aranı pozmasa viran bayqusu,  
Arifin, alimin dağılmaz huşu.  
İgidin ilqara bağlı olmuşu  
Nə bizdən yan ötər, nə sizdən keçər.

Nər adamlar üçün düzəlib meydan,  
Dostunu unutmaz bada getsə can;  
Yaxşı qardaş məhəbbətin ucundan  
Tehranı ayaqlar, Təbrizdən keçər.

Kimlə yoldaş oldun, soruş, bil adın,  
Ona süd veribdi gör hansı qadın.  
Ardıcdan dağ boyu qalasan odun,  
Külündə köz qalmaz, o, tezdən keçər.

Saf seçilib, camaatda tanınmış,  
Səxavətdə, kəramətdə tanınmış,  
Cəsarətdə, məharətdə tanınmış  
Dəryadan pəsinməz, dənizdən keçər.

Şəmşirə bir möhnət üz verib, əlbət,  
Kimsəyə etmirəm tənə, məzəmmət.  
Səhrada sərgərdan gəzən nabələd  
Nə daşa dırmanar, nə düzdən keçər.

Hə, mənim əzizlərim! İndi sizə hardan deyim, kimdən söyləyim, elimizin-obamızın böyük şairi, böyük sənətkarı dahi Səməd Vurğundan! Məğrur yerişli, qartal baxışlı bu azman söz ustادının o vaxtlarıydı ki, ad-sanı, şan-şöhrəti bütün dünyani dolaşırdı. Hələ sağlığında ikən haqqında neçə-neçə əfsanə, rəvayət yaranaraq ağız-ağız gəzməkdəydi. Onu canlı görən, münasibət saxlayan, ünsiyətdə olan görkəmli şəxsiy-

yətlər, vəzifə sahibləri, elm, sənət adamları belə qürur duyurdular. Sadə insanlar uzaqdan-uzaga üzünü görməyi, yerisinə-duruşuna, davranışına, boy-buxununa, qəddi-qamətinə tamaşa etməyi özlərinə xoşbəxtlik və şərəf bilirdilər. Şairin ötkəmliyi, ürəyiyumşaqlığı, mərdliyi, Hatəm səxavəti ilə bağlı neçə-neçə olmuş əhvalat el-el, oba-oba, oymaq-oymaq yayılıb könüllərə təskinlik, gözlərə sevinc, ürəklərə kövrəklik bəxş eləməkdəydi. Canlı əfsanəydi Səməd Vurğun. Onu dost da sevirdi, düşmən də düşmənliyini unudub, sevməyə bilmirdi. Yaxşının da, yamanın da sevimlisinə çevrilmişdi. Tükənməz xalq məhəbbəti qazanmışdı. Aşıqlar Vurğundan oxumağı, məclislərdə Vurğundan söhbət açmağı, şairlər Vurguna bənzəməyi, onun sənət yolunu davam elətdirməyi arzulayır, bunu özlərinə şərəf bilirdilər. Ədəbi-bədii məclislərdə, iclaslarda, tədbirlərdə, elmi konfranslarda alovlu, mərdanə çıxışları hətta bədxahları tərəfindən belə sövq-təbii alqışlarla qarşılanırdı. Yol itirənlərin mayağı, dara düşənlərin dayağı olmaqdan zövq alırdı həmişə. Arxasızə arxa durmaq, kimsəsizə əl tutmaq anadangəlmə xasiyyəti idi.

Həmin vaxtlarda Cavanşir mahalının Kəlbəcər elində el-obanın toy-düyünlərində çalıb-çağıran, ağır məclislər yola verən, neçə-neçə şeyird yetişdirib, sənət meydanına pərvazlandıran bir qocaman el sənətkarı – Aşıq Şəmşir də var idi. Kəlbəcərin Dəmirçidam kəndində şair Qurban Məşədi Məmmədalı oğlunun ocağında dünyaya göz açmış Şəmşir sənətin ilk sirlərini də atasından öyrənmişdi. Şair Qurban oğlunun qeyri-adi istedadadını görüb, ona hansı ustadlardan nəyi və necə öyrənməyin yollarını göstərmişdi.

Söz var, deyirlər, ustad oğlundan şeyird olmaz. Şair Qurbanın ocağına yiğışan və sazımızın, sözümüzün beşiyi başında duran Dədə Ələsgər kimi sənətkarlar Aşıq Şəmşirin taleyində bir təkan rolunu oynadılar.

Saza, sözə vurğunluq Şəmşiri lap uşaq vaxtlarından Goranboy rayonunun Xanqərvənd kəndində yaşayan ustad Aşıq Sarının yanına apardı. Şeirlərindən ana dilimizin şəhdi-şirəsi, bal şirinliyi süzülən Aşıq Sarıdan<sup>15</sup> ustad dərsləri, ustad xeyir-duası almaq böyük xoşbəxtlik idi. Sənətin sehrini, sərri ni böyük ustaddan öyrənəndən

---

<sup>15</sup>Aslan M. "Saxla izimi, dünya". Bakı: İşıq, 1989, səh. 82

sonra artıq 1915-ci ildən Aşıq Şəmşir müstəqil aşılıq etməyə başladı. Məclisdən-məclisə, toydan-toya yetkinləşdi, püxtələşdi. O, hələ gənc ikən öz elində, obasında tanınır, sevilirdi.

Ulu Miskin Abdal ocağından boy göstərən, atası Ağdabanlı şair Qurbanın, Dədə Ələsgərdən elm-sənət dərsi alıb, saz-söz meydanında pərvəriş tapan bu bülbüləvaz sənətkarın səsi-ünü ellərimizi mağar-mağar, toy-toy gəzib-dolaşsa da, hələ mərkəzə, paytaxt Bakıya, qaynar ədəbi mühitə gəlib çatmamışdı. Onun saz-söz aləminə qanad açması, məşhurlaşması Səməd Vurğunun Kəlbəcər səfəri ilə bağlıdır. Kəlbəcərə yolu düşən elə bir qələm adımı yox idi ki, Dədə Şəmşir ocağını ziyarət eləməsin. Ustad sənətkarın yaşayıb-yaratdığı Ağdaban kəndi çox şairin, aşığın ilham qaynağına dönmüşdü. Dədə Şəmşir cavanların az qala ayda-ildə bir dəfə gəldiyi kəndi indi müqəddəs bir məkana çevirmişdi. Şəmşir sənəti, Şəmşir istedadı əyalətlərə sığmır, qəfəsdəki quş kimi darıxır, sıxlırdı. Sən demə, o, “balıq okeanda böyüyər” deyən dahi şairin, öz böyük xeyir-xahının yolunu çoxdan gözləyirmiş. Tanrıya çox

şükürlər olsun ki, nəhayət, bu gözləntinin, bu naməlum intizarın quluncu qırılmış oldu günlərin birində...

1955-ci ilin avqust ayının 5-i Kəlbəcər, Aşıq Şəmşir üçün çox uğurlu, tarixi bir gün oldu.

İndi sizə kimdən deyək, kimdən danışaq, o vaxtlar Kəlbəcər Rayon Partiya Komitəsinin birinci katibi işləyən Səfər Verdiyevdən. Həmin gün katibin telefonu zəng çaldı. Dəstəyi qaldıranda bir nəfər şirin ləhcə ilə dedi:

— Salam, yoldaş katib, eşitdim təzəcə işləyirsiniz. Özünüz də cavan oglansınız. İcazə verin sizi ürəkdən təbrik eləyim. Ayə, amma gərək bağışlayasınız bizi, Kəlbəcərin sərhədini xəbərsiz-ətərsiz keçib “İstisu”ya gəldiyimizə görə.

Cavan katib “ayə” ifadəsindən danışanın Səməd Vurğun olduğunu dərhal anladı. Dəstəyi yerə qoyar-qoymaz vaxt itirmədən özünü “İstisu” sanatoriyasına yetirdi, böyük şairlə görüşüb tanış oldu. Səməd Vurğun xəstə olsa da, şüx zarafatından qalmadı:

— Ayə, qadan alem, məni burda, bu dağların qoynunda tanıyerlərmi?

– Səməd dayı, elə deməyin, sizi bütün dünya tanıyır, bizsə nəinki tanıyır, həm də çox sevirik, şeirləriniz dilimizin əzbəridir. İcazə versəniz, bir neçəsini elə burda deyərdim.

Şairin üz-gözü işıqlandı:

– Ayə, de göröm, ağrın alem.

Katib şairin məşhur şeirlərindən bir neçəsini əzbər söylədi. Sonra isə əlavə etdi ki, Səməd dayı, meylin nə çəkir, nə lazımdı, təşkil edək.

– Ayə, Kəlbəcərdə aşıqsız məclismi olar? Hardadı bə aşağıınız?

O vaxtlar Kəlbəcərdə Aşıq Ələsgərin nəvəsi Aşıq Əli üzdə idi. Onu çağırıldılar, gəlib çalıb-oxumağa, məclisi şənləndirməyə başladı. Səməd Vurğun arada bir anlığa xəyalə daldı. Sonra üzünü katibə tutub dedi:

– Ayə, Verdiyev, gərək ki, sizin gözəl bir şairiniz də var, belə bir şeir də yazıb:

Səni qarı gördüm, bağrim qan oldu  
Mənim saqqalımın çal vədəsində.  
Qəlbimə dəydiyin yadına düşdü,  
Çox dedim könlümü al vədəsində.

Ov keçdi bərədən, uyquda yatdım,  
Ayıldım, xədəngi izinə atdım.  
Ha yüyürdüm, nə yetişdim, nə çatdım,  
Hər işin qaydına qal vədəsində.

Quvarlandın əldə var olan vaxtı,  
Bağcanız bəzənib bar olan vaxtı,  
Qoynunda xəstəyə nar olan vaxtı  
Bir dənə qıymadın bol vədəsində.

Süleymanı yola salan dünyadı,  
Ayrılıq təbilin çalan dünyadı,  
Gözəlləri qarı olan dünyadı,  
Güvəndin hüsnünə gül vədəsində.

Söylə, gözəl, sən nə mətləb üstəsən?  
Nədən durdun aşiqinlə qəsdə sən?!  
Axtarış Şəmşiri görmək istəsən,  
Doğru-düz ilqara gəl vədəsində.

— Ayə, o hardadı, uzaqdadımı?

Katib cavab verdi ki, Səməd dayı, Aşıq Şəmşiri deyirsiz. Burdan onun olduğu kəndə otuz beş-

qırx kilometr olar. Yəqin, indi kənddə iş başındadı.

— Ayə, onu tapıb mənim yanına gətirin. Mən o aşıqla görüşmək istəyirəm.

— Bu saat quşun qanadında da olsa tapıb hüzurunuza gətirəcəyəm, — deyə Səfər Verdiyev dərhal sürücüsü Əlaslanı yanına çağırıb tapsırdı ki, təcili Aşıq Şəmşirin dalınca gedirsən, özünə də heç nə demirsən, soruşsa, eləcə de ki, katib çağırır.

Aşıq Şəmşir “Uğurlu yalı” yaylağına yaxın, Ağdaban kəndindən isə xeyli aralı olan Qanlıgöl yaylağında ot biçinində olduğu üçün Səfər müəllim Ağdabanın kənd soveti katibi Seyid Mürsələ də zəng vurub deyir ki, maşın göndərmmişəm, aşağı təcili çayın ayağına — yola çıxarın. İndi Mürsəlin oğlu Yunis atla özünü Qanlıgöl yaylağına yetirməkdə olsun, sizə hardan deyək, kimdən deyək, Aşıq Şəmşirdən.

Ağdaban camaati Qanlıgöl yaylağında ot çalımindaydı. Aşıq Şəmşir kolxoz partiya təşkilatının katibi vəzifəsini icra etdiyindən ot biçininə nəzarət edirdi. O, yenicə günorta vaxtı biçinçiləri bir gözəl bulaq başında çəməngaha

yığıb, söhbət etmək istəyirdi. Aşıq Şəmşirin üzünü nadir hallarda görən Bağırlı kəndinin camaatı da onun başına yiğışdı. Kolxozun bri-qadırı Allahverdi gördü ki, Bəzirgan dağının yol aşanından bir atlı aşdı. Elə gəlir, elə gəlir ki, elə bil at qanad bağlayıb. Allahverdi yaxındakı Yanşaq kəndindən keçib Bəzirgan bulağı tərəfdən gələn çapar barədə Aşıq Şəmşirə xəbər verdi. Hamı maraqla gözləyirdi. Atlı toz qopara-qopara gəlib yanlarına çatanda gördülər ki, gələn Seyid Mürsəlin oğlu Yunisdir. At qan-tər içindəydi. Yunis Aşıq Şəmşirlə görüşüb salam verdi, əleyk aldı. Aşıq Şəmşir maraqla soruşdu:

— Ay Yunis, a bala, xeyirdimi, hara belə?

— Dədə, Allaha şükürlər olsun ki, sizi burda tapa bildim, yoxsa Ağdabana gedəcəkdir. Sizin dalınızca göndəriblər məni. Rayon partiya komitəsinin büro iclasıdır. Birinci katib Səfər Verdiyev telefonda mənə tapşırıdı ki, sizi aparım. Burada olmasaydınız, məcbur qalıb Ağdabana gedəsiydim.

Aşıq Şəmşir tərəddüdlə dedi:

— Ay Yunis, a bala, axı mən katiblə srağagün görüşmüşəm, iclas barədə də mənə heç bir söz

deməyib. Büro mənsiz də keçə bilər, həm camaati  
yığıb yenicə qızğın işə başlamışdım. İndi rayona  
necə gedim? Yol uzaqdır.

Yunis əl çəkmədi:

– Dədə, dedim axı, rayonun birinci katibi  
şəxsən özü mənə tapşırıq verib, xahiş edirəm,  
razi olun.

Yunisin israrlı olduğunu görən ağsaqqallar da  
Aşıq Şəmşirdən xahiş etdilər ki, gedin, bəlkə elə  
məsələdir ki, katib sizinlə məsləhətləşmək istəyir.

Aşıq Şəmşir könülsüz razılaşaraq dağ yolu  
ilə Yanşaq kəndinə tərəf üz tutdu. Oradan  
Qamışlı kəndində şose yoluna gəlmək üçün iki  
istiqamət vardı – Qamışlı çayının sahili ilə gedib  
şose yoluna çıxməq olardı, digəri isə Yalkənd-  
Güneypəyə-Nadırxanlı yolu idi. Bu yol çox uzaq,  
Qamışlı yolu isə çətin idi. Vəziyyəti belə görən  
Aşıq Şəmşir dedi:

– A Yunis, a bala, ikimiz bir atla çayı keçib  
yola çata bilməyəcəyik.

– Dədə, heç narahat olma, çayı rahat  
keçəcəyik. Siz atı minərsiz, mən piyada adlaram.

Yunislə Aşıq Şəmşir atlanıb çayın ayağına  
düşdülər, Qamışlı körpüsünə gəldilər. Səfər  
Verdiyevin maşını artıq Aşıq Şəmşiri gözləyirdi.

Katibin sürücüsü Əlaslan onları gülər üzlə qarşılıdı. Aşıq Şəmşir heç bir söz demədən Yunislə sağıllaşıb maşına əyləşdi. Nadirxanlı kəndində üzünü sürücüyə tutub nigarancılıqla soruşdu:

— Ay Əlaslan, a bala, nə büroodu belə məni Verdiyev çağırtdırır?

Əlaslan təmkinlə cavab verdi:

— Şəmşir əmi, inşallah, xeyirli iclas olar.

Müəmmalı cavabdan bir şey başa düşməyən Aşıq Şəmşir dedi:

— Oğul, şərə lənət, təki xeyir olsun.

Bu vaxt hava qaraldı, göy guruldadı, ildirim çaxdı, bir yağış tökdü ki, tut ucundan, çıx göyə. Bir azdan da ayazıdı. Atalar gözəl deyiblər ki, dağ da uşaq kimidir. Ağlamağı ilə gülməyi bir olur.

Yol boyu Aşıq Şəmşir Əlaslandan nə qədər soruşdu, o, heç nə bilmədiyini, eləcə tapşırığı yerinə yetirdiyini dedi.

Kəlbəcərin ayağında “Yetim Hüseynin binəsi” deyilən yerdən iki yol ayrıılırdı. Yolun biri rayon mərkəzinə, digəri isə çayın solu ilə “İstisu” kurortuna gedirdi. Sürücü bura çatanda İstisu

yolu ilə getdi. Aşıq Şəmşir bundan möhkəm şübhələnib soruşdu:

– A bala, bəs niyə sağ yolla getmədin?

Təbiətcə zarafatçı və baməzə olan Əlaslan cavab verdi:

– Şəmşir əmi, o yolda iş gedir, rayona Buğa heykəlinin qarşısındakı yoldan çıxacam.

Aşıq Şəmşir Əlaslanın cavabına inandı. Maşın Boyaqlı kəndinin körpüsünə çatanda sürücü maşını əyləyib dedi:

– Şəmşir əmi, indi düşə bilərsiz. Burdan belə ayaqla getməliyik.

– A bala, sən nə oyun çıxarırsan?!

Əlaslan araya söz qatıb aşığın fikrini mətləbdən yayındırdı.

Bunlar gəlməkdə olsunlar, görək bu tərəfdə nələr baş verir.

Turşsu bulağı bu gün bambaşqa cah-cəlalla qaynayırdı. Məclis ahəstə, hərə öz işindəydi.

...Şışlər gəldi, məclisdəkilər tərpəşdi. Səməd Vurğun isə papiroso papiroosa calayırdı.

Axır ki, yolda maşın göründü. Hamı sevinclə:

– Aşığımız da gəldi! – dedi.

Aşıq Şəmşir Turssuya çatanda gördü ki, böyük bir mağar qurulub, içəridə aşiq çalıb-oxuyur, çöldə ocaq yanır, narahat halda soruşdu:

— Adə, Əlaslan, bu nə məclisdi?

Əlaslan gülümsünərək bu dəfə fərqli cavab verdi:

— Şəmşir əmi, şəhərdən qonaqlar gəlib, burada sizi gözləyirlər.

Əvvəl Səfər Verdiyev aşağı xoşgəldin elədi. Elə ki Səməd Vurğun çadırdan çıxdı, Aşıq Şəmşir onu görəndə sevincdən gözleri güldü. Elə görüşdülər ki, sanki yüz ilin dostu idilər. Uçmağa aşığın bircə qanadı yox idi. İllərlə bu adın sorağında olmuşdu. Səməd Vurğunla görüşmək, onunla üzbüüz dayanıb söhbətləşmək, böyük sənətkarın qarşısında çalıb-oxuyub, sənət imtahani vermək həyatdakı ən böyük arzularından idi. Zarafat deyildi, şöhrəti bütün dünyani dolaşan şair özü Kəlbəcərə təşrif buyurmuşdu.

— A Səməd qağa, ay ustad, qurbanın olum, xoş gəlib, səfa gətirmisən bizim ellərə!

— Sağ ol, ay Aşıq Şəmşir, sağ ol! Səni min yaşa! Gəl bəri başdan belə danışaq... Bayaqdan

səni gözləyirdim, ay aşiq. Gəl qoşulaq bir-biri-mizə. Gün batana kimi burdayıq.

Vurğunun məclisində çalıb-çağıırmaq hər aşağıga nəsib olan iş deyildi. Odur ki, aşiq hədsiz dərəcədə xoşbəxtlik ifadə eləyən çılgın bir səslə sürücüyə tərəf dönüb dedi:

— Ayə, ay xalasığöyçək, bəs bunu səhərdən niyə demirsən?!

Sürücü qayıtdı ki:

— Şəmşir əmi, Səfər müəllim tapşırıdı ki, kişiyyə heç nə demə, qoy gəlib qəfildən görsün. Mən də ona görə demədim.

Aşıq Şəmşir üzünü Verdiyevə tutdu:

— A Səfər müəllim, qadan alım, ə, mənə niyə demirsiz Səməd Vurğun gəlib, heç olmasa sazımı götürərdim.

Verdiyev gülə-gülə dedi:

— Şəmşir əmi, könlümüz səni elə istədi ki, vallah, saz yadımızdan çıxdı. Bir də ki, qəfil görüşün dadi-duzu başqadı.

Aşıq Şəmşir gəvə-xalı döşənmiş mağara daxil olub, şairlə yanaşı oturdu. Səməd Vurğun aşığı sazsız görüb soruşdu ki, ayə, qadan alem, bə sazin hanı? Aşıq Şəmşir:

– Şair, vallah, dedilər ki, raykom çağırır. Sənin göldiyini bilsəydim, sazsızmı gələrdim? – dedi. Ətrafdakılar bayaqdan məclisi şənləndirən Aşıq Əlinin saziyla oxumağı Aşıq Şəmşirdən xahiş etdilər.

Aşıq Şəmşir:

– Ustad icazə versə, oxuyaram, – dedi.

Səməd Vurğun:

– Ayə, ağrin alem, aşiq sənətinin ustadı sənsən, deməli, meydan da sənindi.

Yer-yerdən hamı Aşıq Şəmşiri alqışladı.

Aşıq Şəmşir sazi əlinə alıb dedi:

– Möhtərəm şair, gəlişinizi sürücü mənə demədi. Desəydi, sizi daha gözəl sözlərlə qarşılardım, – sazi boğazına müvafiq kökləyib dedi: – İndisə sizi üçcə kəlmə sözlə qarşılıyım. Atalar deyib: kasıb olan kasıb paydan utanmaz. Kasıbin olanından, varını verən utanmaz, – deyib “Hüseyni” havasına aldı görək nə dedi, şairi necə qarşılıdı:

Elimin-günümün böyük şairi  
Gətirib dağlara səfa, xoş gəlib!  
Yolunu gözlədik biz intizarla,  
Eyləyib əhdinə vəfa, xoş gəlib!

Minnətdarıq kamil söz ustadına,  
Şan-söhrət yaraşır onun adına.  
Bizim Kəlbəcəri salıb yadına,  
Bu yolda çəkibdi cəfa, xoş gəlib!

Alqışladıq mahal ilə, el ilə,  
Qarşılıdıq çiçək ilə, gül ilə.  
Saz ilə, söz ilə, şirin dil ilə  
Şəmşir deyir bu sərrafa: xoş gəlib!

Şeir Səməd Vurğunun çox xoşuna gəldi,  
könlü atlandı.

Şəmşir gah Ələsgərdən, gah Qurban'dan dedi,  
gah da Səməd Vurğunun qoşmalarından.

Söz tamama yetdikdə Səməd Vurğun dedi:

– Aşıq qardaş, mən Bakıdaydım, “İstisu”da  
ailəsiylə birlikdə istirahət edən dostum Süleyman  
Rəhimovun xüsusi dəvətilə bura gəlmışəm. Bu  
yerləri görmək çoxdankı arzum idi. Ona görə də  
ailəmi Şuşadan götürüb gəldim. Verdiyevlə  
söhbətdə ikinci aşıqlar qurultayında dilindən  
eşitdiyim “Vədəsində” qoşman yadına düşdü və  
səni görmək istədim. Bu görüşümüz gələcəkdə  
xatirəyə çevriləcək. Çiçək olan yerdə bal olar,

deyiblər. Arı bilir hara düşməlidir şəhdi-şirə üçün. Aşıq qardaş, o cümlədən mən də bu dağlara əbəs güzar eləməmişəm.

Dastan dili yüyrək olar. Turşsu bulağındakı görüş, məclis sona çatanda bütün qonaqlar Səfər Verdiyevin təklifi ilə Kəlbəcərin Mədəniyyət evinə yığışdırılar.

Aşıq Şəmşirin yanıqlı və məlahətli zil səsi, hazırlıcajablığı, ədəb-ərkəni Səməd Vurğunu çox təsirləndirmişdi. Hələ Boyaqlı Turşsuyunda ikən qaşı çatılmışdı, pencəyinin cibindən çıxardığı “Kazbek” qutusunun üstünə tələsik nəsə yazmış, o zaman Kəlbəcər rayonunun prokuroru işləyən, əslən qazaxlı olan el şairi Paşa Salahliya verib demişdi:

— Ayə, Paşa, qadan alem, bunu saxla, axşamkı görüşdə oxuyaram.

Kəlbəcər Mədəniyyət evində o axşamkı unudulmaz görüş yaddaşlara həkk olundu. Bu dar, balaca kluba o qədər adam topluşmışdı ki, iynə atsan, yerə düşməzdi. Adamların çoxu ayaq üstə dayanıb şairi gül-çiçəklə qarşıladı.

Əvvəlcə Səfər müəllim şairə xoşgəldin elədi. Sonra Səməd Vurğunun həyat və yara-

dıcılığını ilhamla danışan, şairin şeirlərindən əzbərdən deyən xalq maarif şöbəsinin müdürü, el şairi Zal Cabbarlını hamı alqışlarla qarşılıdı. Raykomun məsul işçiləri də çıxış etdilər, şeir oxudular. Səhnə bir anda gül-çiçək dənizinə dönmüşdü. Səfər müəllim sözü Səməd Vurguna verdi. Hiss olunurdu ki, şair bu sevgidən bərk təsirlənib. Ağır-ağır ayağa qalxdı. Sanki, başı qarlı uca bir dağ idi. Alqışlardan qulaq tutulurdu. Şair gülümşünərək aram-aram sözə başladı:

— Mən nəinki Azərbaycanın bütün bölgələrində, dünyanın bir çox ölkələrində böyük iclas salonlarında çox görüşlərdə iştirak etmişəm. Etiraf edirəm ki, ömrümüzdə bu qədər sevinməmişdim. Buna görə sizlərə təşəkkür edib çox sağ olun deyirəm.

Bir xeyli danışdıqdan sonra şair Paşa Salahlıdan “Kazbek” qutusunu istəyib dedi:

— Ayə, mənə saz gətirin, dilnən desəm, dilim od tutub yanar, gərək saznan deyim.

Bəli, Vurguna saz verdilər.

— Aşıq qardaş, məni yad etsən, xatırlasan, gəzəcəyim yerlərdən xəbər alarsan. Qorqud Dədə

demişkən, gəlimli-gedimli, ölümlü-itimli dün-yadı. Kim bilir, sabah bizi nələr gözləyir.

Şair bu yerdə Aşıq Şəmşirə xitabən “Göyçəgülü” havası üstə görək nə dedi, o nə cavab verdi:

Aşıq Şəmşir, Dəlidağdan keçəndə  
Kəklikli daşlardan xəbər al məni.  
Ceyran bulağından qızlar içəndə,  
Saz tutub, söz qoşub, yada sal məni.

Şair şeirin bir bəndini oxuyub bitirən kimi camaat dedi: – Bəs Aşıq Şəmşir, bəs Aşıq Şəmşir?

Bu an ustad sazin zilini zil, bəmini bəm sinəsində müstəkəm edib “Göyçəgülü” və “Qaytarma” havaları üstündə kökləyib şairə bədahətən dediyi cavabı birnəfəsə oxudu, görək şair ona nə cavab verdi, aşiq nə dedi:

Qoşqarla yanaşı duran başın var,  
Bizim el tanırı uca dağ səni.  
Yanır yolumuzda sənət çirağın,  
Bilirik şeirdə bir mayak səni.

### **Aldı Səməd Vurğun:**

Hay vurub, qıy vurub, səs sal dağlara,  
Gözəllər oylağı göy yaylaqlara.  
Mənim bu dərdimi de oylaqlara:  
Sinəmdən oxladı bir maral məni.

### **Aldı Aşıq Şəmşir:**

Əzəldən başında cəm olub kamal,  
Səni oğul kimi sevir el, mahal.  
Azad ölkəmizdə hər zaman ucal,  
İstəyir könlümüz bu sayaq səni.

### **Səməd Vurğun:**

O ceyran baxışlı baxdı uzaqdan,  
Canımı odlara yaxdı nahaqdan,  
Yüz il də dolanıb keçsə o vaxtdan,  
Unutmaz aləmdə əhli-hal məni.

### **Aşıq Şəmşir:**

Sən kamil sərrafsan, göz ustادisan!  
Fəhmin, fərasətin öz ustادisan!  
Qabil sənətkarsan, söz ustادisan,  
Dəryasan, arzular min bulaq səni.

### **Səməd Vurğun:**

Gəlmışəm gəzməyə sizin dağları,  
Baxım yaylaqlara doyunca barı.  
Şairin bu yerə düşdü güzəri,  
Gözəl qarşılıdı xoş iqbəl məni.

### **Aşıq Şəmşir:**

Günbəgün gül açır Vaqifin bağı,  
Bir çox şairlərin ana torpağı.  
Səmədin məskəni, şeirin ocağı –  
Kamala yetirib o Qazax səni.

### **Səməd Vurğun:**

Bəxt məni bu yerə qonaq göndərdi,  
Gedirəm, yamandı ayrılıq dərdi.  
Demə, Səməd Vurğun gəldi-gedərdi,  
Unutmaz bu oba, bu mahal məni.

### **Aşıq Şəmşir:**

Şəmşirlə görüşün qaldı yadigar,  
Unutmaz, nə qədər canında can var.  
Səndən dərs almağa diyarbədiyar  
Gəzirəm əlimdə şam-çıraq səni.

Bəli, mənim əzizlərim, aşığın bu ülfəti Səməd Vurğunu elə vəcdə gətirdi ki, səhnədə onun sazını öpdü, belinə qol dolayıb ayaqlarını yerdən üzdü, üç dəfə fırladıb yerə qoydu, dedi ki, mən dünyani gəzib-dolaşmışam, çox görüşlərdə olmuşam, amma indiyəcən belə heyran olma-mışam, belə sevinc hissi keçirməmişəm!..

Gecə çox böyük şadyanalıqla sona çatdı. Səməd Vurğun Aşıq Şəmşirlə sağıllasıb dedi:

— Aşıq, sabah “İstisu”ya gələrsən. Səfər müəllimə dedim, sənin üçün göndəriş alacam, 15 gün burda olduğum müddətdə birlikdə dincələk.

Səfər Verdiyev Səməd Vurğunu və gələn digər qonaqları istirahət mərkəzinə yola saldı.

Üzünüzə neçə-neçə xeyirli səhərlər açılsın, səhər açıldı. Verdiyev əvvəl Aşıq Şəmşiri göndərdi, sonra isə özü raykomun işçiləri ilə birgə “İstisu”ya, şairin yanına getdi. Aşıq Şəmşiri şairin qardaşı Mehdíxan Vəkilov, dostları Süleyman Rəhimov və oğlu Şamo, rayon prokuroru Paşa Paşayev (Salahlı), Qəşəm Rəhimov, Ağəli Qasımov, müəllim Qurban Məmmədov, əslən Laçın rayonundan olan Qaçay müəllim, “İstisu” istirahət mərkəzinin baş həkimi Bağırov və

başqaları gözləyirdi. Şair aşağı özünəməxsus tərzdə onlara təqdim etdi.

İstisu bu yerlərin logmanı, təbbibi idi. Gözəlliklərə əlavə gözəllik, xeyirxah, nicatverici bir gözəllik verən el aşıqları, Aşıq Şəmşirin şeyirdləri Aşıq Xalıqverdi, Aşıq Allahverdi (Qəmkeş), Aşıq İslam, Aşıq Gəray, Aşıq Qardaşan da burada oxuyur, xəstələrin könlünü açır, gözəlləri, dağları tərənnüm edir, dağların əzəmətinə səcdə edirdilər. Burada dolaşarkən bir arı uçub-uçub sonda gəlib Səməd Vurğunun qar kimi bəyaz saçlarına qonur. Qonaqlardan biri yavaşça arını uçurmaq istəyəndə böyük şair gülə-gülə deyir: “Ayə, dəymə, sən Allah, görmürsənmi arı çiçəyə gəlib?!” Bəli, bal arısı çiçəklər diyarı Kəlbəcərdə Səməd Vurğunun qar kimi bəyaz saçlarını çiçək bilmışdı.

Aşıq Şəmşir də səsini onların səsinə qataraq, əziz qonağın şərəfinə indiyəqədərki “Dağlar”ının sırasına yeni bir “Dağlar” da əlavə eləyərək sədəfli saza dəm vermişdi:

Təbiətin ürəyindən od aldı  
Həm Fərhadı, həm Şirini dağların.

Sinəsində enər-qalxar avazlar,  
Zil şöhrəti, bəm şirini dağların.

Bulağı var, gözlərimdə dənizdi,  
Çiçəyi var, bir solmayan bənizdi.  
Mənə iki gözüm qədər əzizdi,  
Həm acısı, həm şirini dağların.

Nə yorular, nə bu yoldan bezərəm,  
Ömür-günü nəğmələrlə bəzərəm.  
Bu dünyani Vurğun deyib gəzərəm,  
Unutmaram Şəmşirini dağların.

Yayın ilk ayından “dağlar marala qalan” çağlara kimi yaylaqların gəlhagəli, bulaqların çal-çağırı idi. Aşıqlar bu gün yenə də qonaqların, Səməd Vurğunla Aşıq Şəmşirin ətrafına toplaşdilar. “İstisu” istirahət mərkəzində, Qara daşın yanında hamılıqla xatirə şəkli də çəkdirdilər. Dağlarda binə salan Qarabağ camaatı, hətta bu xəbəri eşidən aran adamları da hər axşamüstü qurulan məclislərdə iki nəhəng saz-söz sərrafını dinləmək üçün “İstisu”ya üz tutmuşdular. Görüş, hörmət, izzət, deyişmələr bir neçə gün davam etdi. Aşıq Şəmşir başda ol-

maqla, Kəlbəcər aşıqları Vurğunun “Dağlar”ını oxudular:

Üstündən karvan yeriməz,  
Sixdı dumanların, dağlar.  
Yazda, yayda heç əriməz  
Quzeylərdə qarın, dağlar.

Laçınların göydən enməz,  
Qayaların baxar, dinməz,  
Yaman gündə üzün dönməz,  
Pozulmaz ilqarın, dağlar.

O qız yaldan tək aşanda,  
Saç kəmərə dolaşanda,  
Atdan enib, yol çəsanda  
Mən olum zəvvarın, dağlar.

Ovçuların gəzər oğrun,  
Maralların düşər yorğun.  
Qonaq gəldi sizə Vurğun,  
Sevinsin gülzarin, dağlar.

“Dübeyti”nin ləngərli sədaları altında öz  
“Dağlar”ına qulaq asan şair dedi:

– Aşıq qardaş, nə yazı yaz kimi görürük, nə qışçı qış kimi. Elə qəribsəyirəm bu kənd-kəsək üçün ki... sazdan betər doluram. Sağlam ömür üçün bu dağlara minnətdarıq, ucalıq burda, təmizlik burda və bunlardan söhbət açan Aşıq Alımız, Miskin Abdalımız, Məmmədsöyünumuz, Ələsgərimiz, Qurbanımız, İmanımız burda. Lakin bəzən bir şeyimiz ola-ola özgələrə əl açırıq, kiməsə müraciət eləyirik.

Aşıq Şəmsir şairin baş alıb gedən fikir dün-  
yasını şənləndirmək üçün yenidən sazı sinəsinə  
basdı, onun “Dağlar”ına cavab olaraq şairin  
gəlişindən bayramlanan dağlara müraciət etdi.  
Görək, nə dedi, nə oxudu, “Dübeyti” havası üstə  
ərzinizə yetirək, dinləyənlər var olsun:

Vurğun sənə gəldi qonaq,  
Uzun oldu dilin, dağlar.  
Dərə-təpə al geyindi,  
Açdı əlvan gülün, dağlar.

Şair bizi yada saldı,  
Ürəyimiz qanad çaldı.  
İstəyənlər kamın aldı,  
Sevinir cəm elin, dağlar.

Sənə gün doğub bahardan,  
Qurtarıbsan neçə dardan.  
Sökülməmiş qayalardan  
Düşüb maşın yolun, dağlar.

Səni görən kəs arzular,  
Çiçəyində arı sızlar.  
Səhər şehdə gəlin-qızlar  
Gəzər ayaqyalın, dağlar.

Könlüm quşu uçar bir gün,  
Can evindən qaçar bir gün.  
Aşıq, yəqin, köçər bir gün,  
Sağ-salamat qalın, dağlar.

Məndən eləmə sorğunu,  
Oldum məhəbbət yorğunu.  
Şəmşiri, Səməd Vurğunu  
Hər il yada salın, dağlar.

Söz tamama yetdi. Amma Aşıq Şəmşirin Səməd Vurğunu görəndən bəri qaynayıb-daşan təbi rahatlıq tapıb səngimək bilmirdi ki, bilmirdi. Sevincin, şadlığın məstliyi sanki ustad aşığı Tanrı dərgahına yüksəltmişdi. Dalbadal bədahətən söy-

lədiyi, telli sazin avazına muncuq kimi düzdüyü sözlərin, şeirlərin ardi-arası kəsilmirdi. Birinin dalınca sinəsindən pərvazlanıb o biri gəlirdi. Çəşmə kimi qaynayıb daşan ilhamını cilovlaya bilməyən el aşığı aldı görək bu dəfə “Cəlili” havası üstə nə dedi. Tərəfindən ərz eləyək, siz şad olun:

Bayram oldu, könlüm açdı təzə yaz,  
Qələm tutdu əl şairi görəndə.  
Bu imiş könlümdə əzəldən muraz,  
Başa yetdi, bil, şairi görəndə.

Döşəndi yolları zərdən, ipəkdən,  
Xakına payəndaz güldən, çıçəkdən.  
Gelişini təbrik etdi ürəkdən,  
Bizim tamam el şairi görəndə.

Bir dastan başlasın Aslan Məmmədim,  
Yazib-yaratmağa hazırkı dedim.  
Yerbəyerdən elmim, əzmim, ədəbim,  
Təlatümə gəl şairi görəndə.

Eşitsə, dayanmaz Zarlı Mehdíxan,  
Əlqəmənin təbi püskürər vulkan.

Tez gəlsin Kamıran, Uğurlu Salman,  
Əllərində gül şairi görəndə.

Qafar bu şadlığı unudar məgər,  
Rüstəmə, Məmmədə göndərin xəbər.  
Qəmkeşlə İdris də dosta müyəssər,  
Gətirsinlər ləl şairi görəndə.

Vurğuna vurğunam, həqiqət, bəli,  
Yadımdan çıxarmı göyçəli Əli?!  
Bu Şəmşirin necə xoşdu əməli!  
Tapdım doğru yol şairi görəndə.

Səməd Vurğunla Aşıq Şəmşirin sazla, sözlə,  
şeirlə keçirdiyi bu gecələr kitab-dəftərə sıgası  
deyildi. Aşıqların dilində hər gün bir dastana  
çevrilməkdə idi.

Şairin arzusyla bir səhər İstisuda yəhərli-  
yüyenli atlar hazırlandı. Onların ən dəli-dolusu-  
na, oynar-kişnərinə Səməd Vurğun süvar oldu və  
Koroğlundan bir bənd gəraylı dedi:

Budur, gəldi havadarın,  
Dur başına dolan, könül.

Zimistanda dövr elərdin,  
Yaz-bahara boyan, könül.

O, ata minən kimi elə açıldı ki, mərdanə baxışları daha da nurlandı. Köhlənlə bahəm özü də sanki havalanmışdı:

— Hə, qoçaqlarım. Bu gün şəhər, asfalt qoçularının qoçuluğu sınanan gündü. Bu meydan, bu şeytan, — deyib dəstəyə söz atdı və yenə Koroğlu-dan bir bənd dedi:

Mindim Qıratın belinə,  
Kaş ki düşmən yüz olaydı.  
Çəkəndə misri qılinci  
Dərə, təpə düz olaydı.

Səməd o anlarda, həqiqətən, Koroğlunu xatırlatdı. Dəstədən kimsə söz atdı:

— Qamçı əvəzi qolunu tolazla, Səməd.

Səməd Vurğun:

— Şəhərli qardaş, bu dağlarda çoban-çoluğu özünə güldürmə, sən dediyin uzunqulaqdı ki, ona mahmızla şallağ gərək olur. Atalar deyib ki, yaxşı at özünə qamçı yedirtməz. Mənim mindiyimsə

köhləndi. Bədöy deyirlər bizim ellərdə ona. Aşıq qardaş, o yerdə necə deyiblər? – dedi.

– Dəhnədi.

– Hə, yadıma düşdü, – deyib, gerisini özü dedi:

Arxın başı dəhnədi,  
Əslı bədöy olana  
Qamçı nədi, “dəh” nədi?

– Əyə, ona şallağ verin, yabısını dəhmərləsin, – deyib, ayaqları ilə atı sıxdı, cilovunu boşaltdı, bir anda uzaqlaşdı.

Yol-yön Dəlidağa idi. Dağların gül-çiçəkli döşü, yamacı ilə xeyli çapandan sonar Səməd atı yavaştı.

– Əəə, – dedi, – bu qarşidakı binədən pendir, lavaş istəyək, acmışam. Görünməyən iştahdı. Yəqin ki, bu dağların, bir də mindiyim köhlənin işidir.

Qarşidakı binədən tüstü qalxırdı.

– Deyəsən, şenlik var, – deyib, yenə atınmasını buraxdı. Rəhmətliyin qisməti vardi. Dəyələrdən birinin yanında orta yaşlı bir qadın saca yuxa salırdı.

– Bərəkətli olsun, ay bacı.

Qadın başını qaldırmadan “sağ ol” dedi, səda yuxanın o biri üzünü çevirdi.

– Yol ötənəm, acmışam.

Qadın əlindəki oxloyu üst-üstə yiğilmiş yuxaların arasından saldı, “yol ötən”ə baxmadan yuxalı oxloyu ona uzatdı.

Dəstə gəlib çatanda Səməd yuxaları dürməkləyib dəyədən kənarda iştahla yeyirdi. Yoldaşlarından biri soruşdu:

– Dürməyin içində nə var, Səməd?

– İştaha.

– Necə yəni iştaha?

– Şəhərli qardaş, çörəyin yavanlığı iştahadı, deyərlər. İştahan olsa, yavan çörəyi yağ-ballala yediyin kimi yeyərsən.

Gələnlərin kim olduğunu biləndə binədəkilər əl-ayağa düşdülər, obanın aqsaqqalı qarşıya çıxdı. Tez atlar hörukəldi, çəməngaha palaz sərdilər, döşək döşədilər, süfrə açdılar. Hamı oturdu. Bu vaxt bayaqkı yuxa bişirən qadın qolları üstə bir məcməyi qonaqların qabağına gəldi. Hamiya xoşgəldin elədi. Üzü allanmış halda Səməd Vurğuna sarı döndü:

— Səməd qardaş, bayaq tanımadım. Elə bildim, yol ötənsən. Görüb-götürdüyümə haram qatmadım. Layıqsız ağırlığımı gərək bağışlaysan. Bu, bayaqkının əvəzi olsun, — dedi və məcməyini süfrəyə qoydu. Məcməyidə isti yuxa, dələmə, pendir, xamavardı. Səməd gülümsünüb dedi:

— Ay el qızı, analarımız hər yol ötənə çörək versələr də, üz göstərməyiblər. Ocağımızın istisi, süfrəmizin bərəkəti, igidlərimizin təpəri də elə bundadır. İndi isə məni min cür nazü-nemətə qonaq etsən də, bayaqkının əvəzini verməz.

Şair atüstü aldığı yuxaları danışa-danışa bayaqdan yeyib qurtarmışdı. Lakin atüstü qarşılaşlığı səhnədən aldığı təsirdən hələ qurtulmayışdı.

— Aşiq qardaş, belə incəlikləri saz daha yaxşı deyər, — dedi. Aşiq Şəmşir aldı görək bir “Gəraylı” üstə nə oxudu:

Yaş qocalmaz aydan ayrı,  
İldən ayrı Dəlidəağda.  
Saz dinməsə, ürək dinər  
Teldən ayrı Dəlidəağda.

Yaxşı addı yaxşı qonaq,  
Ürəyimin başı qonaq.  
Nə görəcək naşı qonaq  
Güldən ayrı Dəlidağda?

– Naşı qonaq heç nə. Sağ ol, aşiq qardaş, əla  
dedin, – deyib, təkrar etdi:

Nə görəcək naşı qonaq  
Güldən ayrı Dəlidağda?

Və gerisinə qulaq kəsildi:

Şəmşir Fərhad olammazdı,  
Saz çalıb, şad olammazdı.  
Belə ustad olammazdı,  
Eldən ayrı Dəlidağda.

Aşiq Şəmşir qonaqlarla birlikdə Taxtadüzə,  
Qaraarxac yaylaşına qalxdı. Güл-çiçəklə, qoyun-  
quzu ilə bəzənmiş yaylaqları gəzib, Sarıbulağın  
üstündə məclis qurdular. Sədəfli saz yenə aşığın  
döşündə idi. Çalıb-çağırmraqdan yorulmaq bil-  
mirdi ki, bilmirdi. Sinəsindən qaynayan söz

bulağının ünvanı isə yenə Səməd Vurğun idi. Böyük söz xiridarının, əziz, sevimli qonağının gəlişini, sənətinin böyüklüyünü, ilhamının qürətini, ona olan xalq sevgisini, el məhəbbətini aldı görək bu dəfə hansı misralarla məclisdəkilərin qulluğuna ərz elədi:

Bizim Kəlbəcərdə uca dağ kimi  
Qalib isti məhəbbəti Vurğunun.  
Qəlbimizdə yuva salıb istəyi,  
Hər ürəkdə var hörməti Vurğunun.

Dərya fərasətli söz sənətkarı,  
Cavahir kəlməli, nitqi mirvari.  
Şeir xəzinəmin ləl hökməarı,  
Çox böyükdü səadəti Vurğunun.

Alim, arif, əqli-dillər istəyi,  
Vəfali dostların canı, ürəyi.  
Yaquba hədiyyə Yusif köynəyi,  
Var hər gözdə şücaəti Vurğunun.

O, ana deyibdi Azərbaycana,  
Cənnətə yol alıb süd verən ana.

Vətən torpağına oldu pərvana,  
Xalq üçündü sədaqəti Vurğunun.

Mərd oldu, ad aldı, özün öymədi,  
Hamiya əl tutdu, qəlbə dəymədi.  
Alçağa, satqına boyun əymədi,  
Cəsur oldu cəsarəti Vurğunun.

O, dərdli ellərin yandı halına,  
Bu müdrik şairin bax kamalına.  
Azadlıq dilədi ayaqyalına,  
Öz alovu, hərarəti Vurğunun.

Yandı, incimədi el atasına,  
Düzdü möhübbünü dost-qardaşına.  
Dünyanı bəzədi söz qumasına,  
Vaxtsız yatmaz köhlən atı Vurğunun.

Solmaz həmişəlik – elə bağ əkdi,  
Onun hər mirası bir gələcəkdi.  
Qara zəncinin də dərdini çəkdi,  
Dövlətindən var baratı Vurğunun.

Adı cahan kimi qaldı əbədi,  
Şəmsir ona az ha tərif demədi.

Bəs onu bu qədər sevdirən nədi:  
Sadə qəlbi, pak sənəti Vurğunun!

Söz tamama yetdi. Qonaqlar yeyib-içmək-dəyidilər. Vurğunun gözü Keyti dağının sinəsin-dəki qara sataşdı. Dedi:

— Aşıq qardaş, avqust ayıdı, amma o qarın əriməməsi çox maraqlıdır.

Şair bu dağın adının niyə Keyti olduğunu soruşanda bu suala özü də incə ruhlu şair olan Səfər Verdiyev Keyti və Mehdi əfsanəsini danışdı. Vədələşib ertəsi gün buradan azı 40-50 kilometr uzaqda yerləşən Keyti dağına ziyarətə gedirlər.

Rəvayətə görə, Zar kəndində Keyti və Mehdi adlı iki cavan qardaş yaşayırmış. Ətraf kəndlərdə də böyük hörmət sahibi olan qardaşlar həm də yaxşı ovçuymuşlar. Həmişə birlikdə ov etməyi xoşlayan qardaşlar günlərin bir günü yenə də yaxınlıqdakı dağa ova gedirlər. Qərara alırlar ki, dağın ayrı-ayrı yerlərində ov axtarsınlar. Dağın bir tərəfində Keyti iri bir maral ovlayır. Maralın dərisini soyub ona bürünür və qarşidakı bərədə maralsayağı yatır. Məqsədi də bu olur ki, uzaqdan marallar onu

görüb maral sanaraq gəlsinlər və o da onları ovlaşın. Qəzavü-qədərdən Keytini yuxu tutur və bərədə yatır. Mehdi də dağın o biri üzündən ov axtara-axtara gəlib həmən yerə çıxır. Uzaq-dan baxıb görür ki, qarşı bərədə bir maral yatıb. Mehdi “qismətinə çıxan ovu” nişan alıb, vurur. Sevinə-sevinə gəlib vurduğu maralın qardaşı Keyti olduğunu görəndə Mehdi bu qanlı səhnədən dəhşətə gəlir.

Qardaşının atlığı oxdan ölümcül yaralanmış Keyti özü ölüm ayağında olsa da, qardaşı Mehdiyə təsəlli verir:

Nişan aldın, yaxşı vurdun,  
Var olsun əllərin, qardaş.

Qardaşını vurdığından sarsılan Mehdi isə:

Nişan aldım, sərrast vurdum,  
Qurusun qollarım, qardaş, –

deyərək nalə çəkir.

Əli hər yerdən üzülən Mehdi qardaş faciəsinə dözməyərək özünü də oxlayır. Bu faciədən

xəbər tutan kənd əhli hər iki qardaşı həmişə birgə ov etdikləri dağın başında dəfn edir.

Qoşa qardaş qəbri Keyti dağının zirvəsində qalır və yerli sakinlər buranı həmişə müqəddəs bir yer kimi ziyarət edirlər.

Sonralar yerli camaat qardaşlardan birinin xatirəsinə dağı Keyti dağı adlandırır. Bu faciə xalq arasında dastana çevrilir. Naməlum müəllifin nəzmə çəkdiyi dastan unudulsa da, xalq arasında onun bəzi hissələri hələ də qalmadı.

Bu əfsanə ölməz Səməd Vurguna ağır təsir edir, qoşa qardaş qəbrini ziyarət edən şair söz verir ki, ömür vəfa eləsə, bu əfsanəni nəzmə çək-kəcək. Həm də arzulayır ki, qardaşların qəbirləri üstündə bir abidə ucaltmaq pis olmaz. Qar yay günəşindən əriməkdə, altındakı çiçəklər görünməkdə idi. İnsan ömrünün təşbehi olan qara baxıb Səməd ah çəkib dedi:

— Aşıq qardaş, görəsən, atan şair Qurbanla Aşıq Ələsgər bu dağın ətəyində, bizim ayağımız dəyən yerlərdə heç söhbət eləyiblərmi?

Aşıq Şəmşir:

— Səməd, onların ömür-günü bu dağlarda keçib, özləri dağ təbiətli, dağ vurğunu olublar ki, sözlərində dağ əzəməti, dağ ətri, dağ ab-havası var.

Səməd Vurğun:

— Aşıq qardaş, onda şair Qurbanın “Dağlar”ını oxu ki, dağların vəfalılığına ürəkdən bağlanaq, vüqarımızı, ilhamımızı bu dağlardan alaq.

Aşıq Şəmsir atası Qurbanın “Dağlar”ını “Qaytarma” havası üstə görək necə oxudu, biz deyək, siz şad olun:

Əzəl xılqətimiz torpaqdan, sudan,  
Sən bizə atasan, anasan, dağlar.  
Pərvəriş verirsən mədhi-zəmində,  
Gah da məhv edirsən, fənasən, dağlar.

Çətindi sağalam, çoxdu azarım,  
Matahim dürr matah, yoxdu bazarım.  
Düşə, ya düşməyə bir də güzarım,  
Səfərdi, salamat qalasan, dağlar.

İnsaf, mürvət qalib ixtiyarına,  
İman, ilqar bağla etibarına.  
Həsrət gözüm baxar bürcü-barına,  
Qüdrətdən yapılmış qalasan, dağlar.

Mən gedirəm, səndə qaldı nişanam,  
Qarışıb əhvalım, çox pərişanam,

Bir kəsə söyləyib, nə danışanam,  
Sən bilib əhvalım qanasan, dağlar!

Baxıb seyrəngaha qan ağlar gözüm,  
Bu qədər fərağa mən necə dözüm?  
Budur iltimasım, müxtəsər sözüm:  
Qurbanı gah yada salasan, dağlar.

Səməd Vurğun dedi:

– Aşıq qardaş, indi bildim ki, Miskin Abdal,  
Aşıq Ələsgər, şair Qurban nə üçün dağları  
ürəkdən belə vəsf edirlər. Axı onlar ömrü boyu at  
belində gəzib-dolanıb, günlərini yaylaqlarda  
elin-obanın şənliklərində keçiriblər. Dünən  
dedilər ki, ulu Ələsgərə də ithafların var, bəlkə  
birini ifa edəsən?

– Ələsgər əmi möcüzə adam olub, ona şeir  
yazmamaqmı olar?! – deyə Aşıq Şəmsir “Cəlili”  
havası üstündə görək bu dəfə nə oxudu:

Böyük tacidarım, kamil sənətkar,  
Sənsən mənim pak ustadım, Ələsgər.  
Yadımdan çıxarsa yazdığını əşar,  
Qopar o gün qiyamatım, Ələsgər.

Ruhuma nur verən dahi sən oldun,  
Sənətimin qibləgahı sən oldun,  
İdrakımın mehri, mahı sən oldun,  
Fikrim, zikrim, həm baratım Ələsgər.

Şəms olub düşübsən sən dildən-dilə,  
Nəğmən pay verilib bağda bülbülə,  
Xəzinə anbarın baqidir hələ,  
Açılib bazarın, satım, Ələsgər.

Röyada dərs dedin, öyrətdin məni,  
Pak saxladın eşqi, nəfsi, bədəni.  
Fərasət möcüzü sanıram səni,  
Haqdı ki, var etiqadım, Ələsgər.

Sən mənə səadət, barat vermisən,  
Şəmşirin qəlbini qanad vermisən,  
Zərrin irəxtili Qırat vermisən,  
Durur o verdiyin atım, Ələsgər.

Söz tamam olcaq Səməd Vurğun dedi:  
— Eh, dünya, dünya! Hanı Qurban, hanı  
Ələsgər? Ərənlərin söz xəzinəsi, tükənməz kə-  
lamı var. Bu yerin adamları sanki südlə yox,

sözlə mayalanıb. Aşıq qardaş, çal-oxu ki, kön-lümün arzuları dərdlərimə qalib gəlsin.

Aşıq Şəmşir sazı sinəsinə basıb dedi:

— Səməd, doğrudur, dolan bulud boşalmalıdır. Lakin kitablarda oxuduğumuzu həyatda umanlardanıq. Ona görə də dərd çəkməli oluruq. Bunlar öz yerində. İndi isə icazə ver, sənin gəlisindən bizim bu ellərin keçirdiyi şadlıqları vəsf eləyim.

Aşıq Şəmşir sazını “Cəlili” havası üstə köklədi və nə oxudu, ərz eləyək qulluğunuza:

Kəlbəcər mahalı tamam bəzəndi,  
Yaxın dostu, mehribanı gələndə.  
Bayram etdi bütün ellər, obalar,  
Şeirin şirin süxəndəni gələndə.

Etmiş bu yerlərdə laçın şikarı,  
Düşüb bu dağlara onun güzəri,  
Mənim, görən kimi, Vurğuna sarı  
Qaynadı qəlbimin qanı, gələndə.

Mənə yol göstərdi təbimin piri,  
Gördüm məhəbbətdi meyli, fikiri.

Şəmşirin açıldı qəlbinin sirri,  
Bu torpağa gövhər kanı gələndə.

Söz tamama yetdi. Axşam düşdüyü üçün onlar Sarıbulağa qayıtdılar, məclisin, yaylaq gəzintisinin mabədini sabaha saxladılar. Səhəri günün məclisi Ceyran bulağında keçdi. Aşıq Şəmşir ustadnamələrlə ustadları yad elədi, gözəlləmələriylə gözəlliyi, gözəlləri vəsf elədi.

Birdən Süleyman Rəhimov Səməd Vurğuna dedi:

– Ay qaşa, sən Şəmşirə vur-tut elə bir şeir yazdın, niyə aşığın dediyi şeirlərə cavab vermirsin?

Şair təbəssümlə cavab verdi:

– Ay Süleyman, düzünü deyim ki, aşıq qardaşın səsi, saz ifa etməsi və şeirləri mənə o qədər xoş gəlir ki, elə ona qulaq asmaq istəyirəm.

Lakin azacıq xəyala dalan Səməd Vurğunun təbi birdən cuşa gəldi. Gözlərində qəribə qığılcımlar oynadı. Sazı bağırna basaraq, şirin bir avazla özünün “Dağlar” şeirini “Dübeyti” havası üstə görək necə oxudu, Dədə Şəmşir ona nə cür cavab verdi. Biz ərz eləyək, siz şad olun:

Binələri çadır-çadır,  
Çox gəzmişəm özüm, dağlar.  
Qüdrətini sizdən aldı  
Mənim sazım, sözüm, dağlar.

Aldı Aşıq Şəmşir nə cavab verdi:

Səbrin varmı doqquz aya,  
Şən obalı, elli dağlar!  
Buludları salar saya,  
Səhər sərin yelli dağlar.

### **Səməd Vurğun:**

Maral gəzər asta-asta,  
Enib gələr çeşmə üstə.  
Gözüm yolda, könlüm səsdə,  
Deyin, necə dözüm, dağlar?!

### **Aşıq Şəmşir:**

Yazda edirsən zülməmə,  
Sona gəlir göldə çırmə.  
Kəklik daşda ötür nəğmə,  
Şirin-şəkər dilli dağlar.

**Səməd Vurğun:**

Hər obanın bir yaylağı,  
Hər tərlanın öz oylağı,  
Dolaylarda bahar çağı  
Bir doyunca gəzim, dağlar!

**Aşıq Şəmsir:**

Al bəzənir göy meşələr,  
Gedir qəmlər, əndişələr.  
Açır nərgiz-bənövşələr,  
Olur çəmən güllü dağlar.

**Səməd Vurğun:**

Qayaların baş-başadı,  
Güneylərin tamaşadı,  
Gödək ömrü çox yaşadır,  
Canım dağlar, gözüm dağlar!

**Aşıq Şəmsir:**

Tərlan səndə yuva salı,  
Qartalların ilham alı,  
Çəmənlərin tamaşalı,  
Çiçəklərin ballı, dağlar.

### **Səməd Vurğun:**

Bir qonağam bu dünyada,  
Bir gün ömrüm gedər bada.  
Vurğunu da salar yada  
Düz ilqarlı bizim dağlar.

### **Aşıq Şəmşir:**

Şəmşir bilməz yaşın nədi,  
Vəsməlididi qaşın, nədi?  
Çən-dumandı başın, nədi?  
Ay yağışlı, selli dağlar.

Söz tamama yetəndə Səməd Vurğun yenidən  
aşığı sınağa çəkərək dedi:

– Aşıq, bu bulaq nə üçün Ceyran bulağı  
adlanır?

– Əfsanəyə görə, keçmişdə cəsur bir çoban  
bu bulağın ətrafında qoyun otarırmış. Günlərin  
birində o, qırx incə belli qızla buraları gəzib, seyr  
etməyə çıxan Zeynəb adlı gözəl bir varlı qızına  
bir könüldən min könülə vurulur. Qızın göydə  
günəşi, ayı utandıran hədsiz gözəlliyyinin həsrəti  
çobanı şam kimi əridir. Gecələr yuxusu ərsə  
çəkilir, gündüzlər fikirli gəzib-dolaşır. Adını belə

soruşmadığı qızın fikrini başından çıxarıb ata bilmir ki, bilmir. Hər gün qoyunları qabağına qatıb bu bulağın yanına gətirir ki, bəlkə, o mələksima qız buralara bir də güzar edə. Çoban bircə dəfə görməklə, baxmaqla gözəlliyinə valeh olduğu xanımı ceyrana bənzədərək, gündüzlər öz-özünə, gecələr yuxularında “Ceyran! Mənim Ceyranım!” deyə danışır, sayıqlayır, özünə gələ bilmir.

Lakin çobanın belə intizar qalıb dərd çəkməsi əbəs imiş. Baxışlar hər şeyi həll eləmişdi. O təsadüfi qarşılaşmadan çobanın da baxışlarından bir od qopub Zeynəbin ürəyinə düşərək onu sevgi alovuna bələmişdi. Odu ki, qız da çobanı bir daha görüb, onunla əhd-peyman bağlamaq üçün dönüb yenidən yolunu bu bulağın başından salır. Onlar görüşür, ilqar verib, and içirlər ki, ölsək, qara torpağın, qalsaq, bir-birimizinik.

Amma deyir, sən saydığını say, gör fələk nə sayır. Günlərin birində zalim bir bəy də Zeynəbi görüb ona vurulur. Zeynəb görür ki, çobanın göstərdiyi çabalar əbəsdir. Zalim bəy onların qovuşmasına imkan verməyəcək. Çarəsiz qalıb, bu bulağın yaxınlığındakı dərin uçurumdan

özünü ataraq həyatına qəsd edir. Çoban da həmin bədbəxt hadisədən sonra dəli-divanə olub, havalanıb çöllərə düşür. Əhvalat el-oba arasında yayılır. Hamı sevgililərin bədbəxt taleyinə acıyır. Beləliklə də bu bulağın adı o vaxtdan “Ceyran bulağı” qalır.

Səməd Vurğunun eşitdiklərindən könlü qu-barlandı, üzünü Aşıq Şəmşirə tutub dedi:

— Aşıq qardaş, bir söz oxu ki, Ceyran bulağındaki bugünümüz əbədiləssin.

Aşıq Şəmşir “Qəhrəmanı” havası üstə aldı görək nə dedi:

Ceyran bulağında səhər çağında  
Guşuma şairin sədası gəldi.  
Əziz qonaqlara ömür sağlığı,  
Dilimə məhəbbət duası gəldi.

Vurğun gələn vaxtı bizim mahala  
Çəmən müjdə verdi, sevindi lala.  
Cəmi dostlar ələ aldı piyala,  
Məclisinə şirin badəsi gəldi.

Şəmşirin dilində ustadin adı,  
Bir şadlıq başlandı, ellər oyandı.

O şeir dəryası daşdı, qaynadı,  
Görüşünə min bir adası gəldi.

Söz tamama yedi. Yenə alqış sədaları yüksəldi.  
Aşıq Şəmşir dönüb Səməd Vurğuna dedi:  
— Şair, bu an elə sizin “Ceyran” şeirinizi ifa  
eləməyim yerinə düşərdi.

Səməd Vurğun razılığını bildirdi. Aşıq Şəmşir balabançı Aşıq Şavağatla şairin “Ceyran”ını “Orta Saritel” üstündə görək necə ifa elədi:

Yerdən ayağını quş kimi üzüb,  
Yay kimi dartinib, ox kimi süzüb,  
Yenə öz sürüünü nizamla düzüb,  
Baş alıb gedirsən hayana, ceyran?

Əzəldən meylini salıb çöllərə,  
Bəxtini tapşırdın bizim ellərə,  
O qara gözlərin düşdü dillərə,  
Dişlərin oxşayı mərcana, ceyran.

Bir məsəl qalmışdır ata-babadan:  
Uçarda turacdı, qaçarda ceyran!  
Bir mən deyiləm ki, hüsnünə heyran,  
Şöhrətin yayılıb hər yana, ceyran!

Sükuta qərq olmuş ürəyimlə mən  
Keçirəm yenə də Muğan çölündən.  
Yanında balası, yağış gölündən  
Əyilib su içir bir ana ceyran!

Elə ki son bahar min büsat qurur,  
Kolları-kosları yixib uçurur.  
Sıxlaşış bir yerdə baş-başa durur  
Düşəndə çovguna, borana ceyran.

On addım kənarda yatmayır təkə,  
Gəzinir oylağa baş çəkə-çəkə.  
Gələn qaraltıdı, yoxsa təhlükə?  
Bir özünə baxır, bir ona ceyran!

Ovçu, insaf elə, keçmə bu düzdən,  
O çöllər qızını ayırma bizdən!  
Qoyma ağrı keçə ürəyimizdən, –  
Qiyma öz qanına boyana ceyran!  
Nə gözəl yaraşır Muğana ceyran!

“Sağ ol, aşiq, var ol, aşiq” nidaları göyə yüksəldi.

Yenə belə sazlı-sözlü, nəğməli günlərin birində Aşıq Şəmşirlə Səməd Vurğun atlanıb Gəlin qayasına sarı yola düzəldilər.

Gəlin qayasının əsrarəngiz mənzərəsi şairi heyran qoydu. Burada böyük qaya parçasının üzərində başına örəpək bağlamış, geniş ətəkli tuman geyinmiş həyalı qadın təsviri sanki nəqqas əliylə yaradılmışdı. Qayanın hündürlüyü haradasa 100 metrdi.

Səməd Vurğun heyranlığını gizlədə bilməyib dedi:

— Aya, qadan alem, qayanın başından baxıram, çıçək sahəsi elə dalgalanır ki, elə bil Xəzərin dalğasıdı.

Aşıq çıçəklərdən bir dəstə dərib ona verdi.

- Aşıq, bu çıçəyin adı nədi?
- Maralçıçəyi

Şair fikrə gedib, sonra dedi:

— Aşıq qardaş, bəlkə sazını əlinə alasan?

Aşıq zarafatla dedi:

— Şair, bəlkə birlikdə deyək?

Şair dedi:

— Onda sən bu gülün tərifini həm öz adından, həm də mənim adımdan deyərsən.

Aşıq Şəmşir ikisinin “yükünü” götürüb, əv-vəlcə şairin dilindən deyir:

Bulaqda nərgizin, çəmən-çiçəyin  
Açılması nədi, solması nədi?  
Sən de, bu hökmdən biz olaq agah,  
Bunda təmənnası olması nədi?

**Özü cavab verdi:**

Açır sinəsində, solur döşündə,  
Belə gəlib-gedir, belə, bu dünya.  
Çərxi-fələk nöqsan bilir işində,  
Ancaq edir bilə-bilə bu dünya.

**Şairin dilindən:**

Bizə çox olsa da onun harayı,  
Bəzən də dağıdır səngi, sarayı.  
Tiflinə verəndə bir azca payı,  
Qaytarıb əlindən alması nədi?

**Öz cavabı:**

Təqdirə tədbir yox, olanda əmir,  
Daşda əhəng olur, əriyir dəmir.  
Payız yarpağıdı insanda ömür,  
Bir gün alıb salır yola bu dünya.

### **Şairin dilindən:**

Qədəm basdıq şairlərin izinə,  
Köçüb gedən ad qazandı özünə,  
Vurğun qonaq gəlib Taxtadüzünə,  
Dünyanın boşalıb-dolması nədi?

### **Öz cavabı:**

Şairin adını yaşıdır sənət,  
Bəxtiyar oxunur daim irəhmət.  
Vədə tamam olsa, verərmi möhlət?!  
Şəmşiri dindirmir hələ bu dünya.

Söz tamam oldu. Gözəlliklərdən zövq al-maqdan doymayan şair göz gördükcə təbiət mənzərələrinə baxdıqca baxdı. Bu an daşın dibində bir dəstə bənövşə qardaşı Mehdixanın gözüñə sataşdı, əl atdı ki, onu dərsin, Səməd Vurğun dərhal:

— Qardaş, dəymə, sən Allah, o elə yerində gözəldi, — dedi. — Aşıq qardaş, bəs görəsən, bu yerin adı hansı hadisə nəticəsində “Gəlin qayası” olub?

Aşıq Şəmşir azacıq fikrə gedib dilləndi:  
— Bizim nənələrimiz, analarımız, qızlarımız,  
qadınlarımız həmişə namuslarını, sevgilərini,

abır-həyalarını, təmiz adlarını hər şeydən uca tutublar. Ən son məqamda, çətinə, dara düşəndə, namuslarının ləkələnməsi təhlükəsi qarşısında qalanda çıxış yolunu yalnız intiharda görübər. Təmiz adları həyatlarından qiymətli olub. Görünür, hansısa bir bədbəxt taleli gəlin də belə vəziyyətdə özünü bu qayadan atıb ki, buranın da adı bu cür qalıb.

Səməd Vurğun dərin fikirdən ayılıb, gülüm-səyən gözləriylə bir aşığı, bir də ətrafdakı əsra-rəngiz mənzərələri sözərək qürurla dedi:

— Aşıq, doğrudan da bizim diyarımız nə gözəldir. Həm təbiəti, həm igidlərinin qeyrəti, gözəllərinin isməti göz oxşayır. Aşıq, gəlsənə bu yerdə diyarımızın gözəlliklərini vəsf eləyən məşhur “Oğluyam” rədifli şeirini oxuyasan.

Aşıq Şəmsir başıyla razılıq bildirib, sədəfli sazı yenidən sinəsinə sıxdı. Bu dəfə qürur dolu, məğrurluq saçan “Misri” havası üstündə görək şaqraq səsini necə sınağa çəkdi:

Qartal düşüncəli, şair xəyallı,  
Tərlan yuva salan dağlar oğluyam.

Anam İstisudu, atam Dəlidağ,  
Murov, Lilpar, Qonur, Qoşqar oğluyam.

Lalədi, nərgizdi evim, eşiyim,  
Köynəyim – sıx meşə, qoymaz üzüyüm,  
Qərənfildi, qızılgüldü beşiyim,  
Buz bulaqlı göy yaylaqlar oğluyam.

Bədənim Ərgünəş, Gülüstan, Çilgəz,  
Vüqarım Şah dağı – əl çata bilməz!  
Məkanım Çalbayır, oylağım Kəpəz,  
Min çiçəkli bir laləzər oğluyam.

Cavahirdir Azərbaycan torpağı,  
Qızıl, gümüş hər sərvətin yatağı.  
Uca zirvələrin lalə bayrağı! –  
Şəmşirəm, nə güzəl diyar oğluyam.

Bəli, hər şeyin əvvəli olduğu kimi, sonu da  
var. İndi də ayrılıq məqamıydı.

Səməd Vurğun çox uzaq səfərə gedəcəkdi, bu  
üzdən Aşıq Şəmşirlə, Kəlbəcər elləriylə vidalaşıb

ayırılmalı oldu. Ayrılıq məqamında dedi:

— Aşıq qardaş, “İstisu”da müalicə olunmağım bir tərəfə, səninlə görüşmək qismətim mənə daha böyük ruhi qida verdi. Bir də dağlar hər gecə yuxuma girəcək. Adam bu yüksəkliliklə, bu gülcəçəklə, bu gözəlliklə nəfəs-nəfəsə olanda bütün dünyani bağırına basmaq istəyir. Dünyanın əvəzinə yeni kəşf elədiyim bir dünya kimi gəl səni bağırma basım və müvəqqəti ayrılaq, Bakıdan telegram gəlib, təcili şəhərə qayıdasıyam.

“Ayrılıq” sözündən Aşıq Şəmşirin qəlbi tel-tel oldu. Çünkü həyatda yaxşı adamların gelişisi nə qədər şadlıq gətirirsə, ayrılığı bir o qədər ağır olur.

Yuxa və yuxalığı qədər də coşqun, əzəmətli qəlbi köksünə sığmayan Səməd Vurğun bir anda sazi çıynindən aşırıb basdı sinəsinə, görək şair nə dedi, Aşıq Şəmşir nə dedi “Baş Sarıtel” üstə:

### **Səməd Vurğun:**

Gərək deyəm: salamat qal,  
Bu dağlardan ayrılanıda.  
Deyəm, suyun eylə halal,  
Bulaqlardan ayrılanıda.

**Aşıq Şəmşir:**

Deməsəydin ayrılıq var,  
Ağlamazdım belə, şair.  
Gələcəyə səndən ümid  
Gözləyirik hələ, şair.

**Səməd Vurğun:**

Bir yadigar qalsın sözüm,  
Ayrılığa gərək dözüm,  
Doluxur, sulanır gözüm,  
Oylaqlardan ayrılanda.

**Aşıq Şəmşir:**

Dəryalartək daşib-coşaq,  
Elimizə dastan qoşaq.  
Gəl əl tutaq, halallaşaq,  
Ancaq gülə-gülə, şair.

**Səməd Vurğun:**

Ürəklə meh təki əsən,  
Gəl unutma Vurğunu sən.  
Kövrəlirəm, doğrusu, mən  
Yaylaqlardan ayrılanda.

## Aşıq Şəmşir:

Üzü gülər, qəlbi təmiz,  
Bu dağlara saldınız iz.  
Şəmşir ilə cəm elimiz  
İstər hər il gələ şair.

Söz tamam oldu. Səməd Vurğun dedi:

— Qardaş, mən səni Bakıda gözləyəcəyəm.  
Yazdığınış şeirləri, sözlərini yiğib gələrsən. Lazımı  
yerlərlə danişaq, kitabın çıxsın, el tanısın, xalq  
tanısın.

Bəli, Səməd Vurğun Kəlbəcər elləri ilə görü-  
şüb ayrıldı, Şəmşirlə salamatlaşdı. Amma şair bu  
yerlərdən olduqca xoş, sevinc dolu təəssüratlarla  
ayrıldı. O, Kəlbəcər dağlarında yeni bir dünya – saz  
dünyası, söz dünyası, ilham, istedad dünyası kəşf  
etmişdi, Aşıq Şəmşir sənəti, Şəmşir istedadı onu  
heyran eləmişdi. Ustad şair Şix Ali kimi, Dədə  
Ələsgər kimi belə nadir istedad sahiblərindən birini  
yenicə kəşf etməsindən dünyalar qədər məmənun  
idi. Hətta Kəlbəcər səfərindən o qədər təsirlənmişdi  
ki, sonralar bir yığıncaqdə belə söyləmişdi:

— Mən dahi Nizaminin bir kəlamı ilə artıq  
razılaşa bilmirəm. Çünkü o deyir:

Şeirdən ucalıq umma dünyada,  
Çünkü Nizamiylə qurtardı o da.

Amma Aşıq Şəmşir istedadı sübut eləyir ki,  
qurtarmayıb! Mən gözümlə gördüyüm həqiqəti  
necə dana bilərəm axı?!

Bəli, mənim əzizlərim! Söz vaxtına çəkər. Ay dolandı, il ötdü. Bir gün Azərbaycan Yaziçılar İttifaqının sədri Süleyman Rəhimov 1956-cı ildə Kəlbəcərə gəlir. Yığıncağa dəvət olunan Aşıq Şəmşir ona xoşgəldin deyib salamlayır. Aşığın narahatlığını görən Süleyman Rəhimov Səməd Vurğunun xaricə gedəndən sonra bərk xəstələndiyini və bir neçə gün əvvəl onunla Moskvada görüşdüyüünü bildirir. Deyir, Səməd Vurğun söylədi ki, xəstəlik mənim başımı qatdı, aşığın kitabının redaktoru Osman Sarıvəlli olsun. Siz narahat olmayın, inşallah, hər şey qaydasına düşəcək.

Aşıq Şəmşir dağların döşündəki qıpqırmızı pul kimi alışib-yanan lalələrə sarı boylandı. Üzünnü Süleyman Rəhimova tutub görək Taxtadüzün, İstisuyun, oxuyan kəkliklərin, zirvədən boyılan qartalların, güneydən axan süd rəngli şəlalələrin, güllərin, çiçəklərin, lilpar bulaqların şairə olan

sevgisini necə dilə gətirdi. Biz deyək, qulaq asan-  
lar var olsun:

Köz kimi qızarib dağlarda lala,  
Çağırır, Vurğunum, yaylaqlar səni.  
Taxtadüz haçandı göz dikib yola,  
İstisu üstündə qonaqlar səni.

Kəkliklər oxuyur, qartallar baxır,  
Şəlalə süd kimi güneydən axır.  
Buludlar qaralır, ildirim çaxır,  
Sevindirər belə bu çağlar səni.

Sən bizim ellərə eylədin güzar,  
Gördün bu yerlərdə gözəllik, vüqar!  
Mədənli Kəlbəcər olub laləzar,  
Şad eylər sərvətli yataqlar səni.

Dəlidəğ döşünə düzüb gül, çəmən,  
Sən görən qərənfil açılıb həmən.  
Piltan, yelgətirən, şəhli yasəmən,  
Axtarır lilparlı bulaqlar səni.

Bənövşə izinsiz qonur yaxaya,  
Şəmşir saz əlində çalıb-oxuya,

Nərgizlər yol üstə gedir yuxuya,  
Unutmaz bu böyük ocaqlar səni.

Şairin sorağını Moskva xəstəxanasından alan Aşiq Şəmsir bu həsrətə dözmədi. Moskvaya bir məktub yazıb Süleyman Rəhimovdan xahiş etdi ki, onu Səməd Vurğuna çatdırınsın. Görək həmin məktubda ustad aşiq nə yazıb, bir “Naxçıvani” havası üstə yetirək qulluğunuza:

“Çəkir həsrətini bizim Kəlbəcər,  
Böyük şair, şış daqlara bir də gəl!  
Dedin: “Vurğun, demə, gəldi-gedərdi...”  
Verdiyin o düz ilqara bir də gəl.

Gəl, səni gözləyir Ceyran bulağı,  
Şeirinlə bəzənir ellər yaylağı.  
Gəl ol İstisuyun yenə qonağı,  
Əməl eylə etibara, bir də gəl.

Sənə minnətdardı elimiz – hamı,  
Gəlsən, görüşündən alarıq kamı,  
Olar qəlbimizin şadlıq bayramı,  
Qoy vədəni ilk bahara, bir də gəl!

Sözün də, şeirin də sənətkarışan,  
Xalqın istəklisi, el vüqarısan,  
Nizami yurdunun yadigarısan,  
Minnətdarıq sənətkara, bir də gəl.

Şairi çağırır gül, çəmən, lalə,  
Fərağın gör məni salıb nə halə.  
Şəmşir də çəkməsin qoy möhnət, nalə,  
O gəzdiyin oylaqlara bir də gəl!”

Məktub Moskvada Səməd Vurğuna çatdı. Oxuduqca kövrəldi, gözləri doldu. Ustad aşığın etibarı, şeirə, sənətə, dosta sədaqəti bütün varlığını titrətdi. Fərəhqarışıq kədərli, kövrək notlara kökləndi qəlbi. Şəmşir sədaqəti, Şəmşir etibarı duyğularını dilə gətirdi. Yastığa söykənib Aşıq Şəmşirə o da şeirlə belə bir cavab yazdı. “Yanıq Kərəmi” havası üstündə tərəfindən ərz eləyək, qulaq asanlar var olsun:

“Aldım məktubunu, ay Aşıq Şəmşir,  
Darıxma, gələrəm, imkanım olsa,  
Namərd xəstəlik var, deyil ki, bu, sırr,  
Yaram sağalardı, dərmanım olsa.

Mən ki söz vermişdim sənə doğrudan,  
Həmin o ilqardı məni ağrıdan.  
Düşüb qüssələrə olma bağıri qan,  
Qartala dönərəm sağ canım olsa.

Oxudum sözünü, ürəkdən şadam,  
Kür üstündə ceyran vuran səyyadəm.  
Külüng çalıb dağlar çapan Fərhadəm,  
Şirintək sevdiyim cananım olsa.

Dost dostu görəndə o gün alır kam,  
Vurğun da istəyir iş tapsın əncam.  
Biz deyib-danişib eyləyək bayram,  
Səninlə görüşmək zamanım olsa”.

Vurğunun cavab məktubu Şəmşirin bağını  
qana döndərdi. Pərişan halda Kəlbəcərə qayıtdı.  
Gəzdiyi, gördüyü məclislərdə Səməddən danışdı,  
Səməddən dedi. Nəhayət, mart ayında aşağı Bakı-  
ya Səməd Vurğunun yubileyinə dəvət etdilər. Onu  
şəhərdə Osman Sarıvəlli ilə Mehdíxan Vəkilov  
qarşılıdlılar. Aşiq istədi şairin vəziyyətini öyrənsin,  
görüşsün. Mehdíxanın gözləri doldu. Dedi:

– O tərəfdən dərdinə dərman tapılmayan Səməd Vurğun “Vətən havası” bəhanəsiylə Bakıya gəldi.

Aşıq Şəmşirin bu sözdən ürəyi parçalandı, xahiş etdi ki, onu şairlə görüşdürsünlər. Mehdi-xan müəllim dedi ki, həkimlər Səmədlə görüşməyi qadağan ediblər.

Növbəti gün Bakının mötəbər klublarından birində Səməd Vurğunun yubiley gecəsi keçirildi. Görkəmlı ziyalılar və xarici qonaqlar yubiley tədbirində iştirak etdilər. Səməd Vurğun rolunda qazaxlı Aşıq Hüseyn Xaloğlu, Aşıq Şəmşir isə özü səhnəyə çıxdı. Alqış səsi zalı başına aldı. Sonda Səməd Vurğunla telefon bağlantısı quruldu və şair Azərbaycan xalqına məşhur:

Gözüm gözüñzdən uzaq olsa da,  
Könüldən-könüllə yollar görünür, –

misralarrı ilə müraciət etdi. Yubiley gecəsinin səhəri Aşıq Şəmşirin şairlə görüşməkdə israrlı olduğunu görən Özbəkistandan gəlmış şair Qafur Qulamin xahişi ilə qısa müddətə görüşə icazə verildi.

Səməd Vurğun yataqda halsiz vəziyyətdə olsa da, Aşıq Şəmşiri görən kimi xoş bir təbəssümlə:

– Aşıq qardaş, üzün gülsün, tezliklə sağalacam, – dedi.

Şairin bu gökəmindən aşığın ürəyi parçalandı, özünü güclə ələ alıb otaqdan çıxsa da, göz yaşları onu boğdu. Halının pisləşdiyini görənlər stul verib əyləşdirdilər. Elə stulda əyləşərkən göz yaşları içərisində “Göz yaşı” rədifli qoşmasını dedi, qonaqlarla və Səməd Vurğuna baş çəkmək üçün gələnlərlə sağıllasdı:

Daha tablaşdırıram, dözmək çətindir,  
Axma ürəyimə, aman, göz yaşı!  
Saxlaya bilmirəm, gücüm də çatmır.  
Ətrafımı alıb tufan, göz yaşı!

Allahı çağrırdım, çatmadı səsim,  
Yoxdu harayıma çatan bir kəsim,  
Daha dinməyə də gəlmir həvəsim,  
Bürüyüb başımı duman, göz yaşı!

Bu böyük dahinin halına bax sən,  
Dayanma kənardı, durma uzaq sən,  
Daha gəl Şəmşirin qanına ax sən,  
Görməsin Vurğuntək insan göz yaşı.

Osman Sarıvəlli təsəlli verərək dedi:

— Şəmşir qağa, dözümlü olmaq lazımdır,  
Allah kərimdi.

Aşıq bir neçə gün Bakıda qalıb fəryad edə-  
edə Kəlbəcərə qayıdaraq Vurğundan gecə-gündüz  
xəbər gözlədi. Çox keçmədən, qəflətən bir nəfər  
sual verdi ki, Şəmşir əmi, Səməd Vurğun rəhmətə  
getdi, siz niyə dəfnində iştirak etmədiniz?

Aşıq sualdan yerindəcə donub qaldı və uşaq-  
larına bu xəbəri niyə ona vaxtında demədiklərinə  
görə bərk acıqlandı.

Böyük şairin şahin gözləri Bakıda yumuldu.  
Ustadlarımız belə yerdə dolmuş bulud kimi ya-  
ğıblar. Aşıq Şəmşir bu xəbərdən sarsılıraq elə  
həmin gün Vurğunla ilk görüşdüyü yerə gələrək  
göz yaşlarını bulud kimi Turşsu bulağına axıtdı,  
bu ayrılığı, hicranı “Hicran Kərəmi” üstə belə  
dilə gətirdi:

Məni sən elədin ellərlə tanış,  
Qəlbimin şışəsi pas tutub ağlar.  
Qocaman aşağı nə dərd üz verib,  
Əlində dəsmalın tərs tutub ağlar?!

Bu gün pişvazında solğundu güllər,  
Tutur matəmini yaniqlı dillər.  
Sən tərif yazdığını obalar, ellər,  
Onlar indi sənə yas tutub ağlar.

Sınıqlı qəlbimdə yara bəslədim,  
“Qardaş” deyib dağı, daşı səslədim.  
Çarəsiz dərdini yazmaq istədim,  
Dəstim qələmimi nəs tutub ağlar.

Vurğun, adın ölməz, dünyada sağdı,  
Hər sözün, şeirin saralmaz bağlı.  
Sənin ayrılığın Şəmşirə sağdı,  
Ahımdan aləmi səs tutub ağlar.

Bəli, Səməd Vurğun əbədiyyətə qovuşdu.  
Xalqımız şairin özünün dediyi kimi, onun əbədi  
sənətiylə təsəlli tapdı:

Məni yelkən kimi qərq etsə də dəryada zaman,  
Vurğun öldü deməyin, bir əbədi sənəti var.

Amma Aşıq Şəmşir üçün bu ayrılığa  
dözmək olduqca ağır idi. Növbəti günü oğlu  
Qənbərlə Bakıya üz tutub, birbaşa Osman

Sarıvəllinin yanına gəldi. Osman Sarıvəlli onları Fəxri xiyabana götürdi. Aşıq Şəmşir şairin qəbri üstündə qalaqlanmış gül tığını görəndə bir il əvvəl Səməd Vurğunla Kəlbəcər görüşündə ona təqdim edilən gül dənizinin elə bil təkrarını gördü. Bir neçə dəqiqəliyə kənara çəkildi, yenidən qayıtdı. Osman Sarıvəlli arif adam idi, bunun səbəbini anladı. Aşıq Şəmşirin dahi söz ustadının məzarı üstündə onun əksi ilə üzbüüz dayanaraq piçıldadığı “Qardaş” rədifli qoşmasını bir “Dilqəmi” havası üstündə diqqətinizə çatdırıaq:

Bu necə baxışdı, qəlbim oldu qan,  
Cismü-canım yandı ataşa, qardaş.  
Sanki qara geydi sonsuz asiman,  
Ay-günəş ağlaşdı yanaşa, qardaş.

Qəzanın qədəri buyurdu fərman,  
Dostun ayrılığı olur nə yaman!  
Bu çərxi-ruzigar vermədi aman,  
Qoymadı çatasan yüz yaşa, qardaş.

Lərzəyə düşübdü döstlərin cəmi,  
Dayanıb, şairin yazmır qələmi.

Böyük sənətkarın möhnəti, qəmi  
Od salib bu dağa, bu daşa, qardaş.

Səni soruşacaq böyük və uşaq,  
Analar, bacılar qan ağlayacaq.  
“Haray, Vurğun!” – deyir Murov, Dəlidağ,  
Qoşqar, Kəpəz gəlir təlaşa, qardaş.

Necə layiq görək sənə bu adı?!  
Ey şeirin-sənətin mahir ustası!  
Səninçün el çəkir ahı, fəryadı,  
Bələndi gözümüz qan-yaşa, qardaş.

O candan sevdiyin ellər yasdadı,  
Qoynumuzda qalan əllər yasdadı.  
Çəmənli-çiçəkli çöllər yasdadı,  
Ağlar uca dağlar baş-başa, qardaş.

Bülbül məlul durub inləyir bağda,  
Tərlan şivən edir kəklikli dağda.  
Lalə qan ağlayır bu qəmli çağda,  
Qoyma sevənlərin ağlaşa, qardaş.

Müstəcəb olmadı deyilən dua,  
Götürüb tüfəngi, çıxmadın ova.

Buludlar qaralıb, qan ağlar hava,  
Baharın dönübüdү bir qışa, qardaş.

Ağlasın doyunca səni Dilbazi,  
Şair avazıdı onun avazı.  
Sənə nə yazıldı bu qara yazı?..  
Az qalır sinəmdə qəm daşa, qardaş.

Sən ki söz vermişdin bizim mahala,  
Bizə gəlməliydin, gəldin zavala.  
Firqətin Şəmşiri salıb nə hala,  
Belə dağ çəkərmi qardaşa qardaş?

Aşıq Şəmşir sözün həqiqi mənasında özünün  
ən yaxın, ən vəfali dostunu, ən böyük xeyirxahını  
itirmişdi. Elə buna görə də “qardaş” adlandırdığı  
könlük həmdəminin yasını ömrünün sonuna qədər  
saxladı. Vaxtaşırı Vurğun ünvanlı, Vurğun soraqlı  
şeirlər yaradıb, sədəfli sazin fəryad dolu qəmgin  
havaları üstündə səsləndirməkdən yorulmaq  
bilmədi. Odur ki, könlükün yanğını, ağrı-acı-  
larını yenidən şeirə, sözə boşaldaraq Səməd Vur-  
ğunun məzarı üstündə ikinci bir “Ağlar” rədifli  
şeirini yazdı. “Cəlili” havası üstündə biz deyək,  
siz var olun:

Dövrün Nizamisi edir əlvida,  
Dünyanı təzədən səs tutub ağlar.  
Ümidvar etdiyin qocaman aşiq  
Kimin ətəyindən bəs tutub ağlar?!

İndi qan ağlayır illər, yasdadı;  
Obalar yasdadı, ellər yasdadı;  
Sədəfli saz üstə tellər yasdadı;  
Könlümün şışəsi pas tutub ağlar.

Bağçada bülbüllər, göydə durnalar,  
Qayada kəkliklər, suda sonalar,  
Yaralı bacılar, dərdli analar  
Mübarək qəbrinə üz tutub ağlar.

Vurğunsuz dağları gəzə bilmirəm,  
Bu qəmü-firqətə dözə bilmirəm,  
Çəməndə gülləri üzə bilmirəm,  
Nərgiz bənövşəni dəst tutub ağlar.

Hər kəlməsi bir əsərdi Vurğunun!  
Ovxar sözü bir kəsərdi Vurğunun!  
Şəmşiri əyibdi dərdi Vurğunun,  
Əlində qələmi nəs tutub ağlar.

İstedad sahibləri, sənətkarlar həmişə bir qədər ərköyün, bir az da tez inciyən, tez küsən olurlar. Onların qəlbləri o qədər incədi, yuxadı ki, adicə bir saymazyana davranış, soyuq baxış da toxunub sindirə bilir. Dədə Şəmşir də belə idi. Səmədin vəfatından sonra ulu ustadın qol-qanadı sanki sınıb yanına düşdü. Sonralar rəhmətlik Osman qağa (xalq şairi Osman Sarıvəlli – **red.**) Vurğunun xahişini, vəsiyyətini yerinə yetirib, Aşıq Şəmşirin kitabının işiq üzü görməsinə yardım eləsə də, artıq Səməd Vurğunsuz qalan ədəbi mühitdə ustadın xətrinə dəyənlər, yaradıcılığına laqeyd yanaşib, soyuq münasibət bəsləyənlər az deyildi. Odur ki, ustad aşiq belə qəmgin anlarında da dərdini Vurğunun ruhu ilə bölüşür, böyük sənətkarın yoxluğuna acayırdı. Qəm-kədərə bələnmiş gözləri hər addımda, hər yanda Səməd Vurğunu axtarmaqda, yeni-yeni həsrət, ağrı-acı dolu misralarla şairin əbədiyyətə qovuşmuş ruhunu oxşamaqdaydı. “Axtarır” rədifli qoşma da bu qəbildəndir. “Zarıncı Kərəmi” havası üstündə qulluğunuza çatdırıaq:

Hansı səmtə baxdım, görmədim yenə,  
Dostu, mehribanı gözüm axtarır.  
Üz tutmağa elə kimsə tapmadım,  
Qalmayıb canımda dözüm, axtarır.

Ürək-dirək verənlərim çox olub,  
Dünən söz deyənlər bu gün yox olub,  
Tənəli söz ürəyimə ox olub,  
Hamı aldatmağa yozum axtarır.

Gəlib yaxınıma hey dönə-dönə,  
Nə ad verim gündə yalan deyənə?  
Şəmşirin səsini eşidib, yenə  
Sızılıt qoparıb sazım, axtarır!

Bəli, Aşıq Şəmşirin sazı da, özü kimi, sizildayır, nalə çəkir, bir harayçı, bir köməkçi axtarır, tapmir ki, tapmırdı. Odur ki, Vurğunun yeri belə anlarda daha aydın görünür, onun fiziki yoxluğu daha qabarıq nəzərə çarpırdı. Bu acı reallıqla Dədə Şəmşirin ürəyini göynədir, onu uşaq kimi kövrəldib, ilham atına süvar eləyirdi.

Şüvəlanda xəstəxanada da müdrik el ozanı kövrək duyğulara köklənib, Vurğunun ruhuyla

dərdləşib, “qələm yurdçuları”ndan ona şikayətlənirdi. Bunu da “Qaraçı” üstündə söyləyək:

Daha səsin gəlmir, Vurğun, hardasan?!  
Sağ olsan, haraya gəlməyə nə var?!  
Qocalıb olmuşam yorğun, hardasan?  
Dirilmək çətindi, ölməyə nə var?!

Taleyin piltəsi sönməmiş olsa,  
Şöləsinə qubar qonmamış olsa,  
Fərhadın külüngü sınmamış olsa,  
Bisütun dağını dəlməyə nə var?!

Baxtın kəskin ola, getməyə hədər,  
Qarşına çıxmaya qəzavü-qədər,  
Qəlbində olmasa küdurət, kədər,  
Ağlamaq acıdı, gülməyə nə var?!

Əyər niyyət qərəzkarlıq deyilsə,  
Keçər sözün – haqq divana deyilsə,  
Kələfin dolaşıb, işin düyülsə,  
Açılməq istəsə, ilməyə nə var?!

Doğrusu, əfsundu kamallı başın,  
Ürəkdi motoru sönməyən maşın!

Halalca südəmmiş yaxşı qardaşın  
Şərikli malını bölməyə nə var?!

“Aşıq qardaş” deyib özümə mənim,  
Şəmşirəm, şahid ol sözümə mənim,  
Qələm yoldaşların üzümə mənim  
Yad kimi baxdılar, bilməyə nə var?!

Bəli, Vurğunsuz dünyayla barışa bilmirdi Dədə  
Şəmşir. Onun ayaq basdığı hər yerdə, hər addımda  
Səməd Vurğun var idi. Büyük şairin xatirəsi  
qəlbinin ən uca yerində məkan eləmişdi. Vurğunsuz  
dünyada gəzdiyi al-əlvan talaların, bağırı şan-şan  
olan yanar lalələrin belə ondan Səmədi soruşmasını  
aşıq görək necə dilə gətirir. Biz deyək “Baş Sarıtel”  
üstündə, dinləyənlər yorulmasın:

Necə cavab verim, səni soruşur,  
Suala çağırır lalalar məni.  
Deyir, hayandadı şeirin ustası? –  
Dindirir al-əlvan talalar məni.

Dərd üzüb, canımda yoxdu ixtiyar,  
Mənə ümid verən hanı sənətkar?

Dostun qəm-qüssəsi sinəm üstə var,  
Bu möhnət dağından salalar məni.

O günlər yadıma düşəndə hərdən,  
Qəlbim zədələnir belə kədərdən;  
Bu ellər aşağı düşməz nəzərdən,  
Şəmşirəm, nəzərə alalar məni.

Bəli, əzizlərim, şairin vəfatından sonra möhkəm sarsıntılar keçirən Aşıq Şəmşir düz dörd il “İstisu” sanatoriyasına getmədi. 1959-cu ildə oraya səfər etdi, pərəstişkarları onu ehtiramla qarşıladılar. Adəti üzrə şagirdləri – Aşıq Allahverdi Qəmkeş, Aşıq Xalıqverdi və başqa dostları onun yanında olurdu. O, aşiq sirdaşlarına və şəmşir-sevərlərə yeni çapdan çıxmış kitabını töhfə etdi.

Növbəti gün məclis əhlinin xahişi ilə sanatoriyanın iclas zalında Aşıq Şəmşir və şagirdləri üçün məclis quruldu. Burada Aşıq Şəmşirin saysız şeirlərini şagirdləri Aşıq Xalıqverdi və Aşıq İdris qarşı-qarşıya oxuyaraq məclis iştirakçılarının könüllərini xoş etdilər.

Belə günlərdən birində Aşıq Şəmşirin oğlu

Şabər sanatoriyaya atasının yanına gəlib ona  
şeirlə sual ünvanlayır:

İstisu Vurğunu soruşsa məndən,  
Dədə Şəmşir, Dəlidəga nə deyim?  
Bəlkə sual oldu güldən, çəməndən,  
Ceyran adlı o bulağa nə deyim?

Ustad oğlunun bu sorğusunu görün necə  
cavablandırır:

İstisu Vurğunu soruşsa səndən,  
Özü getdi, adı sağdı – belə de!  
Qoy Ceyran bulağı yol gözləməsin,  
Qayıtmaz o qonaq yüz min ilə, de.

### Şabər:

Götür qələmini bir indi sən də,  
Xatirat layiqdir, yazaq çəməndə.  
Şairin hicranı bir dağdı məndə,  
Bu bağbansız qalan bağa nə deyim?!

### Aşıq Şəmşir:

Bu qəmi-möhnəti ellər unutmaz,  
Muzeydə yas tutur şair çalan saz.  
De, bəs kimin bağırı daşdı, ağlamaz,  
Ağlamışıq, al dəsmalı ələ, de!

### **Şabər:**

Yolunu gözləyir Keyti, Qaraarxac,  
“Sultan Heydər” qalıb görüşə möhtac.  
Dağlar “Oğul!” deyir, sanki yolur saç,  
Sənətkarsız yığıncağa nə deyim?!

### **Aşıq Şəmsir:**

50 il yaşamış Vurğunun hanı?!  
Nakam qalan ömür odlayır canı.  
Bir ah çəkib yandıraram dünyani,  
Bu dərdi, möhnəti ağlar dilə de.

### **Şabər:**

Ağlaram, gözümdən car olar yaşım,  
Fələyin işindən çıxmadi başım.  
Qoy sağ olsun Yusif, Vaqif qardaşım,  
Mən düşmüşəm bir sorağa, nə deyim?!

### **Aşıq Şəmsir:**

Muzeydə saxlanır tüfəng-qatarı,  
Sazına bağlanıb matəm bağları,  
Qoymadın yaramı qaysaya barı,  
Bu xəbəri Muğana de, Milə de.

### **Şabər:**

Nə çətin olurmuş ömür inamsız,  
Şairim, sənsiz bil dəhanım tamsız.  
Şabərəm, deyiləm meyli-mərəmsiz,  
Yanan dilə, bu dodağa nə deyim?!

### **Aşıq Şəmşir:**

Bir dəstə gül dərib döşünə taxdı,  
Taxta yaylağından Murova baxdı.  
Şəmşir, sənətkarın yolu uzaqdı,  
Gəlməz oldu, gözü yaşlı selə de!

Aşıq Şəmşir buradan da geri qayıtmadı, itir-diyini axtarmaq üçün İstisuya, Dəlidəga üz tutdu. Ürəyindən qara qanlar axa-axa şairlə gəzdiyi yaylaqları, oylaqları, bulaqları gəzdi. Ceyran bulağına, Sarıbulğa baş çekdi. “Xəbər aldım” şeiri yada düşdü, şagirdləri Aşıq İdrislə Aşıq İslam saz kökslərində görək “Baş Saritel” havası üstə necə oxudular. Ərz eləyək, siz xoşbəxt olun.

### **Aşıq İdris:**

Tapşırılmışdır, ustad, səni  
Şiş dağlardan xəbər aldım.

Durna gözlü ağ sulardan –  
Bulaqlardan xəbər aldım.

**Aşıq İslam:**

Bənövşədən, gül nərgizdən,  
Kəklik daşda salan izdən,  
Qaraarxacdan, Taxtadüzdən –  
Yaylaqlardan xəbər aldım.

**Aşıq İdris:**

Yasəmənlər verdi cavab,  
Lalə bağırı oldu kabab.  
Çəmənlərdən gəldi xitab,

Oylaqlardan xəbər aldım.

**Aşıq İslam:**

Dəlidağa getdim bir dəm,  
Xəbər tutdum göydən, yerdən.  
Qocalardan, körpələrdən,  
Uşaqlardan xəbər aldım.

**Aşıq İdris:**

Məni dilxun etdi həmən  
Yanağı yaş yaşıl çəmən.

Səhər-səhər sərin əsən  
Sazaqlardan xəbər aldım.

**Aşıq İslam:**

Adı ölməz Vurğun hanı,  
Sözün, şeirin gövhər kanı.  
Hey soruşdum o bağbanı,  
Tər bağlardan xəbər aldım.

**Aşıq İdris:**

Şəmşirin el-obasından,  
Sazımın xoş nəvasından,  
Qartalların yuvasından,  
Qayalardan xəbər aldım.

Şagirdləri oxuyub qurtarsa da, ustadın ürəyi  
rahatlanmadı. Sazın kökünü dəyişib, özü Səməd  
Vurğun itkisinə, ayrılığına göynəyən şeirlərindən  
daha birini “Dübeyti” havası üstündə həzin-həzin  
zümzümə eləməyə başladı:

Nizaminin yadigarı,  
Əhli-dilin ayrısiyam.

Vəsf etdiyi bu dağları  
Yazan əlin ayrısıyam.

Kamil sahib-kamal köcüb,  
Salıb qəlbimə xal, köcüb,  
Sanki bir el, mahal köcüb,  
Mən bu elin ayrısıyam.

Dəlidəğda çəkdim yahu,  
Uçubdu könlümün ruhu.  
“Vurğun” deyir hər qətrə su,  
Daşqın selin ayrısıyam.

Şəmşir gəzir pir vüqarı,  
Vurğun kimi sənətkarı.  
Gəzdi getdi bu dağları,  
Neçə ilin ayrısıyam!

Bəli, istəkli dostlar. Səməd Vurğunun vəfatından sonra ona ən çox sadıq qalan, əziz xatirəsini daim ehtiramla yad eləyən vəfali dostları sırasında ömrünün sonunuçan Dədə Şəmşir birincilərdən oldu. Hər yolu düşəndə böyük sənətkarın qəbrini ziyarət elədi, ruhuna dualar oxudu. Şirin avazlı nəğmə bülbülünün əbədi susması, vaxtsız-vədəsiz məzar qəfəsinə enməsi ürəyini şan-şan

elədi. Vurğunun ev-muzeyində ov həvəskarı olan şairin belinə yaraşan qatarı, çöldə-biyabanda yol yoldaşı olan tüfəngi aşağı kədərlə boynunu bükmüş bir canlı təsiri bağışladı. Vurğunun artıq neçə vaxtdan bəri muzeydə susmuş sahibsiz sazını görəndə isə göz yaşlarını saxlaya bilmədi. Və elə bu yanıqlı ovqatla da aldı görək “Yanıq Kərəmi” üstə nə dedi, dərdini necə izhar elədi:

Qəfəsdə qalıbdı nəğmə bülbülli,  
Çox çətin dayanar yazı görəndə.  
Muzeydə yas tutub bir qara köynək,  
Ağladım sahibsiz sazı görəndə.

Tüfəng canlı kimi pərişanlıdı,  
Bunun tək sahibi adlı-sanlıdı.  
Qatar məhbusdumu, kimlər qanlıdı?  
Kim soruşsun ömrü azı görəndə!?

Kibrit, müşdük, bağlı qutu bir yanda,  
Qəlbim qana döndü dönüb baxanda.  
Canımı yandırıb oda yaxanda  
Tonqal oldu bu murazı görəndə.

Elə bildim qaşlarını çatıbsan,  
Ellərin Vurğunu, niyə yatıbsan?

Yaraq-yasağını niyə atıbsan?  
Çox elədim etirazı, görəndə.

Özünə ev aldın yaman uzaqdan,  
Küsdün Dəlidağdan, köcdün Qazaxdan.  
Şəmşir, doymadınmı sən ağlamaqdan?!  
Bəs kimə eylərsən nazi görəndə?!

Səməd Vurğunun 70 illiyi ilə bağlı Aşıq Şəmşiri bir gün Qazaxa dəvət edirlər. Yubileydən bir gün əvvəl rayon ziyalıları, Səmədsevərlər məclis düzəldir, ustadin qubar olan könlünü açmağa çalışırlar. Vaxtilə Ağdabanda təyinatla müəllim işləmiş əslən qazaxlı olan Xaləddin müəllim aşiqdan xahiş edir ki, 60-cı illərdə Səməd Vurğunun Bakıda “Vaqif” tamaşasına baxarkən qələmə aldığı “Hardasan” şeirini saz havası üstə oxusun. Aşıq telli sazı sinəsinə sıxıb “Qaraçı” üstə görək nə oxuyur:

Əsrin pərdəsini çəkib bir yana,  
Vaqifi göstərdin elə, hardasan?!  
Boyun görünmədi, darıxdı qəlbim,  
Göz yaşlarım döndü selə, hardasan?!

Azad qələm çəkib, azad yaradan,  
Vətəndi səni də ustad yaradan,  
Eldarı Qacara cəllad yaradan,  
Sən çox yazmalıydın hələ, hardasan?

Sözünün Qıratı tez mənzil kəsir,  
Sözün Koroğlusu, onu özün sür.  
Yıxıb şah Qacarı eylədin əsir,  
Almırsan qələmi ələ, hardasan?

Sən yazan əsərlər indi yaranmir,  
Kim deyər ki, bu xəzinə aranmir?  
Barmağınla ağ saçların daranmir,  
Verən çoxdu sıqal telə, hardasan?

Şəmşir, götür sazı, Vurğunu çağır,  
Bu hicran Vaqifə ağırdı, ağır,  
Bahar leysanı tək alqışlar yağır,  
Səhnə bürünübdü gülə, hardasan?!

Növbəti gün yubiley mərasimində aşiq  
Səməd Vurğunun “Ceyran” şeirinə yazdığı  
nəzirəni “Qaytarma” havası üstündə aldı görək  
nə dedi:

Aman, ovçu, düzdə qurma tələni,  
Heyifdi, düşməsin duzağa ceyran.  
Gəl atma gülləni, qana bələnər,  
Düşər balasından uzağa ceyran.

İnsan oğlu, vurma bu qələmqaşı,  
Onun da yoxdumu yarı, yoldaşı?!  
Axar, selə dönər gözünün yaşı,  
Hər dönüb baxanda yarağa ceyran.

Qısqanır, səksənir qansız insandan,  
Rəhm eylə, əl götür bu zəif candan.  
Ağlaya-aglaya gedir Muğandan  
Vurğunu gəzməyə Qazağa ceyran.

Bu nazlı pəriyə gətirmə zaval,  
Gözəldir, əzizlə, qayğısına qal.  
Bəsdi, insaf eylə, az nişana al,  
Susayıb gələndə bulağə ceyran.

Şairin xatiri Şəmşirdə barat,  
Turacı ellərə verib amanat.  
Gözel təbiətə olmaz xəyanat,  
Bənzəyir bir zərif qonağa ceyran.

Aşıq Şəmşirin ürəyi rahatlıq tapmırıldı. Hara yolu düşürdü, hansı səmtə çevrilirdisə, Səməd Vurğunlu xatirələr gözləri öndən canlanırdı. O, bir neçə gün Qazaxda qalır. Xahiş edir ki, onu Səmədin şeirlərində adını dəfələrlə çəkdiyi Goyəzən dağına və Damcılı bulağına aparsınlar. Aşığın fikrincə, sanki bütün təbiət Vurğunun vəfatı ilə yasa batmışdı. Dəlidağın boz dumana bürünb qaş-qabağını sallamasını da, Damcılı bulağın “mamır kirpiyindən axan yaşı” da dahi şairin yoxluğu ilə əlaqələndirib elə hey yeni-yeni kədərli-həsrətli misralar toxuyurdu. Bu dəfə bir “Göycəgülü” havası üstündə aldı görək nə dedi:

Mamır kirpiyindən axan yaşıdım?  
Gah daşır, gah sözür ara, Damcılı.  
Yoxsa ürəyindən qan axıdırsan,  
Bəlkə, var qəlbində yara, Damcılı?

Danış qardaşımın davranışından,  
Mənalı, gülüşlü xoş baxışından.  
Ay biilqar, yolmu verdin başından,  
Küsdürüb göndərdin hara, Damcılı?

İntizar qoyubdu o, Dəlidəğι,  
Hicrana bürünüb qaşı-qabağı.  
Hələ yol gözləyir Ceyran bulağı,  
Nə deyirsən bu ilqara, Damcılı?

Şəmşirəm, alışdım, yandım ataşa,  
Ah çəkərəm, dağlar gələr baş-başa.  
Niyə qoysun gözlərindən uzaşa,  
Necə qıydın sənətkara, Damcılı?!

Məclisdəkilər aşağı alqışladı. O, Qazax camaati və Damcılı bulaqla vidalaşıb getmək istəyəndə şairin sonbeşik oğlu Vaqif Səmədoğlu dedi:

— Şəmşir əmi, atamla sizin Turşusdakı məşhur görüşünüzdə mən də olmuşam. O gözəl hadisə və füsunkar təbiət yadımdan çıxmaz. Allah qoysa, yaxın vaxtda mənimçün əziz olan, atamın gəzdiyi o yerləri yenidən görmək üçün Kəlbəcərə gələcəyəm.

Bir neçə aydan sonra Vaqif Səmədoğlu respublikanın tanınmış ziyahıları ilə Kəlbəcərə gəldi. Onun gəlişindən xəbər tutan aşiq Səməd Vurğun kimi, onu da sazla, sözlə qarşılıdı:

Dağlar al bəzəndi, bağlar gül açdı,  
Yazın fəsli-novbaharı gəlibdi.  
Qabil davamçısı şair yurdunun,  
Vurğunumun ümidvarı gəlibdi.

Gəlib Kəlbəcərdə qonaq qalmağa,  
Ceyran bulağına nəzər salmağa.  
Əlbət, Dəlidağdan xəbər almağa,  
Soruşmağa sənətkarı, gəlibdi.

Əsli mirvaridi, özü simuzər,  
Pakizə bir övlad əslinə bənzər.  
Ata gəzən dağı oğlu da gəzər,  
Unutmayıb etibarı, gəlibdi.

Bir çiçək çələngi alıb ülkərdən,  
Sözünə qat verib müşki-ənbərdən.  
Xatırə yazmağa şəlalələrdən,  
Vəsf etməyə bulaqları, gəlibdi.

Bu gün şölələndi yanın çıraqlar,  
Bizə barat oldu bu təmtəraqlar,  
Səfalar gətirib gələn qonaqlar,  
Arif olan yoldaşları gəlibdi.

Heyranam bu kamil ada, sanlara,  
Məhəbbət əhlinə, təmiz qanlara,  
Minnətdaram alim olan canlara,  
Sözün şirin xiridarı gəlibdi.

Şəmşir, var sözündə zər nişanəsi,  
Dostun şəninədi hər nişanəsi.  
O böyük şairin dürr nişanəsi,  
Vaqif kimi yadigarı gəlibdi.

Aşıq Şəmşir üzünü şagirdləri Aşıq Allahverdi  
Qəmkeşlə Aşıq Xalıqverdiyə tutub sözü onlara  
verdi. Aşıq Allahverdi Qəmkeş ustادının Vaqif  
Səmədoğlunun gəlişinə həsr etdiyi “Gəldin”,  
Aşıq Xalıqverdi isə aşığın Paşa Salahliya həsr  
etdiyi “Mənim” rədifli gəraylılarını “Köhnə  
gözəlləmə” üstündə görək necə oxuyurlar, biz  
deyək, siz var olun.

### **Aşıq Allahverdi:**

Qardaşımın yadigarı,  
Bizi axtar-ara, gəldin.  
Unutmadın etibarı,  
Düz oldun ilqara, gəldin.

### **Aşıq Xalıqverdi:**

Dostum Paşa, deyim sənə,  
Belə keçdi işim mənim.  
Bilirəm ki, dar günümdə  
Olarsan yoldaşım mənim.

### **Aşıq Allahverdi:**

Çıxaq taxta yaylağına,  
Baxaq Ceyran bulağına,  
Bəlkə, şair sorağına  
Çəmənli dağlara gəldin?!

### **Aşıq Xalıqverdi:**

Bu nə səfər, bu nə yoldu,  
Xəzan əsdi, gülüm soldu?!  
Getdi Vurğun, gəlməz oldu,  
Çaşdı ağlım, huşum mənim.

### **Aşıq Allahverdi:**

Sığınmışdım yaxşı mərdə,  
Əl atdı iş düşən yerdə.  
Bu qocalıq kimi dərdə  
Varmı səndə çara? Gəldin.

### **Aşıq Xalıqverdi:**

Yol gözlədim, şair gələ,  
Gözlərindən gülə-gülə.  
Vədə verdi bizim elə,  
Gəlmədi qardaşım mənim.

### **Aşıq Allahverdi:**

Bir norx şairsən həmi,  
Xəbərdarsan elmə cəmi.  
Barmağınla atan kimi  
Tellərini dara, gəldin.

### **Aşıq Xalıqverdi:**

Özü getdi, adı sağdı,  
Dərdi-qəmi mənə dağdı.  
Hava ayaz, dolu yağdı,  
Yayda düşdü qışım mənim.

### **Aşıq Allahverdi:**

Sən arifsən, sözüm ara,  
Müskül işə hanı çara?!  
Şəmşir, ondan uçdu hara  
Tütək tərlan quşum mənim?

### **Aşıq Xalıqverdi:**

Dərs albsan dürr kamaldan,  
Bar götürdün o camaldan,  
Qoca Şəmşir düşüb haldan,  
Bu günümdə kara gəldin.

Alqış səsləri ucaldı. Məclisdə iştirak edən qonaqların xahişi ilə Aşıq Gəray və Aşıq Qəmkeş Allahverdi qarşı-qarşıya dayanıb balabancı Şagavatın müşayiəti ilə yenidən meydana girdilər. Aşığın Vaqif Səmədoğluya həsr etdiyi növbəti “Vurğun” şeirini “Azaflı gəraylısı” havası üstündə aldılar görək necə oxudular:

### **Aşıq Gəray:**

Vaqif, soruşsan atanı,  
Necə deyim yoxdu Vurğun?!  
O bəxtəvər günlər hanı?  
Döşünə gül taxdı Vurğun!

### **Aşıq Allahverdi:**

Təməl qoydun Kəlbəcərdə,  
Şairim, gəlmədin bir də.  
Bizi saldın yaman dərdə  
Keçdi görüş vaxtı, Vurğun.

### **Aşıq Gərəy:**

Zərdi sözün, hər söhbətin,  
İstəyin, adın, hörmətin.  
Qəlbimizdə məhəbbətin,  
Dağlardan da çoxdu, Vurğun!

### **Aşıq Allahverdi:**

Dəlidaqla qucaqlaşdın,  
Taxtadüzdə meydan açdın.  
Qardaş, niyə uzaqlaşdın?  
Gözüm yaşı axdı, Vurğun.

### **Aşıq Gərəy:**

Sözün, şeirin sənətkarı,  
Sənsiz qoydun bu dağları.  
“Nizaminin yadigarı”, –  
Bu ad sənə haqqı, Vurğun!

### **Aşıq Allahverdi:**

Gözel ömrün getdi bada,  
Təbib çatmadı imdada.  
Sənin dərdin bizi oda  
Çox yandırıcı, yaxdı, Vurğun!

### **Aşıq Gərəy:**

Ceyranı tapşırdın elə,  
Turac vəsfİ düşdü dilə,  
Kim yaşasa yüz min ilə,  
Deməz yaddan çıxdı Vurğun!

### **Aşıq Allahverdi:**

Şəmşir alışır alovə,  
Kim yetişər haray-hova?!  
Dəlidağa, gah Murova  
Təşəkkürlə baxdı Vurğun!

Vaqif Səmədoğluun xahişiyə aşiq sazı yenidən sinəsinə sıxıb “Baxdım, ağladım” gərayılışını “Ruhani” üstə oxudu:

Vurğun gəzən yaylaqlara,  
Çöllərə baxdım, ağladım.  
Qayıtmadı bu dağlara,  
Yollara baxdım, ağladım.

Necə dözdü iyirmi ilə,  
Məgər ilqar olar belə?  
Taxtadüzdə qərənfilə,  
Güllərə baxdım, ağladım,

Sordum Ceyran bulağından:  
Söylə şair sorağından.  
Qan-yaş süzdü yanağından,  
Sellərə baxdım, ağladım.

“Unutmaz məni el”, – dedin,  
Bu ilqarı sən elədin.  
Ha axtardım, görünmədin,  
İllərə baxdım, ağladım.

Adın böyük adı – şandır,  
Kəlmələrin zərnışdır.  
İstisu da pərişandır,  
Ellərə baxdım, ağladım.

Tanıyır səni bəhri-bər,  
Yerdə, göydə axşam-səhər.  
Şəmşir səni ananda hər  
Dillərə baxdım, ağladım.

Hamı qəhərləndi, qısa fasılədən sonra Aşıq Xalıqverdi ustadın “Sənsiz” şeirini “Keşişoğlu” havası üstündə oxudu, biz deyək, dinləyənlər var olsun:

Kimin qəlbi yanar mənə,  
Dərdim, qəmim çoxdu sənsiz.  
Naməndlərə boyun əydim,  
Göz yaşlarım axdı sənsiz.

Bir neçə dost bədəməldi,  
Nə haraya, dada gəldi.  
Nə birsindən iş düzəldi,  
Havadarım yoxdu sənsiz.

Adı insan, qəlbi şeytan,  
Bilməz nədi ilqar, iman.  
Üzə gülən, sözü yalan,  
Bunlar qəлиз çıxdı sənsiz.

Şəmşir, hicran deyilmiş az,  
Qələm götür, şəhrinə yaz.  
Hər yetəndən Vurğun olmaz,  
Ötdü uzaq bəxti sənsiz.

Vaqif Səmədoğlu üzünü aşağı tutub dedi:  
– Şəmşir əmi, atamla ilk görüşünüzdə şəkil  
çəkdiridiyiniz Qara daşı görmək istəyirəm. Bəlkə,  
bir oranı da ziyarət edək?

Vaqifin istəyi aşığıın lap ürəyindən oldu.

Gəldilər Qara daşın üstünə. Aşıq xeyli xəyala daldı. Şagirdləri ustadın qəmgin halını görəndə onun “Qayıtmaz” və Qara daşın dilindən cavab verdiyi “Qara daş” adlı qoşmalarını qabaq-qabağa oxudular. Bunu da “Aran gözəlləməsi” həvası ilə təqdim eləyək sizlərə.

### **Aşıq Gəray:**

Dilə gəl, cavab ver, dilsiz Qara daş,  
O böyük şairi-süxəndan hanı?  
Gəlib sənə pənahlandı üç qardaş,  
O istəkli dostu-mehriban hanı?

### **Aşıq Allahverdi:**

Aşıq, demə yanmir daşın ürəyi,  
Sual verdin, cavab belə qayıtmaz.  
Getmir məndən o Vurğunun istəyi,  
Gəldi-getdi, bir də elə qayıtmaz.

### **Aşıq Gəray:**

Köksündə eşitdik kəklik səsini,  
Çəmənin-çiçəyin saldı bəhsini.  
Car-car bulaqların şəlaləsini,  
Görəndə halını soruşan hanı?

### **Aşıq Allahverdi:**

Bu ruzigar ona vurdu min yara,  
Gəldi təbibləri, olmadı çara.  
Gedəndə “əlvida” dedi dağlara,  
Yol gözləmə, yüz min ilə qayıtmaz.

### **Aşıq Gəray:**

Kölgədə daradı o, ağ birçeyin,  
Güləş gözlərinə taxdı eynəyin,  
Hörmətin qazandı böyük-kiçiyin,  
Səbəbkar işlərə qarışan hanı?

### **Aşıq Allahverdi:**

Ha dolansan Kəlbəcəri, Qazağı,  
Axtarma yaxını, gəzmə uzağı.  
Əsməz tellərindən səhər sazağı,  
Gözlərindən gülə-gülə qayıtmaz.

### **Aşıq Gəray:**

Söz açdı, soruşdu şair Qurbanı,  
Oxudum sözünü, qaraldı qanı.  
Biləm, Qurban qəmlı gəzib dünyani,  
Qədir bilən hanı, o insan hanı?

### **Aşıq Allahverdi:**

Qəlbinə ruh verdi bu dağ, bu dərə,  
Xoşuna çox gəldi gözəl mənzərə,  
Necə deyim gedib ağır səfərə,  
Məskən salıb, o, mənzilə qayıtmaz.

### **Aşıq Gəray:**

Elədin cavabda pərişan məni,  
Qəlbi viran məni, bağıri qan məni.  
Görsə soruşmazmı Mehdíxan məni,  
Deməzmi səninlə mehriban hanı?

### **Aşıq Allahverdi:**

Kəsdi ümidini ondan öz yarı,  
Gözünü dikməsin yollara sarı.  
Fəxri xiyabanda şair məzarı,  
Bəzənib çəmənə, gülə, qayıtmaz.

### **Aşıq Gəray:**

Şəmşir, bu dəhridən kim aldı kamı,  
Əcəl bir dəryadı, ömür bir zəmi.  
Füsunkar Füzuli, köçüb Nizami,  
Nəsimi, Xaqani, ey dövran, hanı?

## Aşıq Allahverdi:

Dilə gəldi, cavab verdi Qara daş,  
Leysan kimi hər yanından axdı yaş.  
O səyyad ovlaqdan uzaşdı birbaş,  
Uçdu sonaları, gölə qayıtmaz.

Hə, əzizlərim, Aşıq Şəmşir ömrünün ixtiyar  
çağında Vaqif Səmədoğlu və onunla bərabər  
gələn dostlarını böyük xətir-hörmətlə yola saldı.  
Nəhayət, bir neçə ildən sonra ustadın 85 illik  
yubleyi təntənə ilə qeyd edildi. Həmin yubiley  
tədbirlərinin də əsasını “Səməd Vurğun—Aşıq  
Şəmşir” mövzusu tutur.

Aşıq Şəmşirlə Səməd Vurğunun görüşü nəinki  
ölkədə, Azərbaycanın hüdudlarından kənarda  
da rəğbət qazanmışdı. İstedad sahibləri Aşıq  
Şəmşirlə dostluq etməyə çalışırdılar. Hələ 1959-  
cu ildə Dağıstandan Ləzgi Mahmud üçüncü  
sinifdə oxuyan oğlu Sakiti götürüb onun yanına  
gətirərək şəiyrdliyə verir. Sakit Aşıq Şəmşirdən  
3 il dərs alaraq kamil bir aşiq kimi püxtələşib  
yetişir. El-obanın toy-dügün məclislərində sərbəst  
şəkildə çalıb-oxuyur. Onun repertuarında əsas  
yeri ustadının şeirləri tutur. Əksər məclislərdə  
Səməd Vurğun—Aşıq Şəmşir deyişməsini və  
aşığın şairə yazdığı şeirləri oxuyaraq məclis

əhlinin könlünü oxşayır. O, Dağıstan ellərində, Azərbaycanın şimal rayonlarında aşağıın şairə yazdığı şeirləri ürəklə vəsf və təbliğ edir.

Bir gün Sakit yenidən Ağdaban kəndinə ustadını görməyə gəlir. Onu rayonun mərkəzinə gətirib ictimaiyyətin xahişi ilə rayon mədəniyyət evində aşağıdən yaradıcılıq gecəsini keçirir. Məclis-də söhbət ən çox Səməd Vurğunla Aşıq Şəmşirin görüşündən gedir.

Tədbirdə ustad Aşıq Şəmşir şagirdi Sakitlə qabaq-qabağa müxtəlif saz havaları üstündə bir-birinə həsr etdikləri şeirləri oxuyurlar. Ustad-şagird qayda-qanununa görə sözü birinci şagirdinə verir.

### Aşıq Sakit:

Qismət oldu, bir də sənlə görüşdük,  
Dədə Şəmşir, ömrə, baxta çox şükür.  
Qiblə bildim, sanki etdim ziyarət,  
Bu bahara, bu xoş vaxta çox şükür.

### Aşıq Şəmşir:

Baharı çiçəkli dəli könlümün  
Düşməyib üstünə saxta, çox şükür.  
Hələ taleyimin sözüdür bütün,  
Olmur, bil, ilqarı saxta, çox şükür.

### **Aşıq Sakit:**

Əyməmisən qamətinin şaxını,  
Uzaqlara qovlamışan qorxunu.  
Güllü ana bu cür boyu-buxunu  
Qoymur gözdən çox uzaqda, çox şükür.

### **Aşıq Şəmşir:**

Təvəllüdüm olub Qoşabulaqda,  
Bənövşə sehrinə çımdım o vaxtda.  
Qəzadan, qədərdən qaldım uzaqda,  
Bir atan olmadı ox da, çox şükür.

### **Aşıq Sakit:**

Dağlar oğlu dağlar kimi dayanıb,  
Təbi bütün gül-çiçəyə boyanıb,  
Səksən birdə dan yerilə oyanıb  
Yuyunursan buz bulaqda, çox şükür.

### **Aşıq Şəmşir:**

Bələyim gül olub, köynəyim lala,  
Anam dönüb on dördündə hilala,  
Ancaq məni o yetirib bu hala,  
Baxtıma yar olub haqq da, çox şükür.

### **Aşıq Sakit:**

Həm bahardı, həm də şaxta qocalıq,  
Qismət olsun hər bir baxta qocalıq.  
Görünsə də bu ocaqda qocalıq,  
Çıxmayıbdı hələ taxta, çox şükür.

### **Aşıq Şəmşir:**

Bir sərrafam simuzərə, lələ mən,  
Nəğməkaram obaya mən, elə mən.  
Qocalığa baş əymirəm hələ mən,  
Əllərinə həna yax da, çox şükür.

### **Aşıq Sakit:**

Dədə Şəmşir, dədə olmur hər dədə,  
Köçəriyə əziz, tacisər dədə!  
Koroğlundan dedin beçə pərdədə,  
Çox qıy vurdun ağ otaqda, çox şükür.

### **Aşıq Şəmşir:**

Şadlıqdı Şəmşirin hər təmənnası,  
Onda Araz, Kürdü eşqin sədası.  
Ürəyim atlandı, ləzgi balası,  
Olmusan kuyəndə püxtə, çox şükür!

Ustad-şagird çıkışını da Kəlbəcər camaati alqışlarla qarşılıyır.

Hə, əzizlərim, vaxt gəlir, vədə yetişir, gün o gün olur ki, Aşıq Şəmşir ömrünün son günlərini yaşayır. Oğul-uşaq əl-ayağa düşür. Aşıq onları çağırıb deyir:

— Övladlarım, təlaş etməyin, Səməd cəmi 50 il yaşadı, amma mən, baxın, 87 sinnimə çatmışam, hələ də nəfəs alıram. Allahın mənə verdiyi bu ömrü ləyaqətlə yaşadım, ləyaqətlə də gedirəm.

Dədə Şəmşir ömrünün qürub çağlarına doğru, yana-yana dilə gətirdiyi “Olaydi” rədifli qoşmasında həyata keçməyən bir arzusunu dilə gətirərək acı-acı təəssüflənir ki, kaş mənim dəfnimdə son söz deyən Səməd Vurğun olaydı:

Gərək dil açaydın, Ceyran bulağı,  
Aşığa sualın-sorğun olaydı.  
Gərək soruşaydın Vurğunu məndən,  
Təsəllidən bircə sarğın olaydı.

Onsuz ağlayıram hey için-için,  
Əfsus ki, olmayır yuxularım çin.  
Ustadın əksini saxlamaq için  
Bulaqlar axmayıb durğun olaydı.

Baxaydı günəşə, baxaydı aya,  
Yolunu salaydı qərib talaya.  
Təzədən gələydi şair dünyaya,  
Yenə dərya təbi çılğın olaydı.

Ölmək xoşdu, onsuz burda qalınca,  
Dərdi məni möhtac qoydu balınca.  
Salaydı atını əlik dalınca,  
Köhləni dağlarda yorğun olaydı.

Hicranın atəşi yamandı, yaman,  
Əyir qamətimi, verməyir aman.  
Şəmşiri torpağa tapşırın zaman  
Son söz deyən Səməd Vurğun olaydı.



**Ənvər ƏHMƏD**

*AYB-nin Qarabağ bölməsinin sədri,  
filologiya üzrə fəlsəfə doktoru, şair*

**SON SÖZ DEYƏN  
SƏMƏD VURĞUN OLAYDI**

**D**astanı əlimə alan kimi yaralı xəyalım  
bir anlığa Kəlbəcərdən, İstusudan  
keçib Ceyran bulağında kövən elədi.  
İki söz nəhəngi qoşa qartal kimi üz-üzə dayanıb  
əngin səmaları, böyük elli-obalı, həm də əsir elli-  
obalı, allı-güllü yaylaqları, çaylı, göllü bulaqları,  
haylı-küylü dərin dərələri diqqətlə seyr edir. Söz  
sözə toxunur, mizrab simə. Deyişmə başlayır.  
Ətraf sükut heykəlinə dönüb. Ustadlar  
ustadnaməni iki yox, üç deyərlər, onlar, bəlkə,  
artıq deyirlər. Ruhunuz şad olsun, böyük  
ustadlarımız. Əlin var olsun, qələm tutan, söz mis-  
ralayan incə ruhlu, şair təxəyyüllü, qorxmaz  
tədqiqatçı balamız Cəmilə Çiçək.

İlk sözü Dədə Şəmşir deyir:

Şəmşir qoymaz haqqı gözdən yayına,  
Şükür-səna eylər Haqqın payına.

Cəhənnəm xəlq olub alçaq-xayına,  
Müqəddəs insana cənnət yaranıb.

Təbiidir ki, Dədə Şəmşir müqəddəs insan  
dedikdə, Səməd Vurğunu nəzərdə tuturdu.

Bəli, dəyərli oxocular! Bu misraları “Səməd  
Vurğun–Aşıq Şəmşir dastanı” haqqında deyə-  
cəyim fikirlərimə, bir növ, proloq kimi verdim.

Öncə deyim ki, bu kitaba böyük alim,  
görkəmli elm və mədəniyyət xadimi, akademik  
İsa Həbibbəylinin və dostum, filologiya elmləri  
doktoru, professor Füzuli Bayatın yazdığı poetik  
ruhlu yazılarını diqqətlə oxudum. Doğrusu, bu  
ətraflı, zəngin təxəyyüllə yazılmış yazıldan  
sonra son söz demək, bəlkə də, artıq idi. Cəmilə  
qızımızın xahişi ilə beş-on kəlmə son söz dedim.  
Və fikirləşdim, hər deyilən söz yadigarıdır.

XIX-XX əsrlərdə aşiq şeirinin qızıl səhifə-  
lərini yazan, fikirlərini zərgər dəqiqliyi ilə  
cılalayan ölməz sənətkarlarımız sırasında Dədə  
Şəmşir də xüsusi yer tutur. Böyük ədəbiyyat  
alımları, xüsusən folklorşunas alımlarımız yaxşı  
bilirlər ki, dastanı qələmə almaq dastançıdan  
həssas ürək, parlaq zəka və poetik istedad tələb  
edir.

Dastançı Cəmilə Çiçək aşiq ədəbiyyatının şah sütunu olan dastançılardan qorxmayıb, qarşısına ali bir məqsəd qoyaraq “Səməd Vurğun—Aşıq Şəmşir dastanı”nı qələmə alıb. Qüdrətli şair və aşiq sənətinin uca zirvələrindən olan Aşıq Şəmşir böyüklüğünü, onun milli və mənəvi kamilliliklərini özünəməxsus poetik inamla tərənnüm edib.

Dastanı oxumazdan əvvəl xeyli düşündüm: görəsən, bu çılgın, sənətsevər, yurd-yuva, vətənsevər qızçıqaz ortaya bir şey qoya bilərmi? Sonra dastanı seyrçi kimi yox, həqiqi oxucu kimi diqqətlə vərəqlədim. Bəzi sətirlərin, cümlələrin, sözlərin altından qırmızı xətlə işarələr qoymadım. İşarələdiyim sətirlər xoşuma gəldi. Qəribə də olsa, misalımı dastanın son bəndi seçdim. Ölmez Dədə Şəmşirin poetik arzusunu nümunə gətirdim:

Hicranın atəşi yamandır, yaman,  
Əyir qamətimi, verməyir aman.  
Şəmşiri torpağa tapşıran zaman  
Son söz deyən Səməd Vurğun olaydı.

Bu qənaətə gəldim ki, Cəmilə Çiçək klassik şeir janrlarını – qoşma, ustادnamə, gözəl-

ləmə, vücudnamə, qıfılbənd, gəraylı, diltərpənməzlər, təcnis, ciğalı təcnis, ayaqlı təcnis, dodaqdəyməz təcnis, müxəmməs, divani, bayatı, qəzəl, məsnəvi cinaslı rübailer və s. çox yaxşı bilir, sanki sözə işıq verir. Əksər deyimlərində ustadlar kimi müdrik sözlərdən məharətlə barınır. Seçimi əladır, yenə sözü Dədə Şəmsirə verək:

Kimlə yoldaş oldun, soruş, bil adın,  
Ona süd veribdi gör hansı qadın.  
Ardıcdan dağ boyu qalasan odun,  
Külündə köz qalmaz, o, tezdən keçər.

Dastanda tədqiqatçı tarixçi kimi də çıxış edir. O, Qarabağın sərhədlərini sözlə, tarixi fikirlə sanki sərhədləyir. Yəni Aşıq Şəmsirin doğulduğu yurd, müqəddəs Kəlbəcər oylağı, Cavanşir mahalını, əsrarəngiz diyarı ona nə qədər doğmadırsa, tarixi baxımdan Səməd Vurğun da qarabağlı kimi bir o qədər müqəddəs və doğmadır. Yəni tarixi Qarabağın paytaxtı Gəncə xanlığı idi (O zaman Gəncə xanlığını Ziyadoğlular idarə edirdi).

Dastanda o dövrün bir sıra ziyalılarının adları sıralanır və onlarla Aşıq Şəmşirin münasibəti isti notlarla qələmə alınır. Məsələn, o zaman Kəlbəcərin birinci katibi olan Səfər Verdiyev, görkəmlı şairimiz Məmməd Aslan, Əli Qurban Dastançı və onlarla kəlbəcərli sənətkarın adı iftixarla qeyd olunur.

Eyni zamanda, Aşıq Şəmşir sağ ikən onunla görüşən böyük şair və yazıçılarımızdan Osman Sarıvəlli, Süleyman Rəhimov və başqaları, bir növ, dastanda Aşıq Şəmşirin, necə deyərlər, sənət qardaşları kimi verilir. Ən əsası, bu dastanda rəvayətçilik yoxdur, real faktlar əsasında Cəmilə xanım nəyi duyubsa, nəyi görübsə və hansı sənətkarların Aşıq Şəmşirə dərin münasibətini anlayıbsa, onu poetikləşdirməyə çalışıb.

Dədə Şəmşirin mənalı ömrünün bir hissəsi qüdrətli şairimiz Səməd Vurğunla görüş anları oldu. Hər iki sənətkar saatlarla diz-dizə əyləşib o əsrarəngiz, o əzəmətli torpağımızın ruhunu öz canına hopdurdu, keybir sulardan içdi, dağların saf havasını duydular. Onlar İstisuyun əzəmətini, daşı, qayanı yarıb göyə püskürən, neftdən qiy-

mətli sərvətimiz olan İstisu kimi loğmanın şəfasını duydular. Sağ olsun böyük xalqımız ki, Səməd Vurğunu, Aşıq Şəmşiri əkiz qardaş kimi anlayır və duyur. Mən kiçik yaşlarında Kəlbəcərə gedəndə o dağlarda, Ceyran bulağında gözlərim axtarırdı ki, kaş bir tərəfdən Aşıq Şəmşir, bir tərəfdən də Səməd Vurğun çıxayıdı. Hər iki qüdrətli sənətkar, hər iki nurani insan burada görüşəydi, saz çalıb, söz qoşub deyişəydi. Miskin Abdaldan tutmuş ta Sarı Aşığa, Aşıq Aliya, Aşıq Ələsgərə, Aşıq Veysələ qədər aşiq mahnilarını, bir növ, yenidən canlandırıydılar.

Sözün, sənətin altında yaralı bir vətənin övladı olaraq ədəbiyyata atılan, necə deyərlər, onun müəyyən közünü qurdalayan bizim gənc yazarımız Cəmilə Çiçək bu ağır işin öhdəsindən gəlib.

O deyəndə ki dastana kiçik bir son söz yazın, düzü, mən tərəddüd etmədim. Çünkü onun işıq üzü görmüş “Kəlbəcərin saz qalası”, “Arı çiçəyə gəlib”, “Sən dağlardan ayrılmadın” silsilə kitablarını oxumuşam və hazırda mənim də yazım

gedəcək “Sazımız ağlayır dağlar başında” adlı dördüncü kitabı çapa hazırlıdır. Bu da onun xalq şairi Səməd Vurğuna, ana yurdu Kəlbəcərə, Aşıq Şəmşirin yaradıcılıq ırsinə böyük saygı, hörmət və məhəbbətinin əlamətidir ki, necə bir əziyyət, zəhmət çəkib. Cəmilə Çiçək elə bir ədəbiyyat cəfakesidir ki, ona, heç olmasa, beş-on kəlmə xoş söz demək, zəhmətini qiymətləndirmək ədəbi namusdan irəli gələn bir məsələdir.

Aşıq Şəmşir, qüdrətli sinədəftər şair idi. O, Səməd Vurğunla Kəlbəcərdə Turşsu-İstisu bulağında görüşəndən sonra, necə deyərlər, sanki püşkürdü, alovlandı. Bu görüş onun həyatında çox böyük bir təsir buraxdı, tezliklə Azərbaycanda dillər əzbəri oldu:

Aşıq Şəmşir, Dəlidəgən keçəndə  
Kəklikli daşlardan xəbər al məni.

Səməd Vurğun dedi və Aşıq Şəmşir ona cavab verdi. Sonralar da Aşıq Şəmşir bu görünüşün təsiriyilə onlarca şeir yazdı. Məsələn, “Dilqəmi”

üstə oxuduğu “Qardaş” rədifi qoşmasından üç bəndi misal götirmək istərdim:

Səni soruşacaq böyük və uşaq,  
Analar, bacılar qan ağlayacaq.  
“Haray, Vurğun!” – deyir Murov, Dəlidağ,  
Qoşqar, Kəpəz gəlir təlaşa, qardaş.

Ağlasın doyunca səni Dilbazi,  
Şair avazı onun avazı.  
Sənə nə yazıldı bu qara yazı?..  
Az qalır sinəmdə qəm daşa, qardaş.

Nə gözəl ifadədir, sinədə qəmin daşması ayrı  
şeydir, qəmin çoxalması ayrı şey:

Sən ki söz vermişdin bizim mahala,  
Bizə gəlməliydin, gəldin zavala.  
Fırqətin Şəmşiri salıb nə hala,  
Belə dağ çəkərmi qardaşa qardaş?

Görürsünüz necə təsirli, necə əzəmətli şeir-  
dir? Dastanda təkcə Səməd Vurğun adı getmir,  
həmçinin xalq şairi Osman Sarıvəlli, Süleyman



Rəhimov, Vaqif Səməndoğlu, Mehdíxan Vəkílov və başqaları diqqətə çekilir. Daha bir şeiri də misal göstərmək istəyirəm, – belə ki, Cəmilə xanım da dastanda qeyd etmişdir, – Aşıq Şəmşir Vurğunun vəfatından sonra kədərlənir, “Qaraçı” havası üstə görün necə gözəl bir şeir yazır:

Daha səsin gəlmir, Vurğun, hardasan?!  
Sağ olsan, haraya gəlməyə nə var?!  
Qocalıb olmuşam yorğun, hardasan?  
Dirilmək çətindi, ölməyə nə var?!

Aşıq qardaş deyib özümə mənim,  
Şəmşirəm, şahid ol sözümə mənim,  
Qələm yoldaşların üzümə mənim  
Yad kimi baxdılar, bilməyə nə var?!

Cəmilə xanımdan birdən-birə böyük həcmli, daha mənalı əsərlər yaratmaq təmənnası sadəlövhəlük olardı. Büyük işdir. O, bu kiçik dastanda yaddaqalan, dünyəvi mahiyyətli fikir və mülahizələr söyləyir. Hər iki sənətkarın parlaq obrazlarını yaratmağa can atır. Onların görüşlərini, xalq arasında olan nüfuzlarını bacardığı qədər poetikləşdirir.

Mən beş-on kəlmə də olsa, bu dastana son söz dediyim üçün çox şadam və düşünürəm, eləcə də əminəm ki, cəfakesh arı zəhmətkeşliyi ilə çalışan gənc yazar Cəmilə Çiçək Azərbaycanın əbədi və ölməz sənətkarları haqqında bundan da böyük, gözəl əsərlər yaradacaq.



# AŞIQ ŞƏMİŞİRİN ZARAFATLARI





**E**lə arxalananı el də sevər. Dədə Şəmsir həm də el aqsaqqalı idi, bir sözü iki olmazdı. Ustadın ustad-namələri, iibrətnamələri, həqiqətnamələri, hərbə-zorbaları, deyişmələri, dastanları xal-qımızın dillər əzbəridir. Onun dadlı-duzlu zarafatları da çox olub.

### **İTİ DƏ ALLAH YARADIB**

Bir dəfə Aşıq Şəmsir Ağdabanda olarkən kəndin mollası Molla Cəmil onun yanına gəlir. Oturub ordan-burdan, olub-keçənlərdən söhbət edirlər. Yay olduğundan Aşıq Şəmsir əlindəki milçəkoldürənlə milçəyi o yan-bu yana qovurmuş. Molla Cəmil Aşıq Şəmsirdən soruşur:

– A Şəmsir, neyləyirsən?

Şəmsir cavab verir:

– Cəmil, heç, milçək məni yeyir, onu qovuram.

Bu sözün qabağında Molla Cəmil deyir:

– A Şəmsir, niyə qovursan, o da canlıdı, onu da Allah yaradıb, qoy yesin, axı o da nəsə yeməlidir.

Şəmşir susub cavab vermir. Aşıq Molla Cəmili evlərinin arxasında olan bağa aparır. Aranı xəlvətə salıb zəncirə bağlanmış köpəyi açıb buraxır, özü də bir kənara çekilir. İt cumur Molla Cəmilin üstünə. Onun səsi kəndi başına götürür. Güllü nənə Şəmşirin itə təpinmədiyini, əksinə, bu mənzərəni seyr etdiyini görüb deyir:

– A Şəmşir, qoyma, it mollanı yedi.

Aşıq Şəmşir bığaltı gülümsəyib cavab verir ki, ona o da azdı, qoy yesin.

Aradan bir az keçmiş Molla Cəmilin heydən düşdүүнү, özünü müdafiə edə bilmədiyini görən aşiq mollanı itin əlindən alır. Canı qurtulan Molla Cəmil deyir:

– A Şəmşir, it məni az qalmışdı yesin.

Aşıq Şəmşir yenə bığaltı gülümsəyir:

– Bə niyə qoymurdun yesin? Axı onu da Allah yaradıb, o da nəsə yeməlidir, ya yox? Özün də mollasan. Allahın heyvanı acmı qalmağıdır?

Molla işin nə yerdə olduğunu başa düşüb deyir ki, bax ona görə el mollanı yox, aşığı sevir.

## YOXLAMA

Bir gün Dədə Şəmşir şair Əlqəməyə deyir:

– Əmioğlu, gərək az da olsa səni imtahan edəm. Zehnini, ağlını, düşüncəni, istedadını yoxlayam. Ona görə də suallarımı cavabla:

**Sual:** Deyirlər ki, diş ağrıyanda başdan dişi çıxarırlar. Bəs o nədi ki, dişdən baş çıxır?

**Cavab:** Sarımsaq dişini torpağı basdıranda oradan sarımsaq başı çıxır.

**Sual:** Dünyada nə varsa, biz yeyirik. De görüm, o nədi ki, bizi yeyir?

**Cavab:** O, aylar, illər, günlərdi ki, bizi yeyir. Ömrümüzü tükədir.

**Sual:** Ustadımız Dədə Ələsgər deyib:

Bir kasa içində on dörd irəng var,

Qarası yeddidi, ağı yeddidi.

**Cavab:** O kasa bir həftənin günləridir. Yeddi gecədi, yeddi gündüz.

**Sual:** O nədi ki, it yemir, at yeyir?

**Cavab:** O otdur ki, it yemir, at yeyir.

**Sual:** O nədi ki, biz yeyirik, it yemir?

**Cavab:** *Gözəl balı biz yeyirik, it yemir.*

**Sual:** Deyirlər, bu il qara qar yağacaq. Qara gün dəyəcək. Onda biz necə olacaqıq?

**Cavab:** *Bəli, qarın üstə qar yağacaq, qarın üstə gün dəyəcək, bizə heç nə olmayıacaq.*

## PİS ÜZLƏR

Bir gün Dədə Şəmşirdən soruşurlar ki, niyə saçların qara, üzünün tükü ağappaqdır? Dədə cavab verir ki, başımda həmişə papaq gəzdirmişəm, başım örtülü olub. Ona görə də saçlarım qaradır. Amma üzüm həmişə açıq olduğundan o qədər pis üzlər görüb ki, xəcalətdən ağarıb.

## BÖYÜK MƏKTUB

Bir gün poçtalyon Qənbər müəllimə iri bir zərf verib deyir ki, Dədə Şəmşirə çatacaq. Qənbər müəllim zarafatla: “Ay qadan alım, bu boyda məktubmu olar?” – deyir. Poçtalyon da hazırlıcaq imiş, söz altında qalmayıb deyir ki, Dədə Şəmşir bəyəm balaca adamdır ki, ona balaca məktub gəlsin?

## **“ƏVƏZ-ƏVƏZ”**

Məmməd Aslan Urologiya Dispanserində prostat üzrə cərrahi əməliyyatdan çıxmış Dədə Şəmşirə baş çəkməyə gedir. Şəmşiri evindəcə olduğu kimi, yarımyatılı halda huş aparmışdı. O, handan-hana yuxunu gözündən qovub şirincə qı-mışığı ilə Məmmədə baxır.

Məmmədə “Yastiğın yüngül!” deməyə imkan vermədən elə o haldaca:

– Ay oğul, – deyir. – Bu dünyada hər şey əvəz-əvəzdi. Bir zamanlar Qənbər körpə idi, mən onu sünnət elətdirmişdim. İndi də qocalıq məni burub-büküb körpə yumağa döndərib; halımı görüb Qənbər qağan məni sünnət elətdərib... Dünyada hər şeyin təkrar olunduğunu bilirdim, ay Məmməd, bircə bunu bilmirdim, bu-nu da Qənbər çıxartdı, – deyir.

## **“QİYMƏTİ NƏ QƏDƏR EDƏR, GÖZƏLİM?”**

Bir gün Vəliyəddin kefinin kök vaxtı Dədə Şəmşirdən soruşur:

– Şəmşir əmi, sən Allah, cavan vaxtı o qızdan necə busə istəmisən, onu bir daniş, könlümüz açılsın.

Bu söz Dədə Şəmşiri sanki cavanlıq illərinə qaytarır. Gülümsəyib bu bəndi oxuyur:

*Alma yanağından busə almağın  
Qiyməti nə qədər edər, gözəlim?  
Sail boş qayıtsa hansı qapıdan,  
Qarğıya-qarğıya gedər, gözəlim.*

## DƏLİ SEYİDİN QULUNU

Bir gün “Dəli Seyid” ləqəbli biri Ağdaban kəndindən atla yola enir. Dədə Şəmşir də həmin yolla Kəlbəcərdən gəlmiş. Yolda qabaqlaşırlar, hal-xoşdan sonra Seyid: – Ay dayioğlu, mənə vəhy gəlib. Bu yaxnlarda göydən üç bəla enəcək. Sən Allah, ehtiyatlı ol, – deyir və atını minmək istəyəndə görür ki, atın qulunu yoxdur. Qışqırır ki: – Ayə, bu qulun harada qaldı? Bəlkə, elə kənddə qaldı?

Dədə Şəmşir:

– Ay Seyid, necə olur ki, sən göydən üç bəla endiyini bilirsən, amma atının balasının harada qaldığını bilmirsən?

### **“PLANDAN ÇIXDI”**

1967-ci ildə çox cəhddən və mübahisələrdən sonra Dədə Şəmşirin ikinci kitabı plana salındı. Maraqlanan oxular xəbər tutdular ki, ustad aşığıın yeni kitabı çıxacaq. Aşıq Şəmşir yaradıcılığının vurğunu olan bir nəfər: – Şəmşir əmi, təbrik edirəm, deyirlər kitabın çıxıb? – deyəndə cavabında Dədə: – Bəli, bala, çıxıb, amma çapdan yox, plandan çıxıb, – deyir.

### **BƏXTƏVƏRLƏR**

Dədənin soyuqdan xoşu gəlmirmiş. Bunu biliən Məmməd Aslan jurnalda afrikalıların şəklini göstərib:

– Aşıq, görürsən, bunlar heç əyin-baş da geymirlər, – deyir.

Dədə şəklə baxıb: – Bıy, bəxtəvərlər. Ay bala, oranın yerini mənə dəqiq deyin. Qarını da götürüb özümü verəcəm o taya. Daha papaq, çəkmə sıfariş verməkdən bezmişəm. Orada bax belə şəkillər çəkdirib göndərəcəm, qoy qonşular bəxtəvərlik versinlər.

### **“DƏDƏNİZİN EHSANI OLSUN”**

Bir dəfə Dədə kənddə olan Turşuyun üstünə gəlib görür ki, bir neçə cavan oğlan kabab çəkir. Onlar çəkdikləri kababdan aşağı da pay verirlər. O, kababı ləzzətlə yeyib, Turşudan içir və bərkdən deyir:

– Ay bala, dədənizin ehsani olsun. Çox ləzzətli kabab idi.

Sonra kabab bişirənlərdən biri danışır ki, bəs biz oğurluq ətdən kabab bişirib Şəmşir əmiyə verdik. Dədəmiz də təzə ölmüşdü. Şəmşir əmi oğurluq ətdən dədəmizə ehsan oxudu.

### **“BUNDAN BAL ÇIXMADI”**

Bir dəfə də dostuna bir iri şan balı aparan Dədə balı ev sahibinə verir və oturub söhbət edir-

lər. Evin xanımı balı qazana qoyub yaxşı-yaxşı qaynadır və görür məzəli bir şey alındı. Sonra Dədəyə müraciətlə: – Şəmşir dayı, bunu nə qədər qaynatdım, balı çıxmadı, – deyir.

Dədə baxıb: – Ay bala, çox qaynatmışan, balı gedib, şoru çıxıb, – deməklə kifayətlənir.

### **“AAA... NƏ YEKƏ DOVŞANDI?”**

Bir nəfərə əlik gətirən Dədə payı verir ev sahibinə və deyir: – Torbadan çıxarın.

Evdəkilər əliyi torbadan çıxaranda: – Vay dədəm vay, bu nə yekə dovşandı! Bunu necə tutublar? – deyə təəccüblənlərlər.

Dədə heç nə demir. Evin kişisi əliyi çox sevən adam imiş, Dədəyə çox təşəkkür edəndə evin xanımı: – Amma doğrudan da çox yekə dovşandı, – deyir.

### **“AĞ ÇAY GƏTİR”**

Şair Tofiq Bayram söhbət eləyirdi ki, bir dəfə Əli Kərimlə Yaziçılar İttifaqından çıxıb getmək isteyirdik. Cibimizdə də bir qəpik yox idi. Birdən Şəmşir əmini görüb salam-səfa elədik.

Kişi bizim tənəffüsə getdiyimizi görüb: – Gəlin gedək sizə bir çay alım, – deyə bizi dəvət elədi. İttifaqın yaxınlığındakı zirzəmidə olan yeməkxanaya düşdük. Kişi ofisiantı çağırıb: – Qızım, bu cavanlara yemək və ağaç çay, mənə isə bir çaynik çay gətir.

Qız istədi nəsə desin. Aşıq: – Qızım, bunlar isti çay içə bilmirlər. Mən o soyuq çaydan deyirəm ey, adamı içəridən qızdırır, – deyə izah elədi.

Yaxşı vurduq. Şəmşir əmi çəkməsinin boğazından bir qat pul çıxarıb ödədi: – Hə, oğul, ağaç çay yenə lazımsa gətirsin, – dedi. Biz onunla xudahafizləşib ayrıldıq.

### **“QONAQ SƏTƏLCƏM OLAR”**

Qənbər müəllim söyləyir ki, evimizdə böyük kukla var idi. Kuklanın qollarını və burnunu uşaq vaxtı sindirmişdik. Dədəm evdəkilərə bir neçə dəfə onu atmağı desə də, atmadılar. Bir gün evimizə qonaq gəlir. Hamı yatandan sonra dədəm kuklanı odun peçinin içində atır ki, yansın. Kukla peçdə isinir-isinir və qəflətən partilti ilə alışır. Peçin külü Sovrular. Bu səsdən qorxan qonaq özünü eşiyə atıb qaçmağa başlayır. Hamı ayılır

ki, bu nədir? Dədəm isə lampanın işığını çoxal-dıb: – Ay bala, qonaq tumançaq qaçıdı, gedin onu qaytarın, yazıqdı, sətəlcəm olar, – deyir.

## SARILAR GÜLÜR

*“Gülür” rədifişli şeirlərinin birindən*

Əvvəldən gülərdi qız-gəlin mənə,  
İndi də qocalmış qarılar gülür.  
Qarayanızlarla işim qurtarıb,  
Bir yandan da rəngi sarılar gülür, –

bəndini oxuyan bir bədxah: – Aşıq, indi də böyük qardaşlara sataşırsan, – deyən kimi: – Hə, elə dedim, qoy onlar da məni tanışınlar, – deyə cavab verir.

## “HÖKUMƏTİN GÖZÜ YOXDU, QULAĞI VAR”

Haqsızlıqdan şikayət edən bir nəfər: – Ay Şəmşir əmi, bəyəm bu hökumətin gözü yoxdu, görmür bunları?

Dədə: – Oğul, yadında qalsın ki, hökumətin gözü yoxdu, qulağı var. Çalış dərdini hökumətin qulağına çatdır, axı onun hər şeyi görməyə imkanı yoxdur, – deyir.

## HƏYATDA ƏN ÇƏTİN ŞEY

Bir nəfər Dədədən soruşur ki, həyatda ən çətin şey nədir? Dədə cavab verir:

– Toy məclisində tamada olmaq.

Deyirlər ki:

– Burada nə çətinlik var ki?

Dədə deyir:

– Dünyada tanıdığını nadan bir adamı el içində yalandan tərifləməkdən çətin şey varmı?

## “SAZLAR ÇİLİK-ÇİLİK OLAR”

Aşıq Ələsgərin oğlu Aşıq Talıbla Bakıdan Gəncəyə təyyarə ilə gələn Dədəyə Talib deyir:

– Ay qağa, nə hündürə qalxdıq! Allah eləməmiş, buradan adam düşsə, nə təhər olar?

Dədə:

– Qağa, özümüzü deyirsən ey, sazlar çilik-çilik olar!

## **QIZIL CİB SAATİ**

Dədənin bir qızıl korpuslu qol saatı olur. Bir gün Mirzə adlı bir nəfərin yanında saata baxarkən o soruşur ki, ay Şəmşir dayı, bu saat sizdə haradandı? Dədə zarafatyana: – Oğul, tapmışam, – deyəndə Mirzə: – Dayı, and olsun Allaha, saat mənimkidir, – deyir. Dədə bir söz söyləmədən saatı Mirzəyə verir. Ondan soruşurlar ki, ay dayı, axı bu saat on ildir səndədir. Gülüb: – Ay bala, o ki o böyüklükdə Kişinin adına and içir, qoy onun olsun.

## **“PAPAQ BAŞI DƏYİŞMİR”**

Bir rayondan Səyyah Məhəmməd adlı şair Dədəgilə qonaq gəlir. Gedərkən: “Şəmşir, kaş sənin papağın kimi bir papağım ola”, – deyəndə Dədə divardan asılmış papağı ona verib zarafatla: – Oğul, sağlıqnan, amma papaq yaraşığı dəyişsə də, başı dəyişmir, – deyir.

## **“ATI TƏRSİNƏ MİN”**

Dədəyə zəhləsi getdiyi bir zəndəki adam təmənna ilə qonaq gəlir. İki düzəlir və tez-tez de-

yir: – Ay qağa, səni o qədər çox istəyirəm ki, inan ki, o yol aşan dağa çıxanda da istəyirəm gözümün qabağında olasan.

Dədə sakitcə: – Narahat olma, atını tərsinə min, elə yoldan aşanacan məni görəcəksən, – deyir.

### **“BAŞINA AĞIL QOYDUM”**

Dədənin bacısı oğlanlarından biri ona-buna çox sataşır. Camaat arasında xoşagəlməz işlərlə məşğul olur. Dədə onu bir neçə dəfə belə şeylərdən əl çəkməyə çağırır, danlayır. O isə öz bildiyini edir. Axır anası əlinə bir əsa alıb, oğlunu da özü ilə gətirir Dədənin yanına:

– Ay qaşa, buna bəlkə sən bir ağıl verəsən? Bu axı bizi eşitmır.

Dədə:

– Mən onu iki-üç dəfə danlamışam. Bəs mənə söz vermişdi axı, – deyərək bacısının əlindən əsanı yavaşça alıb var gücü ilə oğlanın kəlləsinə vurur. O, bərk bağırir, başından qan fışqırır. Bacısı peşman halda deyir:

– Ay qaşa, sən neynədin, sən neynədin?

– Neynədim ki? Başına ağıl qoydum, – deyə cavab verir.

## **“ADAM KİMİ EVLƏNMƏYİB”**

Dədənin bir şofer qohumu vardı. Oğlu qonşu kənddən bir qız istəyirdi. Gəlib Dədəni elçiliyə aparır, çox minnətdən sonra qızın “hə”sini alırlar. Amma oğlan toyu gözləmir və qızı qaçıır. Oğlanın atası yenə Dədənin yanına gəlib deyir ki, gedək toya. Dədə geyinib atını minir. Bir xeyli gedəndən sonra soruşur ki, əmioğlu, tədarükün necədir, kimləri dəvət eləmisən? Kişi Dədəyə cavab verir ki, əmisi, bir az tələsiyib qızı qaçırib, ona görə çox adam dəvət eləyə bilməmişəm. Dədə soruşur, ayə, nə olub? Kişi bir də təkrar edir. Bu zaman Dədə atının başını qaytarıb: – Ayə, mən o toya getmərəm, oğlun adam kimi evlənməyib, – deyir.

## **ARVADINDAN RAZI KİŞİ**

Dədə zarafat eləyib deyirdi ki, kişi gərək arvadını çox istəsin. Bir gün Məhəmməd

Peyğəmbər (s.) məsciddə namazdan sonra kişilərə müraciətlə deyir ki, kim arvadından razıdırısa, otursun, kim narazıdırısa, durub sağ tərəfə keçsin. Hamı durub sağ tərəfə keçir. Amma bir nəfər tərpənmir. Peyğəmbər ona yaxınlaşır:

– Sənə halal olsun ki, arvadından razısan,  
– deyəndə oturmuş adam: – Ya Məhəmməd,  
mən arvadımdan razılığıma görə oturmamışam. Səhər-səhər arvad duz daşı ilə belimin nəziyinə vurub, ona görə yerimdən dura bilmirəm, – deyir.

## MÜSƏLMANIN DİRİBAŞLIĞI

Bir müsəlmanla bir erməni yoldaş olurlar. Yolüstü onlara halvaçı bir büküm halva verir. Bir-birinə deyirlər ki, indi toxuq, gəl halvanı saxlayıb səhər yeyək. Səhrada halvanı ortalığa qoyub belə şərt kəsirlər ki, yuxuda kimin peyğəmbəri tez gəlsə, səhər halvanı o yesin. Müsəlman ermənini yuxuya verir, halvanı yeyib yatır. Tezdən erməni durub deyir: – Can qardaş, gördüm İsa qurban olduğum gəlib mənə nələr

götirməmişdi: yemək, içmək, qoz, pındıq. Özü də dedi ki, dur halvanı ye, sonra bu şeylərdən yeyərsən.

Müsəlman: – Ayə, Allah ona rəhmət eləsin, nə yaxşı sənə hər şey götirib. Amma mən elə təzəcə yatmışdım ki, fəda olduğum Məhəmməd gəlib dedi: “Ayə, ac yatma, dur halvanı ye”. Mən də halvanı yeyib yatdım.

Erməni yana-yana qalır.

## **“BACARSAN, YAXŞI İŞDİR”**

Kəlbəcərdə bir kişi 90 yaşı olmasına baxma-yaraq, evlənmək həvəsinə düşür. Övladları deyirlər ki, eyibdi, bu yaşda nə evlənmək? Ağsaqqal-qarasaqqal nə deyər sənə?

Kişi təsadüfən Dədəni görüb hal-əhval tutur və soruşur ki, ay Şəmşir lələ, evlənmək nə təhər işdir? Dədə cavab verir ki, bacarsan, yaxşı işdir. Kişi evə qayıdır uşaqlarına deyir ki, rayonumu-zun ağsaqqalı mənə məsləhət gördü ki, evlənmək yaxşı işdir. Uşaqlardan biri təkrar soruşur ki, axı ağsaqqal necə dedi? Kişi: – Dedi ki, bacarsan, yaxşı işdir.

Uşaqlar qayıdır ki, bəs ağsaqqal düz deyir də.  
Axı sən bacarmırsan.

## QONAQLIQ

Bir gün Aşıq Xalıqverdi Həmid oğlu Məmmədsəfili Aşıq Məmmədlə Ağdaban kəndinə – Dədə Şəmşirin ziyarətinə gedirlər. Ustadın əlin-dən öpüb, hal-əhval tuturlar. Süfrəyə çay gəlir. Dədə Şəmşir deyir:

– A Məmməd, sazı gətir mənə, sazla Güllü nənənizdən sizə bir qonaqlıq alacam.

Sazı gətirirlər. Dədə Şəmşir oxuyur:

Kaş olaydı o əzəlki  
Sevilən çağrı Güllünün.  
Məni saldı kəməndinə  
Zülfünün tağı Güllünün.

Qalibəm naz savaşında,  
Hilal var qələm qaşında,  
Əyri çalma öz başında,  
Yaşıl dolağı Güllünün.

Şəmşir kimi əhli-halın,  
Qaydına qal xətti-xalın,

Şux ormanda ayaqyalın,  
Öldə balağı Güllünün.

İndi bugünkü qonaqlıq kimin hesabına oldu? –  
deyə Dədə Şəmşir soruşur. Hər üçü gülür. Son-  
ra ustad uşaqlıq çağlarından söz açır. Dirədöy-  
mə, çilingağac oynamasından danışır. Uşaqlıq  
xatirələrindən bir bənd də dilə gətirir:

Bir bulaq başında sevdiyim qızı  
Arayıb-axtarıb tapdığını illər.  
Hani ayaqyalın qarğı atımı  
Minib kəndimizdə çaplığım illər?

Ardınca da deyir:

– O illər məni yaşıdır. Sizə də bu günlər nə-  
sib olacaq. Çalışın elin hörmətini qazanın.

### “GET ZURNANI ÇAL”

Dədənin balabançısı deyir:

– Ay Şəmşir əmi, hamının şeir kitabı çıxdı,  
amma mənimki yox. Nə olar, mənim adıma beş-  
on şeir yaz, qoy bir kitab çıxardım.

Dədə cavabında:

– Ay oğul, mən 60 ildi şeir yazıram. Heç altıma bir at ala bilmirəm, amma sən zurna ilə, Al-laşa şükür, “Jiquli” alib minirsən, yaxşısı budur, sən get zurnanı çal!

## “KÜL SƏNİN SƏDRİNİN BAŞINA”

Dədə danışındı ki, bir şura sədri vardı. Mən də şura katibi idim. Kənddə qəşəng bir qız var idi. Sədr dedi, mənə gəlsə, alardım. Adam tapdıq, minnətçi göndərdik, onlar evlənməli oldular. Bu izdivacda mən də yaxından iştirak elədim. Sədr qonşu kənddən idi. Gəlini onların kəndinə gətirdik. İki gün keçmişdi ki, dedilər, gəlin qaçıb. Maraqlanıb gəlindən niyə qaçıdığını soruşduqda dedi ki, kül sənin sədrinin başına, aparandan sonra məni qoyub özü gedib bir hisli keçə qəlibin arasında yatırıdı. Mən də çıxıb gəldim.

Öz növbəsində bu əhvalatı sədrdən soruşanda: – Mən uşaqlıqdan qəlibin arasında yatmağa adət eləmişəm, ona da nə qədər yalvardım, qəlibdə yatmadı, – deyir.

## ŞABƏRİN ARISI

Şabərin evi kənddə Dədənin evinə yaxın idi. Bir səhər Dədə Şabəri çağırıb deyir ki, get Zimli məşəsinə. Orada nəsə bir qismət var. Bir yaxşı-yaxşı axtar. Şabər gedib bütün günü axtarır və heç nə tapmır, qayıdır. Dədəm səhər onu bir də çağırır:

– Ayə, sənə dedim ki, get Zimli məşəsinə, ni-yə getmədin?

– Ay Dədə, Allah sənə kömək olsun. Dünən bütün günü o çöllərdə şəhid olmuşam. Vallah, heç nə yoxdu. Gözümə heç dovşan da dəymədi.

Dədəm:

– Yenə get, amma ağaclarla da yaxşı bax, – dedi.

Xasiyyətcə bir az tünd olan Şabər azaylana-azaylana gedir. Yenə çox gəzir, yorulub öz-özünə danışa-danışa bir palid ağacının dibində oturur və görür ki, palidin kökündə gur arı işləyir. Sevinib ağacı manşırlayır və gəlib əhvalatı Dədəyə danışır. Yığışıb gedirlər, palidi kəsib arını çıxarıır və bir bidon da yaxşı bal gətirirlər.

Şabər arını gətirib qapısında damazlıq üçün yeşiyə yiğir. 70-ci illərdə Kəlbəcərdə dəhşətli gənə xəstəliyi arıları tamam qırır. Amma Şabərin arıxanasından bir arı belə ölmür.

1992-ci ildə ermənilər Ağdabanı talayandan sonra Şabər də Tərtərin Seydimli kəndinə köçməyə məcbur olur. İndi onun qapısında həmin arıdan gözəl bir arıxana var.

## YAĞ VƏ BAL PAYLARI

*Eşşək nə bilir döşək nədi.*

Qənbər müəllim söyləyir ki, Dədə Bakıda olan dostlarına pay aparmağı tapşırıdı. Güllü nə-nə bir sallama balon (8 kq) sapsarı yaz yağını əridib yiğdi qaba. Bir balon da bal götürüb gəldik şəhərə. Payları deyilən adama verdik. Gör-düm kişi nəsə demək istəyir. O, utana-utana: “Qənbər müəllim, Şəmşir əmiyə deynən bal üçün çox sağ olsun, ancaq bizim uşaqlar o dərmanlı yağı yeyə bilmirlər”, – dedi. Üstünü vurmadan balonu geri qaytardım. Mənimlə pay

aparan qardaşım Ələsgər Dədəyə: – Ay Dədə, Allaha min şükür, dostun yağı tanımadı, yağ mənə qaldı. Tələbə babayam, özüm həzm-rabedən keçirərəm, – dedi.

Dədəm: – Ay bala, onu qınama, doğru deyib-lər ki, eşşək nə bilir döşək nədi!

### **“PAPAQ CƏHƏNNƏM, ƏLİMİ YARALADIM”**

Kəlbəcər şəhərində mənzildə təkcə yatan Dədə gecə çölə çıxır, qayıdanda pəncərədən düşən ayın işığında stolun başında bir papaqlı adamın oturduğunu görüb soruşur: – Ayə, əmioğlu, sən kimsən?

Adam dinmir. Bir neçə dəfə təkrar eləsə də, bir şey çıxmır. Qapının ağızından bir odun parçası götürüb var gücü ilə oturanın başına endirir və odun öz əlini yaralayır. Görür yenə səs çıxmadi, yaxınlaşışb görür ki, axşamdan pencəyi stulun başına keçirib, papağı da üstünə qoyub. Odunla vuranda papağı əzib. Öz-özünə: “Papaq cəhənnəm, əlimicə yaraladım”, – deyir.

## **İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT**

1. Aşıq Şəmşir. “O Kürün, Arazın Tərtəriyəm mən”. Bakı: Orxan, 2004, 510 s.
2. Aşıq Şəmşir. “Qoşmalar”. Bakı: Azərnəşr, 1971, 160 s.
3. Aşıq Şəmşir. “Şeirlər”. Bakı: Akademiya ,Nəşriyyatı, 1959, 156 s.
4. Aşıq Şəmşir. “Seçilmiş əsərləri”. Bakı: Azərnəşr, 1973, 416 s.
5. Aşıq Şəmşir. “Dağ havası”. Bakı: Gənclik, 1978, 120 s.
6. Aşıq Şəmşir. “Şeirlər”. Bakı: Yaziçi, 1980, 254 s.
7. Aşıq Şəmşir. “Öyüdlər”. Bakı: Ozan, 1996, 296 s.
8. Azərbaycan aşıqları və el şairləri, I cild. Bakı: Elm, 1983, 375 s.
9. Azərbaycan aşıqları və el şairləri, II cild. Bakı: Elm, 1984, 544 s.
10. Azərbaycan ədəbiyyatının tarixi poetikası. Bakı: Elm, 2006, 492 s.

11. Azərbaycan folkloru antologiyası.  
2 cilddə / tərtib edən Ə.Axundov. Bakı:  
Azərbaycan Elmlər Akademiyasının,  
1968, 298 s.
12. Ağdabanlı şair Qurban. “Qumrutək ləhcəli,  
xoşxandı Qurban”. Bakı: Elm və təhsil,  
2012, 480 s.
13. Adil Cəmil. “Ünvanımız Dədə Şəmşir”.  
Bakı: Adiloğlu, 2011, 224 s.
14. Osman Sarıvəlli. “Aşıq ürəkli şair, şair  
ürəkli Aşıq Şəmşir”. Bakı: Elm,  
1973, 33 s.
15. İlham Məmmədli. “XX əsr Kəlbəcər ədəbi  
mühiti”. Bakı: Elm, 2010, 180 s.
16. Sədник Paşa Pirsultanlı. “Aşıq Şəmşirin  
poetik aləminə səyahət”. Bakı: Təknur,  
2008, 296 s.
17. Qənbər Şəmşiroğlu. “Axtarış Şəmşiri  
görmək istəsən...” Bakı: Adiloğlu,  
2004, 160 s.
18. Qənbər Şəmşiroğlu. “Dədə Şəmşir  
yaddaşlarda”. Bakı: Gənclik, 2000, 360 s.

19. Məmməd Aslan. “Saxla izimi, dünya”.  
Bakı: İşıq, 1989, 138 s.
20. Şirindil Alişanlı. Azərbaycan ədəbiyyatının tarixi poetikası. Bakı: Elm, 2006, 345 s.
21. Sakit Köçəri. “115 illiyə 115 şeir”,  
Bakı: Yeni Poliqrafist MMC, 2009
22. Qulu Xəlilov. “Həyat və idrak”, Bakı:  
Yazıcı 1980, 216-222 s.
23. Mürsəl Həkimov. “Haqq aşağı Dədə Şəmsir”.  
Bakı: Elm, 2004, 160 s.
24. Məmmədhüseyn Təhmasib. Azərbaycan jurnalı, 1973, №8, s. 173-179



## KİTABIN İÇİNDƏKİLƏR

<b>İsa Həbibbəyli.</b> Dədə Şəmşir sənətinin vüsəti.....	3
<b>Füzuli Bayat.</b> Sözlü dastandan yazılı dastana.....	14
<b>Cəmilə Çiçək.</b> Aşıq sazla sözün vəhdətini anlayan sənətkardır.....	21
<b>Səməd Vurğun—Aşıq Şəmşir dastanı.....</b>	57
<b>Ənvər Əhməd.</b> Son söz deyən Səməd Vurğun olaydı.....	169
<b>Aşıq Şəmşirin zarafatları.....</b>	179



**Cəmilə Çiçək (İsbəndiyarova)**

**“SƏMƏD VURĞUN–AŞIQ ŞƏMŞİR  
DASTANI”**

Korrektor:

**Kəmalə Cəfərli**

Texniki redaktor:

**Əlirza İsbəndiyarov**

Dizayner:

**Kamal Balayev**

Operator:

**Zəminə İsbəndiyarova**

**Yığılmağa verilmiş: 10.05.2013**

**Çapa imzalanmış: 10.01.2014**

**Formatı: 115x165 (A<sub>6</sub>) mm**

**Sayı: 2000**

**Qiyməti müqavilə ilə**

**Kitab “OSKAR” NPM-in mətbəəsində  
ofset üsulu ilə çap olunmuşdur**